

2110_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 2110 Regionların iqtisadi - sosial inkişafının tənzimlənməsi**

1 İqtisadi rayonlaşma hansıdır? 1.макро районлашма; 2.мезо районлашма; 3.микро районлашма

- ☐ Heç biri
- ☐ 1,2
- ☐ 1,3
- ☒ 1,2,3
- ☐ 2

2 İqtisadi rayonologiyanın nəzəri problemlərinin həlli neçə prinsipi nəzərə alır?

- ☐ 6
- ☒ 5
- ☐ 7
- ☐ 8
- ☐ 9

3 Sahəvi rayonlaşmaya aiddir:

- ☐ Qeyri-istehsal sahələrinin rayonlaşdırılması
- ☒ Həmsi
- ☐ İstehsalın demoqrafik şəraitinin rayonlaşdırılması
- ☐ Xalq təsərrufatının istehsal sahələrinin rayonlaşdırılması
- ☐ Xalq təsərrufatı məqsədləri üçün təbii ehtiyatların rayonlaşdırılması

4 Sahəvi rayonlaşma neçə qrupa bölünür?

- ☐ bölünmür
- ☐ 8
- ☐ 5
- ☐ 6
- ☒ 4

5 İqtisadi rayonlaşma hansıdır?

- ☐ fərdi
- ☒ makro
- ☐ heç biri
- ☐ alternativ
- ☐ xüsusi

6 İqtisadi rayonlaşmanın neçə növü var?

- ☐ 8
- ☐ 5
- ☒ 3
- ☐ 4
- ☐ 6

7 Sosial tədqiqatlar metoduna aiddir:

- ☐ Hec biri
- ☐ Regionun rəhbər elitası ilə müsahibələr
- ☐ Regionun sosial-iqtisadi kompleksinin müxtəlif sahələrinin təmsilçiləri ilə standartlaşdırılmış intervü və individual müsahibələri

- ☐ Regionun alim və mətuxəssislərinin müsahibələri
☒ Hamısı

8 İqtisadi-coğrafi tədqiqat metodun hansı tərkib hissəsi var?

- ☒ Hamısı
☐ Regional metod
☐ Hec biri
☐ Yerli metod
☐ Sahəvi metod

9 Regionşünasların tədqiqatlarında iqtisadi metodlar hansılardır?

- ☐ Sistemləşdirmə metodu
☐ Sistemli təhlil
☒ Hamısı
☐ İqtisadi-coğrafi tədqiqat metodu
☐ Balans metodu

10 Regional iqtisadi tədqiqatlar hansılardır?

- ☐ Müxtəlif mülkiyyət formalarından olan əmlakın düzgün istifadəsi
☐ Resursların istifadəsinin intensivləşdirilməsi
☒ Hamısı
☐ Yerli və regional maraqların təmin olunması
☐ Yerli resursların istifadəsinin səmərəliliyinin yüksəldilməsi

11 Ölkənin iqtisadi inkişaf meyarlarını neçə məqsədlərə ayırmaq məqsəduyğundur?

- ☐ ayırmaq olmaz
☐ 3
☐ 4
☒ 2
☐ 5

12 BMT-nin inkişafı Proqramı çərçivəsində işlənilib hazırlanan insanın inkişaf indeksində necə göstəricidən istifadə olunur?

- ☐ 7
☒ 3
☐ 6
☐ 4
☐ 5

13 Sosial-iqtisadi inkişaf prosesi necə tərkib elementini özündə birləşdirir?

- ☐ 7
☐ 6
☐ 4
☐ 5
☒ 3

14 Sosial-iqtisadi inkişaf özündə nələri birləşdirir?

- ☐ Cəmiyyətin institusional, sosial və inzibati strukturlarda dəyişikliklər
☐ Ənənələrdə və adətlərdə dəyişiklikləri
☐ İctimai şüurda dəyişikliklər
☒ Hamısı
☐ İstehsalın və gəlirlərin artımı

15 Mikro rayonlaşmaya aiddir

- ☐ düzgün cavab yoxdur
- ☒ iriləşdirilmiş kökaltı, aşağı, ilkin rayonlar
- ☐ SSRİ-nin 18, Rusiyanın 12 iri iqtisadi rayonlarını
- ☐ bir neçə vilayət, respublika və ya ayrı muxtar respublika, vilayət
- ☐ hec biri

16 Mezo rayonlaşmaya aiddir

- ☐ düzgün cavab yoxdur
- ☐ iriləşdirilmiş kökaltı, aşağı, ilkin
- ☐ SSRİ-nin 18, Rusiyanın 12 iri iqtisadi rayonlarını
- ☒ bir neçə vilayət, respublika və ya ayrı muxtar respublika, vilayət
- ☐ hec biri

17 İqtisadi rayonologiyanın nəzəri problemlərinin həlli hansı prinsiplərlə tənzimlənir?

- ☐ İqtisadi rayonlaşmanın hər bir üzvü müəyyən praktik məqsədə uyğundur
- ☐ İqtisadi rayonlaşmanın növ müxtəlifliyi daimi deyil
- ☐ Hec biri
- ☐ İqtisadi rayonlaşmanın növlərinin sistemi hazırlanarkən onlar məjmu şəkildə nəzərdən keçirilməlidir
- ☒ Hamısı

18 İqtisadi rayonlaşmanın prinsipləri hansılardır?

- ☒ xüsusi və ümumi
- ☐ müəyyən və qeyri-müəyyən
- ☐ hec biri
- ☐ axtarış və normativ
- ☐ iqtisadi və siyasi

19 İqtisadi rayon əmələ gəlmənin amilləri hansıdır?

- ☐ İqtisadi rayon əmələ gəlmənin təbii əsaslarının genişlənməsini əks etdirən amillər
- ☐ Məhsuldar qüvvələrin inkişaf səviyyəsini və yerləşməsinin xarakterini əks etdirən amillər
- ☐ İctimai əməyin ərazi təşkilini əks etdirən amillər
- ☒ Hamısı
- ☐ Bütövlükdə cəmiyyətin və istehsalın idarə edilməsini əks etdirən amillər

20 Regionun məhsuldar qüvvələrinin variantlı yerləşdirməsi metoduna aiddir:

- ☒ region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur
- ☐ sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur
- ☐ yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir
- ☐ ərazinin müqayisə edilə bilən və ya iyerarxik təbə edilmiş taksonlara bölüşdürülməsi prosesidir
- ☐ hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir

21 Taksonlaşdırma metoduna aiddir:

- ☐ region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur
- ☒ ərazinin müqayisə edilə bilən və ya iyerarxik təbə edilmiş taksonlara bölüşdürülməsi prosesidir
- ☐ hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir
- ☐ sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur
- ☐ yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir

22 Kartoqrafik metoda aiddir:

- ☐ sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur

- ☐ hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir
- ☐ region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur
- ☐ ərazinin müqayisə edilə bilən və ya iyerarxik tabe edilmiş taksonlara bölüşdürülməsi prosesidir
- ☒ yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir

23 Balans metoduna aiddir

- ☐ region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur
- ☐ hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir
- ☒ sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur
- ☐ yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir
- ☐ ərazinin müqayisə edilə bilən və ya iyerarxik tabe edilmiş taksonlara bölüşdürülməsi prosesidir

24 Regionların sosial-iqtisadi inkişafında qarşıya qoyulmuş məqsədlər hansı vəzifələri həyata keçirilməlidir?

- ☐ hec biri
- ☐ yüksək səviyyənin maraqlarına toxunmaqda layihənin fəaliyyətinin reallaşması səmərəliliyinin vacibliyinin qiymətləndirilməsi
- ☒ yerli resurslardan (təbii sərvətlər və əmək resursları) səmərəli istifadəni təmin etmək;
- ☐ müxtəlif səviyyəli büdcələri özün də ehtiva edən layihələrin reallaşması müstəvisində iqtisadi yekunların qiymətləndirilməsi
- ☐ istehsal resursların məhdudluğun konsepsiyası baxımından layihələrin səmərəliliyinin təhlili və qiymətləndirilməsi

25 Regionların sosial-iqtisadi inkişafında qarşıya qoyulmuş məqsədlər hansı vəzifələri həyata keçirilməlidir?

- ☐ yüksək səviyyənin maraqlarına toxunmaqda layihənin fəaliyyətinin reallaşması səmərəliliyinin vacibliyinin qiymətləndirilməsi
- ☒ müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq
- ☐ hec biri
- ☐ istehsal resursların məhdudluğun konsepsiyası baxımından layihələrin səmərəliliyinin təhlili və qiymətləndirilməsi
- ☐ müxtəlif səviyyəli büdcələri özün də ehtiva edən layihələrin reallaşması müstəvisində iqtisadi yekunların qiymətləndirilməsi

26 Hansı iqtisadi inkişafın gedişinə regional idarənin metoduna aiddir

- ☐ Şəhərin inkişafının iri layihələrini reallaşdıran zamani darə ilə xüsusi təşkilatların məqsədyönlü əməkdaşlığı məqsədəuyğundur
- ☐ İdarə həmin regionun inkişafına dair qərarların qəbul edilməsində sahibkarlarda həvəsləndirici dəlilləri formalaşdırır
- ☒ Hamısı
- ☐ Hec biri
- ☐ Beynəlxalq əlaqələr nə qədər intensiv olarsa, bir qayda olaraq region iqtisadiyyatının inkişafına da bir o qədər çox təkan olacaqdır

27 Qısamüddətli məqsədlərə aiddir

- ☐ Təhsilin və mədəniyyətin səviyyəsi
- ☐ Gələcək nəsillər üçün yüksək ixtisaslı iş yerlərini yaratmaq
- ☒ Ümumi milli məhsullar artımının konkret həcmələrinə nail olmaq
- ☐ Sənayeləşmiş cəmiyyətin yaranması və inkişafı
- ☐ Səhiyyənin səviyyəsi

28 Uzunmüddətli məqsədlərə aiddir

- ☒ Hamısı
- ☐ Sənayeləşmiş cəmiyyətin yaranması və inkişafı
- ☐ Gələcək nəsillər üçün yüksək ixtisaslı iş yerlərini yaratmaq
- ☐ Təhsilin və mədəniyyətin səviyyəsi
- ☐ Səhiyyənin səviyyəsi

29 Ölkənin iqtisadi inkişaf meyarlarını aşağıdakı məqsədləri var?

- ☐ iqtisadi və sosial məqsədlər
- ☐ düzgün cavab yoxdur
- ☐ ortamüddətli və uzunmüddətli məqsədlər
- ☒ qısamüddətli və uzunmüddətli məqsədlər
- ☐ müəyyən və qeyri-müəyyən məqsədlər

30 Sosial-iqtisadi inkişaf prosesi hansı tərkib elementlərini özündə birləşdirir?

- ☐ İqtisadi azadlıq dərəcəsini yüksəltmək
- ☐ Əhəlinin gəlirlərinin artırılması
- ☐ Sağlamlılığının yaxşılaşdırılması
- ☐ Təhsil səviyyəsini artırmaq
- ☒ Hamısı

31 Makro rayonlaşmaya aiddir

- ☐ düzgün cavab yoxdur
- ☐ iriləşdirilmiş kökaltı, aşağı, ilkin
- ☒ SSRİ-nin 18, Rusiyanın 12 iri iqtisadi rayonlarını
- ☐ bir neçə vilayət, respublika və ya ayrı muxtar respublika, vilayət
- ☐ hec biri

32 Regionun və ya şəhərin inkişafının taktiki məqsədləri

- ☐ Sənayenin inkişafı
- ☐ Xidmət sferasının inkişafı;
- ☐ Şəhərin mərkəzinin inkişafı
- ☐ Kiçik biznesin inkişafı
- ☒ Hamısı

33 Hansı əlamətlər iqtisadi rayonları əsas xüsusiyyətlərini aşkara çıxarılmasını tələb edir

- ☐ əhəlinin yığımlarının artması
- ☒ xalq təsərrüfatının bölgüsü
- ☐ ÜDM artımı
- ☐ mülayim inflyasiya templəri
- ☐ faiz dərəcəsinin azalması;a

34 Hansı əlamətlər iqtisadi rayonları əsas xüsusiyyətlərini aşkara çıxarılmasını tələb edir?

- ☐ əhəlinin yığımlarının artması
- ☐ faiz dərəcəsinin azalması
- ☒ ərazi;
- ☐ ÜDM artımı
- ☐ mülayim inflyasiya templəri

35 İqtisadi rayon nədir?

- ☒ siyasi, iqtisadi, sahə iqtisadiyyatı, regional iqtisadiyyat, sosial-iqtisadi coğrafiya, sosiologiya və s. ictimai elmlərin anlayışlar sistemində vacib iqtisadi kateqoriyadır
- ☐ bazar iqtisadiyyatında islahatlar keçirməyə ,onu inkişaf etməyə qadir olan güclü hakimiyyətin reallaşması
- ☐ onun bürokratiyasının aşağı səviyyədə korrupsiyaya uğraması,insan kapitalının ümumi səviyyəsinin yüksək olması
- ☐ müxtəlif yenilikləri yeni əmtəə və xidmətlərə çevirən, bazar şəraitində onların yayılması və istehlakını təşkil edən bir-biri ilə əlaqəli innovasiya fəaliyyəti obyektlərin məcmusudur
- ☐ yeniliklərin patentləşməsi, marketinq tədqiqatların aparılmasında tələb olunan informasiya ilə təmin olunmasına yönəlib

36 İqtisadi inkişafın gedişinə regional idarənin region idarəsi ilə biznesin birbaşa kooperasiyası metoduna aiddir

- ☒ şəhərin inkişafının iri layihələrini reallaşdıran zamani darə ilə xüsusi təşkilatların məqsədyönlü əməkdaşlığı məqsədəuyğundur
- ☐ idarə həmin regionun inkişafına dair qərarların qəbul edilməsində sahibkarlarda həvəsləndirici dəlilləri formalaşdırır
- ☐ hamısı
- ☐ hec biri
- ☐ beynəlxalq əlaqələr nə qədər intensiv olarsa, bir qayda olaraq region iqtisadiyyatının inkişafına da bir o qədər çox təkan olacaqdır

37 İqtisadi inkişafın gedişinə regional idarənin işgüzar aktivliyi tənzimləmək metoduna aiddir

- ☐ şəhərin inkişafının iri layihələrini reallaşdıran zamani darə ilə xüsusi təşkilatların məqsədyönlü əməkdaşlığı məqsədəuyğundur
- ☒ idarə həmin regionun inkişafına dair qərarların qəbul edilməsində sahibkarlarda həvəsləndirici dəlilləri formalaşdırır
- ☐ hamısı
- ☐ hec biri
- ☐ beynəlxalq əlaqələr nə qədər intensiv olarsa, bir qayda olaraq region iqtisadiyyatının inkişafına da bir o qədər çox təkan olacaqdır

38 İqtisadi inkişafın gedişinə regional idarənin işgüzar aktivliyi inkişaf etdirmək metodunaa aiddir:

- ☐ şəhərin inkişafının iri layihələrini reallaşdıran zamani darə ilə xüsusi təşkilatların məqsədyönlü əməkdaşlığı məqsədəuyğundur.
- ☐ idarə həmin regionun inkişafına dair qərarların qəbul edilməsində sahibkarlarda həvəsləndirici dəlilləri formalaşdırır
- ☐ hamısı
- ☐ hec biri
- ☒ beynəlxalq əlaqələr nə qədər intensiv olarsa, bir qayda olaraq region iqtisadiyyatının inkişafına da bir o qədər çox təkan olacaqdır

39 İqtisadi inkişafın gedişinə regional idarənin metodları

- ☐ sosial əhəmiyyətli investisiya layihələri;
- ☐ layihənin potensial investorlar üçün cəlbediciliyinin müəyyən edilməsi
- ☐ layihənin həyata keçirilməsinin iqtisadi nəticələrinin səciyyəsi
- ☐ layihənin reallaşdırılması imkanlarının yoxlanılması
- ☒ region idarəsi ilə biznesin birbaşa kooperasiyası

40 Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?

- ☒ təhsil səviyyəsi
- ☐ cari qiymətlərdə səmərəliliyi
- ☐ faktiki qiymətlərdə səmərəlilik
- ☐ xalis diskontlaşdırılmış gəlir;
- ☐ daxili gəlir norması

41 Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?

- ☐ faktiki qiymətlərdə səmərəlilik
- ☐ cari qiymətlərdə səmərəliliyi
- ☒ ÜMM və ya ÜDM və bu göstəricilərin artım sürətləri
- ☐ daxili gəlir norması
- ☐ xalis diskontlaşdırılmış gəlir

42 Almaniya bölünür:

- ☐ fülkəyə

- ☐ əmirliyə
- ☐ departamentlərə
- ☐ qraflığa
- ☒ landtaqla

43 Regional idarəetmənin birinci mərhələsi əhatə edir:

- ☐ XIX əsrin əvvəllərindən başlayaraq
- ☐ XIX əsrin ortalarından başlayaraq
- ☒ XX əsrin 30-cu illəri
- ☐ XX əsrin 40-50-ci illəri
- ☐ XIX əsrin 60-70-ci illəri

44 Regional idarəetmənin ikinci mərhələsi əhatə edir:

- ☒ XX əsrin 40-50-ci illəri
- ☐ XX əsrin 30-cu illəri
- ☐ XIX əsrin əvvəllərindən başlayaraq
- ☐ XIX əsrin ortalarından başlayaraq
- ☐ XIX əsrin 60-70-ci illəri

45 Qərbi Ölkələrində idarəetmənin neçə inkişaf mərhələsi qeyd edilmişdir?

- ☐ 5
- ☐ 2
- ☐ 3
- ☒ 4
- ☐ 6

46 Regional inkişafın vahid strateji sistemdə planlaşdırılması gələcəkdə reallaşdırılacaq iqtisadi layihələrə qoyulacaq investisiyadır,

- ☐ T.Valras
- ☐ K.Marks
- ☐ M.Q.Samuelson
- ☒ Ü.Alonso
- ☐ D.Rikardo

47 İtaliya inzibati cəhətdən bölünür

- ☐ 64 vilayətə
- ☐ 39 vilayətə
- ☐ 20 vilayətə
- ☒ 32 vilayətə
- ☐ 41 vilayətə

48 Yaponiya inzibati cəhətdən bölünür:

- ☐ 65 prefekturaya
- ☒ 47 prefekturaya
- ☐ 78 prefekturaya
- ☐ 83 prefekturaya
- ☐ 57 prefekturaya

49 Norveç inzibati cəhətdən bölünür;

- ☒ 20 fülkəyə
- ☐ 47 fülkəyə
- ☐ 32 fülkəyə

- ☐ 50 fülkəyə
- ☐ 84 fülkəyə

50 Avstriya bölünür

- ☐ 20 dairəyə
- ☐ 11 qəzaya
- ☐ 23 əmirliyə
- ☐ 18 perfekturaya
- ☒ 9 federal əraziyə

51 Avstraliya İttifaqı neçə ştatdan ibarətdir?

- ☐ 14
- ☒ 6
- ☐ 7
- ☐ 9
- ☐ 10

52 Fransada neçə makroregion var?

- ☐ 5
- ☒ 3
- ☐ 11
- ☐ 9
- ☐ 7

53 Fransanın regional inkişafının tələbləri üçün neçə proqram rayon yaradılıb?

- ☐ 36
- ☐ 30
- ☒ 21
- ☐ 28
- ☐ 47

54 Belçikanı neçə iqtisadi rayona ayırmaq olar?

- ☐ 8
- ☒ 6
- ☐ 9
- ☐ 11
- ☐ 17

55 Böyük Britaniyada iqtisadi rayonları neçə qrupda birləşdirmək olar?

- ☐ 7
- ☐ 5
- ☐ 6
- ☒ 3
- ☐ 4

56 Böyük Britaniya neçə tarixi-joğrafi vilayətdən ibarətdir?

- ☐ 9
- ☐ 5
- ☐ 6
- ☒ 4
- ☐ 8

57 Plan (proqram) rayonlaşmanın mahiyyəti:

- ☐ Şərti olaraq köhnə inzibati ərazi bölgüsünün ləğvi və onun regional inkişaf tələblərinə cavab verən yeni rayonlar şəbəkəsi ilə əvəz olunmasıdır
- ☒ Regional planlaşdırma üçün inzibati ərazi bölgüsünü dəyişdirmədən yeni rayonlar yaradılır
- ☐ Həm iqtisadi, həm də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur
- ☐ Heç bir yeni rayon yaradılmır, mövcud inzibati – ərazi bölgüsündən istifadə edilir.
- ☐ Rayonlaşmanın müəyyən bir növü kimi nə iqtisadi, nə də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur

58 Baş iqtisadi rayonlaşma sahəsində neçə rayonlaşma növü fərqləndirilir?

- ☐ 8
- ☐ 5
- ☐ 6
- ☐ 7
- ☒ 4

59 . Problem rayon termini kim tərəfindən daxil edilmişdir?

- ☐ V.İnozemtsev
- ☐ M.Kastelsin
- ☒ E.Ditrix
- ☐ D.Qriqor
- ☐ C.Helbreyt

60 Depresiv rayonlara xasdır

- ☐ Çoxsahəli rayonlar
- ☐ Yüksək iqtisadi inkişaf səviyyəsinə malik rayonlar
- ☒ Məhsuldar qüvvələrin nizamsız yerləşdirilməsi nəticəsində ölkənin quruluşu üçün təhlükə yaradan sosial-iqtisadi ziddiyyətlər meydana gəlməsi
- ☐ Hərbi sənaye rayonları
- ☐ Əmək ehtiyatları qıt olan rayonlar

61 İngiltərədə daha çox işsiz olan rayonlar adlanır

- ☐ zəif inkişaf etmiş rayonlar
- ☐ sərhəd rayonlar
- ☒ depresiv rayonlar
- ☐ yüksək inkişaf etmiş rayonlar
- ☐ münəfiq ərazilər

62 Regional idarəetmənin üçüncü mərhələsi əhatə edir:

- ☐ XIX əsrin əvvəllərindən başlayaraq
- ☐ XX əsrin 70-ci illərindən
- ☐ XX əsrin 40-50-ci illəri
- ☒ XX əsrin 60-70-ci illəri
- ☐ XIX əsrin ortalarından başlayaraq

63 Funksioanl vilayət :

- ☐ adət ənənələri fərqli olan əhali
- ☐ struktur elementləri fərqli olan ərazi
- ☐ struktur elementləri eyni olan ərazi
- ☐ adət ənənələri eyni olan əhali
- ☒ struktur elementləri qarşılıqlı bağlı olan ərazi

64 Regional idarəetmənin dördüncü mərhələsi əhatə edir:

- ☒ XX əsrin 70-ci illərindən
- ☐ XIX əsrin əvvəllərindən başlayaraq
- ☐ XIX əsrin ortalarından başlayaraq
- ☐ XIX əsrin 60-70-ci illəri
- ☐ XX əsrin 40-50-ci illəri

65 Fransada inzibati bölgü hansı pillə üzrə aparılır? 1.qraflıqlar 2.deprtamentlər 3.əyalətlər 4.ərazi üzrə torpaq mənimsənilməsi 5.dairələr

- ☐ 2:3
- ☐ 1:2
- ☒ 2;3;4
- ☐ 1:5
- ☐ 3:4

66 İsveçdə 60-jı illərdə regional siyasətin əsas məqsədi

- ☐ ekoloji təhlükə
- ☒ kənd təsərrüfatında və meşə təsərrüfatında məşğulluğun sürətlə azalması
- ☐ sənayenin inkişafının geriləməsi
- ☐ ticarətin inkişafının geriləməsi
- ☐ demoqrafik partlatış

67 Fransanın unikal rayonu hansıdır?

- ☐ Milan
- ☒ Fos sənaye kompleksi
- ☐ Brussel –Antverpen
- ☐ Strasburq
- ☐ Paris

68 Fransada hansı makroregion var?

- ☐ 1.Qərb
- ☐ 2.Şərq
- ☐ 3.Paris
- ☒ 1:2:3
- ☐ Brussel –Antverpen

69 B.Britaniyada hansı iqtisadi rayonlara bölünür? 1.standart regionlar 2.qraf qrupları 3.qraflıqlar 4.dairələr 5.perfekturalar

- ☐ 4;5
- ☒ 1:2:3
- ☐ 2;5
- ☐ 3;4
- ☐ 1;4

70 Belçika inzibati cəhətdən bölünür

- ☐ departamentlərə
- ☐ perfekturalara
- ☒ əyalətlərə
- ☐ qraflıqlara
- ☐ zonalara

71 İnzibati jəhətdən Belçika neçə əyalətdən ibarətdir?

- ☐ 11

- ☒ 9
- ☐ 13
- ☐ 23
- ☐ 17

72 Plan (proqram) rayonlaşmaya aid olan dövlətlər

- ☐ Ukrayna,Türkmənistan,Qazaxstan
- ☒ İngiltərədə, Fransada, ABŞ
- ☐ Efiopiya,Misir,Tunis
- ☐ Qazaxzstan,Özbəkistan,Belarusiya
- ☐ Mali,Niger,Efiopiya

73 İnzibati ərazi bölgüsü dövlət mexanizminin bir hissəsi kimi onun vasitəsilə həyata keçirilir

- ☒ Həmin
- ☐ İdarə etmə
- ☐ Vergi yığılması
- ☐ Təhsil, səhiyyənin maliyyələşdirilməsi
- ☐ Statistika xidmətinin maliyyələşdirilməsi

74 İndikativ rayonlaşma –

- ☐ Regional planlaşdırma üçün inzibati ərazi bölgüsünü dəyişdirmədən yeni rayonlar yaradılır.
- ☐ Heç bir yeni rayon yaradılmır, mövcud inzibati – ərazi bölgüsündən istifadə edilir.
- ☐ Həm iqtisadi, həm də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur
- ☒ Rayonlaşmanın müəyyən bir növü kimi nə iqtisadi, nə də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur.
- ☐ Şərti olaraq köhnə inzibati ərazi bölgüsünün ləğvi və onun regional inkişaf tələblərinə cavab verən yeni rayonlar şəbəkəsi ilə əvəz olunmasıdır

75 İqtisadi rayonlaşmanın mahiyyəti

- ☐ Regional planlaşdırma üçün inzibati ərazi bölgüsünü dəyişdirmədən yeni rayonlar yaradılır
- ☐ Heç bir yeni rayon yaradılmır, mövcud inzibati – ərazi bölgüsündən istifadə edilir.
- ☐ Həm iqtisadi, həm də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur.
- ☐ Rayonlaşmanın müəyyən bir növü kimi nə iqtisadi, nə də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur.
- ☒ Şərti olaraq köhnə inzibati ərazi bölgüsünün ləğvi və onun regional inkişaf tələblərinə cavab verən yeni rayonlar şəbəkəsi ilə əvəz olunmasıdır

76 İnzibati rayonlaşmanın mahiyyəti

- ☐ Şərti olaraq köhnə inzibati ərazi bölgüsünün ləğvi və onun regional inkişaf tələblərinə cavab verən yeni rayonlar şəbəkəsi ilə əvəz olunmasıdır
- ☐ Regional planlaşdırma üçün inzibati ərazi bölgüsünü dəyişdirmədən yeni rayonlar yaradılır
- ☐ Həm iqtisadi, həm də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur.
- ☒ Heç bir yeni rayon yaradılmır, mövcud inzibati – ərazi bölgüsündən istifadə edilir.
- ☐ Rayonlaşmanın müəyyən bir növü kimi nə iqtisadi, nə də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur.

77 Baş iqtisadi rayonlaşma sahəsində hansı rayonlaşma növü fərqləndirilir?

- ☒ Həmin
- ☐ İnzibati rayonlaşma
- ☐ Plan (proqram) rayonlaşma
- ☐ İqtisadi rayonlaşma
- ☐ İndikativ rayonlaşma

78 Almaniyada ən aşağı iqtisadi artım templəri və çox işsiz olan rayonlar adlanır:

- ☐ sərhəd rayonlar
- ☐ yüksək inkişaf etmiş rayonlar

- ☐ munaqişəli ərazilər
- ☐ zəif inkişaf etmiş rayonlar
- ☒ fəlakət rayonlar

79 əksər dövlətlərdə rayonlaşma ölkənin ərazisini hansı rayonlara bölgüsü ilə eyniləşdirilir?

- ☐ yalnız inkişaf etmiş rayonları nəzərdə tutur
- ☒ bir - birini inkar edən iki rayona
- ☐ bir birinə oxşar olan iki rayona
- ☐ eyni inkişaf etmiş iki rayona
- ☐ yalnız depresiv rayonları nəzərdə tutur

80 . Regional təhlilin təkmilləşdirilməsi ilə bağlı olaraq aparılan tədqiqatlara xarakterikdir:

- ☐ Rayonun əməyin sahə bölgüsündəki yerinin axtarılması
- ☒ Rayonun əməyin ərazi üzrə bölgüsündəki yerinin axtarılması
- ☐ Rayonun əməyin əhali üzrə bölgüsündəki yerinin axtarılması
- ☐ Rayonun əməyin beynəlxalq miqyasda yerinin axtarılması.
- ☐ Rayonun əməyin ölkə miqyasında yerinin axtarılması

81 Böyük Britaniyada iqtisadi rayonları hansı qrupda birləşdirmək olar?

- ☐ 3. İqtisadi inkişaf səviyyəsinə görə aralıq mövqe tutan rayonlar
- ☐ 1.Daha sürətlə inkişaf edən iqtisadi rayonlar
- ☐ Birləşdirilmir
- ☒ 1;2;3
- ☐ 2. Depresiv rayonlar

82 Rayonlaşmanın nəzəri problemlərinə maraq aşağıdakı amillərlə şərtlənir.Səhv cavabı tapın 1. Müasir dövrdə iqtisadi və sosial inkişafın regional aspektləri dövlətin əsas qayğısı olmuşdur. 2. Regional aspektlərlə bağlı digər istiqamətlər də inkişaf edir. 3. Regional tədqiqatlarda iqtisadi-riyazi modellərin tətbiqi. 4. Regional tədqiqatlarda analiz sintez üsullarının tətbiqi

- ☒ 4
- ☐ 1;4
- ☐ 2;3
- ☐ 1;3
- ☐ 1;2

83 Selektiv siyasəti neçə alt növə bölmək olar?

- ☐ 6
- ☐ 4
- ☒ 2
- ☐ 5
- ☐ 3

84 Regional idarəetmənin beşinci mərhələsi əhatə edir:

- ☐ XX əsrin 40-50-ci illəri
- ☐ XIX əsrin 70-ci illərindən
- ☒ XX əsrin sonlarından başlayaraq
- ☐ XIX əsrin ortalarından başlayaraq
- ☐ XIX əsrin 60-70-ci illəri

85 Almaniya Federativ Respublikasında inzibati bölgü nece həyata keçirilir? 1.zona 2.dövlət dairələri 3.dairələr .4. əyalətlər 5. prefekturalar

- ☐ 1;4

- ☐ 3;4
- ☒ 1;2;3
- ☐ 2;4
- ☐ 4;5

86 Belçikanı hansı iqtisadi rayonlara ayırmaq olar?Səhv cavabı tapın

- ☐ Mərkəzi Belçika; Sambri və Maasa çayları vadisi;
- ☐ Brussel –Antwerpen
- ☒ Paris
- ☐ Şimal-Şərqi Belçika]
- ☐ Şimal-Qərbi Belçika; Cənubi Belçika

87 Böyük Britaniya ərazisində iqtisadi rayonlar nəyə əsasən qruplaşdırılır?Səhv cavabı tapın. 1.istehsal strukturuna görə 2. ərazi strukturuna görə 3. məhsuldar qüvvələrin inkişaf səviyyəsinə görə 4.əhalinin sayına görə

- ☒ 4
- ☐ 1;2
- ☐ 2;3
- ☐ 1;3
- ☐ 1;4

88 Baş iqtisadi rayonlaşma sahəsində hansı rayonlaşma növü fərqləndirilir?Səhv cavabı tapın

- ☒ Strateji rayonlaşma
- ☐ İndikativ rayonlaşma
- ☐ Plan (proqram) rayonlaşma
- ☐ İnzibati rayonlaşma
- ☐ İqtisadi rayonlaşma

89 Regional planlaşdırma üçün əğırlıq mərkəzi :

- ☐ Rayonun demoqrafik siyasətinin idarə edilməsi
- ☒ Rayonun iqtisadiyyatının idarə edilməsi
- ☐ Rayonun siyasi əlaqələrinin idarə edilməsi
- ☐ Rayonun ictimai münasibətlərinin idarə edilməsi
- ☐ Rayonun sosial münasibətlərinin idarə edilməsi

90 XX əsrin 50-70-ci illəri üçün xarakterik sayılan regional siyasətə hansı xarici ölkəni aid etmək olar?

- ☐ Rusiya
- ☐ Almaniya
- ☒ İsveç
- ☐ Fransa
- ☐ ispaniya

91 Müəyyən edilmə prinsiplərinə görə dövlət idarəetmə region qruplarını göstərin

- ☐ dövlətlərdaxili və güzəştli təsərrüfat fəaliyyəti regionları
- ☐ milli-dövlət və inzibati-ərazi regionları
- ☒ mili-ərazi və inzibati-dövlət regionları
- ☐ sahəvi və ərazi regionları
- ☐ coğrafi-iqtisadi və problem regionları

92 Müəyyən edilmə prinsiplərinə görə dövlət idarəetmə regionları neçə qrupa bölünür

- ☐ 3
- ☐ 4

- ☐ 8
☐ 6
☒ 2

93 Azərbaycan neçə iqtisadi rayona bölünüb?

- ☒ 10
☐ 13
☐ 12
☐ 11
☐ 14

94 Coğrafi-iqtisadi regionlara aşağıdakılardan hansı aiddir

- ☐ İnzibati-ərazi və milli-dövlət
☒ Beynəlxalq əhəmiyyət kəsb edən və dövlətlərdaxili
☐ Beynəlxalq əhəmiyyət kəsb edən və dövlətlərarası
☐ Dövlətlərdaxili və dövlətlərarası
☐ Milli-dövlət və Beynəlxalq əhəmiyyət kəsb edən

95 1. İnzibati-ərazi regionları tərkibinə daxildir 1.müstəqil dövlətlər 2.inzibati vilayətlər və inzibati ölkələr 3.inzibati ərazi vahidləri 4.müstəqil dövlətdaxili milli regionlar

- ☐ 1,4
☐ 1,2
☐ 3,4
☒ 2,3
☐ heç biri

96 1. Milli-dövlət regionları tərkibinə daxildir 1.müstəqil dövlətlər 2.inzibati vilayətlər və inzibati ölkələr 3.inzibati ərazi vahidləri 4.müstəqil dövlətdaxili milli regionlar

- ☐ 3,4
☐ 1,2
☒ 1,4
☐ heç biri
☐ 2,3

97 Respublika Nazirlər Kabineti neçənci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramının layihəsini işləyib hazırladı?

- ☒ 2004 - 2008 ci illərdə
☐ 2005 ci ilin əvvəli
☐ 2007 ci il axrı
☐ 2006 ci ilin əvvəli
☐ 2008 ci ilin əvvəli

98 Hansı regional siyasət lokomotiv rolunu oynayan müəyyən regionların investisiya axınını təmin etməyə imkan verir?

- ☐ Tarazlaşdırılmış
☒ Təzimlənən
☐ inzibati
☐ qütbləşdirilmiş
☐ selektiv

99 Azərbaycan Respublikası Prezidenti İ.Əliyev regionların sosial-iqtisadi inkişaf konsepsiyasının hazırlanması haqqında Sərəncamı nə vaxt imzaladı?

- ☐ 2006 ci ilin əvvəli
- ☒ 2003 cü ilin axrı
- ☐ 2005 ci ilin əvvəli
- ☐ 2004 ci ilin əvvəli
- ☐ 2007 ci il axrı

100 İqtisadi islahatların ləng getməsinin əsas səbəbi: 1.iqtisadi sistemdə dəyişikliklər 2.kənd təsərrüfatında dəyişiklər 3.təhsildə dəyişikliklər

- ☐ 2
- ☒ 1
- ☐ 1,2
- ☐ 1,3
- ☐ 3

101 Regional inkişafın sürətlənməsinə istiqamətlənmənin mənbəyi aşağıdakılardan hansıdır?

- ☐ əsas və köməkçi
- ☒ daxili və xarici
- ☐ analiz və sintez
- ☐ hamısı
- ☐ sadə və mürəkkəb

102 Regional inkişafın sürətlənməsinə istiqamətlənmənin neçə mənbəyi var?

- ☐ 5
- ☐ bölünmür
- ☐ 3
- ☐ 4
- ☒ 2

103 Regional inkişaf siyasətiylə ümumi sosial-iqtisadi inkişaf siyasəti arasında hansı əlaqə mövcuddur

- ☐ B) onlar arasında heç bir əlaqə mövcud deyil
- ☐ A) ümumi sosial-iqtisadi inkişaf siyasəti, regional inkişaf siyasətinin daxili tərkib hissəsidir
- ☐ E) onlar fərqli istiqamətlərdə fəaliyyət göstərirlər
- ☐ D) onlar bir-birini tamamlamamalıdır
- ☒ regional inkişaf siyasəti, ümumi sosial-iqtisadi inkişaf siyasətin daxili tərkib hissəsidir

104 Regional inkişafın müvəffəqiyyətlə təmin olunmasının mühüm və ümumi şərti nədir

- ☐ ölkədaxili və xarici zidiyyətlərin aradan qaldırılması
- ☒ yerli şəraitə və beynəlxalq təcrübənin tələblərinə cavab verən regional inkişaf siyasəti
- ☐ yalnız beynəlxalq təcrübənin tələblərinə cavab verən regional inkişaf
- ☐ yalnız yerli şəraitə cavab verən regional inkişaf siyasəti
- ☐ ölkənin iqtisadi müstəqilliyinin təmin olunması

105 1. Planlaşdırma və proqram məqsədli istifadə üçün müvəqqəti müəyyənləşdirilmiş problem regionlara aid olan xüsusiyyətləri seçin 1. İşsizlik geniş yayılmış ərazilər 2. Azad iqtisadi zonalar 3. İdarəetmə aparatı ilə rəsmiləşdirilməmiş ərazilər 4. Sərhədləri şərti qəbul edilmiş ərazilər 5. İnkişafına xüsusi diqqət yetirmək üçün seçilmiş ərazilər

- ☐ 3,4,5
- ☐ 3,4,5
- ☒ 1,2,5
- ☐ 1,2,3
- ☐ 1,4,5

106 Regionların gələcək inkişaf istiqamətlərini müəyyən edərkən onları neçə qrupa bölmək lazımdır?

- ☐ 8
- ☐ 5
- ☐ 6
- ☐ 4
- ☒ 3

107 Yuxarı Qarabağ iqtisadi rayonuna daxildir

- ☐ Kürdəmir, Göyçay, Bərdə, Yevlax, Sabirabad, Salyan, Əli-Bayramlı
- ☒ Xojavənd, Xojalı, Şuşa, Jəbrayıl və Fizuli, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı
- ☐ Şamaxı, Cəlilabad, Laçın, Salyan, Göyçay
- ☐ Xızı, Qusar, Quba, Laçın, Zəngilan
- ☐ Xojavənd, Xojalı, Şuşa, Şahbuz, Şərur, Lənkəran, Masallı

108 Aran iqtisadi rayonun əhalisi respublika əhalisinin neçə faizini təşkil edir?

- ☐ 63,2 %
- ☐ 25,9 %
- ☐ 43,3 %
- ☐ 34,1 %
- ☒ 24,7 %

109 Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən iqtisadi rayonları:

- ☐ Naxçıvan, Gənjə-Qazax
- ☐ Şəki-Zakatala, Lənkəran
- ☒ Quba-Xaçmaz, Şəki-Zakatala
- ☐ Abşeron, Aran
- ☐ Yuxarı Qarabağ, Dağlıq Şirvan

110 Respublikada ən ağır ekoloji vəziyyət hansı iqtisadi rayondadır?

- ☐ Quba-Xaçmaz iqtisadi rayonu
- ☐ Lənkəran iqtisadi rayonu
- ☐ Gənjə-Qazax iqtisadi rayonu
- ☐ Şəki-Zakatala iqtisadi rayonu
- ☒ Abşeron iqtisadi rayonu

111 Abşeron iqtisadi rayonuna daxildir:

- ☐ Yardımlı, Cəlilabad, Xaçmaz rayonları
- ☒ Abşeron və Xızı inzibati rayonları, Sumqayıt şəhəri
- ☐ Samux, Şəmkir, Tovuz rayonları
- ☐ Göranboy, Xanlar rayonları
- ☐ Balakən, Qəbələ, Qax rayonları

112 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı na əsasən respublikanın ərazisi neçə iqtisadi rayona bölünür?

- ☐ 34
- ☐ 19
- ☐ 17
- ☒ 10
- ☐ 21

113 Bazar iqtisadiyyatına keçən bir sıra ölkələr regional inkişafı sürətləndirmək üçün hansı tədbirləri həyata keçirirlər?

- ☐ davamlı inkişaf modelinə keçid zərurətindən irəli gələrək ekoloji tarazlığın təmin edilməsi

- ☒ sərbəst iqtisadi zonaların yaradılmasına meyl edirlər.
- ☐ son illərdə ölkəmizdə bazar iqtisadiyyatının sosial təyinatının güclənməsi
- ☐ gəlirlərin bölgüsündə effektiv sosial siyasətin yeridilməsi
- ☐ gəlirlərin formalaşmasında effektiv sosial siyasətin yeridilməsi

114 Dövlətin sosial-iqtisadi inkişaf siyasəti aşağıdakı hansı amillər kompleksini nəzərə almaqla müəyyən edilə bilər

- ☐ Sosial və siyasi
- ☒ Daxili və xarici
- ☐ Sosial və iqtisadi
- ☐ Siyasi və iqtisadi
- ☐ Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş

115 1. Dövlətin sosial-iqtisadi inkişaf siyasəti aşağıdakı hansı istiqamətlərdə hazırlanmışdır 1. Maliyyə, pul-kredit siyasəti 2. Daxili iqtisadi siyasət, siyasi-iqtisadi siyasət 3. Daxili iqtisadi siyasət, struktur siyasət 4. Vergi siyasəti, ekoloji siyasət 5. Sosial siyasət, aqrar siyasət

- ☐ 2,3,4
- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☐ 2,4,5
- ☒ 1,4,5

116 2004-cü ildə Azərbaycan Respublikasının ərazisi neçə iqtisadi rayona bölündü bölündü?

- ☐ 15
- ☒ 10
- ☐ 8
- ☐ 12
- ☐ 13

117 Azərbaycanın ərazisinə görə ən iri iqtisadi rayonu

- ☐ Dağlıq Şirvan
- ☐ Abşeron
- ☐ Yuxarı Qarabağ
- ☒ Aran
- ☐ Lənkəran

118 İqtisadi əhəmiyyətinə görə Abşeron iqtisadi rayonu respublikada neçənci yer tutur?

- ☐ V
- ☐ X
- ☐ VII
- ☐ IV
- ☒ I

119 Gəncə-Qazax iqtisadi rayonuna daxildir

- ☐ Xojavənd, Xojalı, Şuşa, Şahbuz, Şərur
- ☐ Bərdə, Yevlax, Kürdəmir, Göyçay, Kəlbəcər, Laçın
- ☒ Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz rayonları və Gəncə şəhəri
- ☐ Xaçmaz, Quba, Xızı və Bakı şəhəri
- ☐ Şəki, Qəbələ, Balakən, Qusar, Lənləran, Sabirabad, Salyan, Əli-Bayramlı

120 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı nın təsdiqinə dair sərəncam :

- ☐ 28 mart 2009-cu il
- ☒ 11 fevral 2004-cü il
- ☐ 18 yanvar 2006-cı il
- ☐ 29 dekabr 2007-ci il
- ☐ 19 may 2009-cu il

121 Regionların gələcək inkişaf istiqamətlərini müəyyən edərkən onları hansı qrupa bölmək lazımdır? 1. sürətlə inkişaf edən iqtisadi rayonlar; 2. depressiv iqtisadi rayonlar; 3. iqtisadi inkişaf səviyyəsinə görə aralıq mövqe tutan rayonlar; 4. fəlakət rayonlar 5. hegemon rayonlar

- ☐ 2 ;4
- ☒ 1; 2; 3
- ☐ 2; 5
- ☐ 1; 5
- ☐ 3 ;5

122 Azərbaycan Respublikasının regional siyasətini işləyib hazırlayan zaman nəzərə alınmalıdır:

- ☐ Respublikanın «problem» rayonlarının və ekstremal şəraitdə olan ərazilərin təsərrüfat dövryyəsinə cəlb etmək
- ☐ Azərbaycanın müxtəlif ərazilərində aşkarlanmış faydalı qazıntıların mənimsənilməsində dövlət əhəmiyyəti
- ☒ Hamısı
- ☐ Ekstremal şəraitdə olan ərazilərdə əhalinin əmək vərdişlərini, tarixi və etnik adət-ənənələrini nəzərə alaraq əvvəllər mövcud olmuş istehsal sahələrini bərpa etmək
- ☐ Ekstremal şəraitdə olan ərazilərdə istehsalı stimullaşdırmaq

123 Regionların inkişafının dövlət tənzimlənməsi neçə istiqamətlər üzrə həyata keçirilir?

- ☐ 8
- ☐ 4
- ☐ 7
- ☒ 6
- ☐ 3

124 Regionlararası məskunlaşmaya aiddir

- ☐ sosial problemlərin həllini tamamilə öz üzərinə götürür
- ☐ sosial təyinatlı bazar təsərrüfatı kimi xarakterizə olunur
- ☐ düzgün cavab yoxdur
- ☐ regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi
- ☒ mədəni-məişət və sosial-mədəni gedişlər təsadüfi xarakter daşıyır

125 Regional məskunlaşmaya aiddir:

- ☐ sosial təyinatlı bazar təsərrüfatı kimi xarakterizə olunur
- ☐ sosial problemlərin həllini tamamilə öz üzərinə götürür
- ☒ istehsal və informasiya əlaqələri üstünlük təşkil edir;
- ☐ regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi
- ☐ düzgün cavab yoxdur

126 Lokal məskunlaşmaya aiddir:

- ☐ düzgün cavab yoxdur
- ☐ sosial təyinatlı bazar təsərrüfatı kimi xarakterizə olunur
- ☐ sosial problemlərin həllini tamamilə öz üzərinə götürür
- ☐ regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi
- ☒ sakinləşmə sisteminin ümumi ierarxiyasında aşağı pillədir;

127 ərazi miqyasından və əhaliyə xidmətin dolğunluğundan asılı olaraq məskunlaşma sistemlərini neçə hissəyə ayırılır?

- ☐ 7
- ☐ 6
- ☒ 3
- ☐ 4
- ☐ 5

128 Məskunlaşma sisteminin formalaşmasının neçə mərhələsi var?

- ☐ 4
- ☒ 3
- ☐ 5
- ☐ 7
- ☐ 6

129 Regional analitik tədqiqatlar proqnoza sisteminə daxil olan mühüm məsələlərdən biri

- ☐ maşınqayırma
- ☐ enerji
- ☐ xammal
- ☒ məskunlaşma
- ☐ hec biri

130 Hasiledici sənaye müəssisələrinin yerləşdirilməsində hansı yolla secilir?

- ☐ alternativ yolla
- ☐ normativ metodla
- ☐ balans metodu ilə
- ☒ ekspert yolu ilə
- ☐ hec biri

131 SAK-ın inkişafının proqnozlaşdırılması və ayrılması prosesi neçə mərhələni əhatə edir?

- ☐ 5
- ☐ 6
- ☒ 4
- ☐ 8
- ☐ 7

132 İstehsal SAK-ların müasir strukturunu belə təsəvvür etmək olar:

- ☐ Maşınqayırma
- ☐ Metallurgiya
- ☐ Sənaye kompleksləri
- ☒ Hamısı
- ☐ Meşəkimya

133 EİD-lər hansı kateqoriyaya bölünür? 1.Abstrakt (mücərrəd) 2.Ümumi-ləşdirilmiş 3.Real dövrlər

- ☐ 1,3
- ☐ 2,3
- ☐ Hec biri
- ☐ 1,2
- ☒ Hamısı

134 EİD-lər neçə kateqoriyaya bölünür?

- ☐ 4
- ☐ 5
- ☐ 6

☒ 3
☐ 7

135 Təsərrüfat sistemində SAK-ların ikinci qrupuna daxildir?

- ☐ mədəniyyət-səhiyyə
☒ yanajaq
☐ aqrar-sənaye
☐ mənzil-komunal
☐ məişət təsərrüfatı

136 Təsərrüfat sistemində SAK-ların birinci qrupuna daxildir?

- ☐ meşəkimya
☒ müdafiə və ətraf mühitin mühafizəsi
☐ yanajaq
☐ enerji
☐ metallurgiya

137 Təsərrüfat sistemində neçə qrup SAK-lar seçilir?

- ☐ 5
☐ 4
☐ 3
☒ 2
☐ 6

138 Regionların inkişafı iqtisadi tənzimləmə üzrə həyata keçirilməlidir:

- ☐ ətraf mühitin, havanın çirklənməsinin qarşısını almaq, təbii sərvətlərdən uyğun şəkildə istifadə etmək, fauna və floranın qorunması vacib məsələlərdən biridir. milli azlıqların kompakt yaşadığı ərazilərdə millətlərarası münasibətlərin harmonik inkişafını təmin etməkdir.
☒ tarazlı iqtisadi artıma nail olmaq, regionlar arasında olan iqtisadi fərqlərin aradan qaldırılması nəzərdə tutulur.
☐ idxal yönümlü məhsulların istehsal edilməsinə imkan verilməsi nəzərdə tutulur.
☐ ixrac yönümlü məhsulların istehsal edilməsinə imkan verilməsi nəzərdə tutulur.
☐ sosial- iqtisadi rifahının yaxşılaşdırılmasının dövlət tərəfindən tənzimlənməsi zəruridir.

139 SAK və EİD-nin bir-birindən fərqi nədir?

- ☐ birinci xarici effektlər probleminin bazar tərəfindən nəzərə alınması, ikinci haqsız rəqabətin olması və inhisarlaşma
☒ birinci məqsədlərə çatmaqla iştirak edən, son nəticələrə bütün sahələri özündə birləşdirir, ikinjisi isə hazır məhsul alana kimi bütün istehsal proseslərinin məcmuunu özündə birləşdirir;
☐ birinci xarici effektlər probleminin bazar tərəfindən nəzərə alınması ikinjisi isə hazır məhsul alana kimi bütün istehsal proseslərinin məcmuunu özündə birləşdirir;
☐ hamısı
☐ fərq yoxdur

140 EİD-lərin üçüncü kateqoriyasına aiddir?

- ☐ xarici effektlər probleminin bazar tərəfindən nəzərə alınması
☐ haqsız rəqabətin olması və inhisarlaşma
☐ işsizlik, inflyasiya, makroiqtisadi qeyri-sabitlik
☒ təşkil olunmuş (təşkil olunan) idarə olunan istehsal prosesləridir
☐ sosial ədalətlik probleminə bazanın biganə olması

141 EİD-lərin ikinci kateqoriyasına aiddir?

- ☒ hər hansı tipini bütün konkret dərəcələrin ümumiləşdirilmiş modelidir
☐ haqsız rəqabətin olması və inhisarlaşma
☐ işsizlik, inflyasiya, makroiqtisadi qeyri-sabitlik

- ☐ sosial ədalətlik probleminə bazarın biganə olması
- ☐ xarici effektlər probleminin bazar tərəfindən nəzərə alınması

142 EİD-lərin birinci kateqoriyasına aiddir?

- ☐ sosial ədalətlik probleminə bazarın biganə olması
- ☐ işsizlik, inflyasiya, makroiqtisadi qeyri-sabitlik
- ☐ xarici effektlər probleminin bazar tərəfindən nəzərə alınması
- ☒ istehsal proseslərinin inkişafı imkanlarının məntiqi modelilir
- ☐ haqsız rəqabətin olması və inhisarlaşma

143 Təsərrüfat sistemində SAK-ların birinci qrupuna daxildir?

- ☐ yanacaq
- ☒ aqrar-sənaye
- ☐ meşəkimya
- ☐ metallurgiya
- ☐ enerji

144 Təsərrüfat sistemində hansı qrup SAK-lar seçilir?

- ☐ səmərəli və səmərəsiz
- ☐ müəyyən və qeyri-müəyyən
- ☐ strateji və taktiki
- ☐ hec biri
- ☒ sonməqsədli və təmin edici

145 Ölkənin təsərrüfat kompleksi səviyyəsində sahələrarası kompleks özündə nəyi birləşdirir?

- ☐ Hec biri
- ☐ İstehsalın ümumi məqsədlərində birləşmiş sahələri
- ☐ İstehsalat və onlarla bağlı təşkilatların integrasiyası sistemlərini
- ☒ Hamısı
- ☐ İstehsalat və onlarla bağlı birliklərin integrasiyası sistemlərini

146 Regionların inkişafının dövlət tənzimlənməsi hansı istiqamətlər üzrə həyata keçirilir?

- ☐ Daxili tənzimləmə
- ☐ Sosial tənzimləmə
- ☐ Struktur tənzimləmə
- ☒ Demografik tənzimləmə
- ☐ Elmi tənzimləmə

147 Azərbaycan Respublikasının planlı rayonlaşdırılması nə vaxtdan başlanıb?

- ☒ XIX əsrin I yarısı
- ☐ XX əsrin II yarısı
- ☐ hec biri
- ☐ XIX əsrin II yarısı
- ☐ XX əsrin əvvəli

148 Məskunlaşma sisteminə hansı mövqedən baxmaq olar? 1. vahid məskunlaşma sisteminin ərazi hissəsi kimi; 2. müvafiq səviyyədə ərazi ictimai sisteminin alt sistemi kimi; 3. əhalini ictimai nemətlərlə təmin etmək

- ☐ 1,3
- ☒ hamısı
- ☐ hec biri
- ☐ 1,2
- ☐ 2,3

149 ərazi miqyasından və əhaliyə xidmətin dolğunluğundan asılı olaraq məskunlaşma sistemlərini hansı hissəyə ayırılır? 1.lokal 2.regional 3.regionlararası 4.sahəvi

- ☐ 2,3,4
☐ 1,2,3
☐ 1,4
☒ 2,4
☐ 3,4

150 Məskunlaşma sisteminin formalaşmasının hansı mərhələsi var?

- ☐ Vilayətlərarası məskunlaşma sisteminin formalaşması xarakterikdir
☒ Hamısı
☐ Orta və iri şəhərlərin ətrafına qruplarla sakinləşmə formasıdır
☐ Bir-birilə qarşılıqlı fəaliyyətə girərək qrup halında məskunlaşma sistemi genişlənir
☐ Hec biri

151 . Məskunlaşma sisteminin formalaşması ilə əlaqədar problemlərin həlli hansıdır? 1.əhalinin həyat tərzinin yaxşılaşdırılması 2.əhalinin həyat tərzinin səviyyəsinin yüksəldilməsinin 3.Mühüm sosial vəzifədir

- ☐ 1,3
☐ 1,2
☒ Hamısı
☐ 2,3
☐ Hec biri

152 SAK-ın inkişafının proqnozlaşdırılması və ayrılması prosesinin birinci mərhələsinə aiddir

- ☐ SAK-ın inkişafının əsas göstərijiləri hesablanır
☒ xammal hasilatı, yarımfabrikatın, istehsal və istehlak əşyalarının hazırlanmasından son məhsul yaradılmasına qədər
☐ hec biri
☐ SAK-ın sahə tərkibi müəyyən edilir
☐ kompleksinin tərkibində kompleksləşdiriji və xidmətediji sahələrin seçilməsidir

153 Regionların inkişafının xarici tənzimləmə üzrə həyata keçirilməlidir:

- ☐ sosial- iqtisadi rifahının yaxşılaşdırılmasının dövlət tərəfindən tənzimlənməsi zəruridir
☐ tarazlı iqtisadi artıma nail olmaq,regionlar arasında olan iqtisadi fərqlərin aradan qaldırılması nəzərdə tutulur
☐ Ətraf mühitin, havanın çirklənməsinin qarşısını almaq, təbii sərvətlərdən uyğun şəkildə istifadə etmək, fauna və floranın qorunması vacib məsələlərdən biridir.
☒ ixrac yönümlü məhsulların istehsal edilməsinə imkan verilməs nəzərdə tutulur.
☐ Milli azlıqların kompakt yaşadığı ərazilərdə millətlərarası münasibətlərin harmonik inkişafını təmin etməkdir.

154 Regionların inkişafının demoqrafik tənzimləmə üzrə həyata keçirilməlidir:

- ☐ Milli azlıqların kompakt yaşadığı ərazilərdə millətlərarası münasibətlərin harmonik inkişafını təmin etməkdir.
☐ tarazlı iqtisadi artıma nail olmaq,regionlar arasında olan iqtisadi fərqlərin aradan qaldırılması nəzərdə tutulur.
☐ ətraf mühitin, havanın çirklənməsinin qarşısını almaq, təbii sərvətlərdən uyğun şəkildə istifadə etmək, fauna və floranın qorunması vacib məsələlərdən biridir.
☒ sosial- iqtisadi rifahının yaxşılaşdırılmasının dövlət tərəfindən tənzimlənməsi zəruridir.
☐ ixrac yönümlü məhsulların istehsal edilməsinə imkan verilməs nəzərdə tutulur

155 Məskunlaşma sisteminin vilayətlərarası məskunlaşma sisteminin formalaşması xarakterikdir: Bura aiddir? a)şəhərin inzibati dərəcəsindən asılı olaraq inzibati idarə əlaqələri həyata keçirilir b)elmi və mədəni-məişət potensialı inkişaf etmiş ən iri şəhərlər ətrafında toplanır c)kənd əhalisinin sosial müdafiəsi proqramlarının hazırlanıb həyata keçirilməsi

- ☐ hamısı
☒ a,b

- ☐ a,c
☐ b,c
☐ hec biri

156 Regionların inkişafının idarəetmə tənzimləməsi üzrə həyata keçirilməlidir:

- ☐ ətraf mühitin, havanın çirklənməsinin qarşısını almaq, təbii sərvətlərdən uyğun şəkildə istifadə etmək, fauna və floranın qorunması vacib məsələlərdən biridir.
☐ tarazlı iqtisadi artıma nail olmaq, regionlar arasında olan iqtisadi fərqlərin aradan qaldırılması nəzərdə tutulur.
☒ əhalinin yaşaması üçün qurulması, insanların öz hüquqlarından tam istifadə etməsi nəzərdə tutulur
☐ sosial- iqtisadi rifahının yaxşılaşdırılmasının dövlət tərəfindən tənzimlənməsi zəruridir.
☐ milli azlıqların kompakt yaşadığı ərazilərdə millətlərarası münasibətlərin harmonik inkişafını təmin etməkdir.

157 Məskunlaşma sisteminin orta və iri şəhərlərin ətrafına qruplarla sakinləşmə formasına aiddir? a.əhalinin həyat səviyyəsinin yüksəldilməsinə kömək edir. b.şəhərlər yalnız öz əhalisinə yox, həm də ona sakinləşən əhali qruplarına da xidmət funksiyasını öz üzərinə götürür. c.kənd əhalisinin sosial müdafiəsi proqramlarının hazırlanıb həyata keçirilməsi;

- ☐ hec biri
☐ a,c
☒ a,b
☐ b,c
☐ hamısı

158 Azərbaycan Respublikası regionlarında birinci növbəli proqramlara nəyi aid etmək olar?

- ☐ Sahil xətti və yerüstü naviqasiya və uçuşlar da daxil olmaqla texnoloci əlaqələr, nəzarət, xəbərdarlıq, təhlükəsizlik
☐ Ayrı-ayrı nəqliyyat növləri üzrə daşımaların təmin edilməsinin informasiya sistemləri;
☒ Hamısı
☐ Səmərəli monitorinq qruplaşdırma sisteminin işləyib hazırlamaq və həyata keçirmək;
☐ Ümumi istifadəli rabitə şəbəkəsi;

159 İki istehsal məntəqəsi arasında yüklərin iqtisadi cəhətdən məqsədəuyğun bölüşdürülməsi hansı tənliklə hesablanır?

- ☐ hec biri
☒ $P_1 + S L_1 = P_2 + S L_2$
☐ $P_1 + S = P_2 + S$
☐ $P_1 + L_1 = P_2 + L_2$
☐ $P_1 - L_1 = P_2 - L_2$

160 Məntiqi terminal komplekslərin yaradılmasına aiddir

- ☐ hec biri
☒ regionda yük dövriyyəsinin jəlbəedijiliyini yüksəltmək, giriş-çıxışı və nəqliyyat axını artırmaq;
☐ millətin rifah halının və sosial inkişafının yüksəlməsinə xidmət edən sabit iqtisadi artımın təmin edilməsi
☐ ölkənin iqtisadi sisteminin, institutlarının məhsuldarlığının və çevikliyinin yüksəldilməsi məqsədilə bu iqtisadi sistemin səmərəli şəkildə yenidən qurulması
☐ məşğulların optimal səviyyəsinin saxlanması. İşsizliyin və ondan yaranan xərclərin minimallaşdırılması

161 İstehsal məntəqəsi arasında yüklərin iqtisadi cəhətdən məqsədəuyğun bölüşdürülməsi: $P_1 + S L_1 = P_2 + S L_2$ Burada L_1 və L_2 nədir?

- ☐ hec biri
☐ istehsal məntəqələrində məhsulun maya dəyəri
☐ hamısı
☒ istehsal və istehlak məntəqələri arasındakı məsafə
☐ daşımaların maya dəyəri

162 İstehsal məntəqəsi arasında yüklərin iqtisadi cəhətdən məqsədəuyğun bölüşdürülməsi: $P1 + S L1 = P2 + S L2$ Burada S nədir?

- ☐ istehsal məntəqələrində məhsulun maya dəyəri
- ☐ hec biri
- ☒ daşımaların maya dəyəri
- ☐ hamısı
- ☐ istehsal və istehlak məntəqələri arasındakı məsafə

163 İstehsal məntəqəsi arasında yüklərin iqtisadi cəhətdən məqsədəuyğun bölüşdürülməsi: $P1 + S L1 = P2 + S L2$ Burada P1 və P2 nədir?

- ☐ istehsal və istehlak məntəqələri arasındakı məsafə
- ☐ hec biri
- ☐ daşımaların maya dəyəri
- ☐ hamısı
- ☒ istehsal məntəqələrində məhsulun maya dəyəri

164 Dördüncü mərhələdə SAK-ın inkişafının əsas göstərijiləri necə hesablanır? 1. inkişafın meylləri təhlil edilir 2. əsas göstərijilərin dinamik sıraları qurulur 3. təkrar istehsal əlaqələri və material axını əlaqələri nəzərə alınır

- ☐ 2,3
- ☐ hec biri
- ☒ 1,2
- ☐ 1,3
- ☐ hamısı

165 İkinci mərhələdə SAK-ın sahə tərkibi necə müəyyən edilir? 1. Son məhsulun yaradılması prosesində sahələrin texnologiyası ardıcılığı 2. İstehsal prosesində istifadə olunan material resurslarının qarşılıqlı əvəz etməsi 3. Təkrar istehsal əlaqələri və material axını əlaqələri nəzərə alınır

- ☐ 2,3
- ☐ 1,2
- ☐ hec biri
- ☒ Hamısı
- ☐ 1,3

166 Qeyri-istehsal sferasının SAK-i əhalinin maddi və mənəvi tələbatının ödənilməsinə yönəldilmişdir

- ☐ Fiziki təkmilləşmə kompleksi
- ☐ Əhalinin maddi-məişət ehtiyatlarının ödənilməsi üzrə kompleks
- ☐ Maddi və mənəvi mədəniyyət kompleksi
- ☒ Hamısı
- ☐ Hec biri

167 Əməyin üfiqi və şaquli aspektlər üzrə integrasiyası necə güclənir? 1. istehsalın ixtisaslaşması təsiri altında; 2. istehsalın kooperativləşməsi təsiri altında; 3. istehsalın təmərküzləşməsi təsiri altında; 4. istehsalın kombinləşməsinin təsiri altında;

- ☐ 3,4
- ☐ 1,2
- ☐ 2,3,4
- ☒ 1,2,3,4
- ☐ hec biri

168 SAK və EİD-də ümumi nədir?

- ☐ hazır məhsul alana kimi bütün istehsal proseslərinin məjmuunu özündə birləşdirir

- ☐ məqsədlərə çatmaqla iştirak edən, son nəticələrə bütün sahələri özündə birləşdirir
- ☐ hamısı
- ☐ hec biri
- ☒ onlar regional proseslərin məzmununu anlamaqdan ötrü antoloci və qnesoloci funksiyaları yerinə yetirir

169 Xammalın emalı ilə əlaqədar SAK-ın təhlilinin əsasında EİD konsepsiyası qoyulur ki, bu barədə N.N. Kolesovskinin fikri

- ☒ Sosial problemlərin həlli bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçiriləcək sosial münasibətlərin tənzimlənməsində özünü əks etdirir
- ☐ Dövlət tərəfindən qəbul edilən hüquqi normativ aktların fundamental iqtisadi prinsiplərə, qanunlara əsaslanması və ona zidd olmaması.
- ☐ Müharibə, böhran şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi maksimal həddə çatır.
- ☐ Bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin təlimlərindən istifadə edilir
- ☐ EİD-ni istehsalı xammal mənbələrinə yaxınlaşdırmaq və eyni tipdə xammal və enerji resursları komponentlərinin hamısından istifadə tələblərindən irəli gələn xammalın hasilatı və cinsini yaxşılaşdırmaq.

170 Regionlarda situasiya mərkəzlərinin yaradılması nəyi nəzərdə tutur?

- ☐ ölkənin sosial-iqtisadi inkişafının perspektiv məqsədlərinin təyin edilməsi
- ☐ əhalinin, dövlətin yüksək keyfiyyətli əmtəə, məhsul, iş və xidmətlərdən istifadəsinə zəmin yaradır
- ☐ hec biri
- ☒ nəqliyyatın ətraf mühitə təsirini qiymətləndirmək
- ☐ ölkənin sosial-iqtisadi, elmi-texniki, innovasiya və ekoloji inkişaf məqsədlərinə nail olunmasında prioritetlərin seçilməsi

171 Məskunlaşma sisteminin formalaşmasının üçüncü mərhələsi hansıdır?

- ☒ vilayətlərarası məskunlaşma sisteminin formalaşması xarakterikdir
- ☐ dövlət sahibkarlığı, müəssisələrinin idarə edilməsi
- ☐ milli məhsulun strukturunu dəyişmək məqsədi ilə resursların yenidən bölgüsü
- ☐ hec biri
- ☐ inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət etmək

172 Məskunlaşma sisteminin formalaşmasının ikinci mərhələsi hansıdır?

- ☒ bir-birilə qarşılıqlı fəaliyyətə girərək qrup halında məskunlaşma sistemi genişlənir
- ☐ inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət etmək
- ☐ dövlət sahibkarlığı, müəssisələrinin idarə edilməsi;
- ☐ milli məhsulun strukturunu dəyişmək məqsədi ilə resursların yenidən bölgüsü
- ☐ hec biri

173 Məskunlaşma sisteminin formalaşmasının birinci mərhələsi hansıdır?

- ☐ inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət etmək
- ☒ orta və iri şəhərlərin ətrafına qruplarla sakinləşmə formasıdır
- ☐ dövlət sahibkarlığı, müəssisələrinin idarə edilməsi
- ☐ milli məhsulun strukturunu dəyişmək məqsədi ilə resursların yenidən bölgüsü;
- ☐ hec biri

174 ərazinin mənimsənilməsinə çəkilən xərjlərin xüsusi çəkisi: 1.enerji və su təchizatı, 2.tikinti-quraşdırma işləri, 3.xammalın daşınması, 4.məşğul olan əhalinin sayı, 5.yanajağın daşınması,

- ☐ hec biri
- ☐ 1,4
- ☐ 1,3,4
- ☒ 1,2,3
- ☐ 2,3,4

175 Müəssisənin təşkilati-hüquqi modelin məzmununu neçə blok əhatə edir?

- ☐ 5
- ☒ 6
- ☐ 3
- ☐ 4
- ☐ 7

176 Müəsisələr aşağıdakı əlamətlərə görə qruplaşdırırlar:

- ☒ xalq təsərrüfatının sahələrinə görə;
- ☐ iqtisadi artımın maksimum olmasına
- ☐ fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaq
- ☐ hec biri
- ☐ məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına

177 Müəsisə haqqında qanun nə vaxt qəbul olunub?

- ☐ 30 dekabr 1991
- ☒ 1 iyul 1994-cü il
- ☐ 20 may 1991
- ☐ 29 mart 1992
- ☐ 19 yanvar 1991

178 Müəsisə nə deməkdir?

- ☐ standartların hazırlanması və onlar üzərində nəzarət
- ☒ nəyəsə təşəbbüs etmək, iş aparmaq
- ☐ əmtəələrin idxal və ixracına məhdudiyyətləri qoyur
- ☐ hec biri
- ☐ əhalinin yaşayışının minimum parametrlərinin qorunub saxlanması

179 ərazi inkişafının dövlət tənzimlənməsi strukturunu əmələ gətirən konkret tədbirlər:

- ☒ Hamısı
- ☐ Aşkar və qapalı
- ☐ Birbaşa və dolay
- ☐ Ümumi və selektiv
- ☐ Hec biri

180 İdeoloji dominantlar aiddir:

- ☐ verifikasiyalılıq,
- ☒ sosiallaşma
- ☐ rəqabət qabiliyyətlilik
- ☐ səmərəlilik
- ☐ hamısı

181 Regional bərabərləşdirmə də əsas nədir?

- ☒ əhali və büdcə «bərabərləşdirilməsi
- ☐ ictimai mühitin və hüquqi bazanın təmin edilməsi
- ☐ hec biri
- ☐ gəlir və sərvətlərin yenidən bölgüsü
- ☐ rəqabətin qorunub saxlanması

182 İdarəetmənin təşkilati-inzibati metodları çox geniş olub hansı səviyyələrdə istifadə olunur

- ☐ region
- ☐ əyalət
- ☒ hamısı

- ☐ mərkəzi hökumət
☐ ştatlar

183 Təşkilati-inzibati metod nəyə söykənir 1. Rəhbərin qanunla möhkəmlənmiş hakimiyyətinə 2. Hüququna 3. Məsuliyyətə 4. İnsan əməyinin nəticələrinə 5. Sosial-psixoloji mühitə

- ☐ 2,3,4
☐ 2,4,5
☒ 1,2,3
☐ 1,4,5
☐ 2,3,5

184 Təşkili-inzibati metod nəyə əsaslanır

- ☐ Hamısı
☐ Dolaylı göstərişlərə
☒ Direktiv göstərişlərə
☐ Normativ göstərişlərə
☐ Heç biri

185 əhatə dairəsinə görə region miqyaslı qanunları və digər normativ-hüquqi aktları neçə qrupa bölmək olar

- ☐ 5
☒ 4
☐ 2
☐ 6
☐ 3

186 Dövlət tənzimlənməsinin perspektiv metodlarına bir və ya bir neçə sahənin kompleks tədbirlərinə hansı siyasət aid edilir?

- ☒ targetləşdirmə siyasəti
☐ ekoloji siyasət
☐ iqtisadi siyasət
☐ sosial siyasət
☐ hamısı

187 əhatə dairəsinə görə region miqyaslı qanunlar və digər normativ-hüquqi aktlar qrupları hansılardır 1. bütün regionların ümumi inkişafını tənzimləyən qanunlar 2. bu və ya digər regionun inkişafını tənzimləyən xüsusi qanunlar 3. bu və ya digər regionun inkişafını tənzimləyən ümumi qanunlar 4. bütün regionların ayrılıqda inkişafını tənzimləyən qanunlar 5. regionlararası münasibətləri tənzimləyən qanunlar 6. ölkənin bu və ya digər qrup regionlarının inkişafını tənzimləyən qanunlar

- ☐ 1,3,4,5
☒ 1,2,5,6
☐ 1,3,5,6
☐ 3,4,5,6
☐ 1,2,3,4

188 Təşkil olunma xüsusiyyətlərinə görə təşkilati-inzibati metod neçə formada tətbiq olunur

- ☐ 6
☐ 4
☒ 3
☐ 2
☐ 5

189 Fövqəladə proqramlar

- ☐ Orta müddətli olub 3-5 il müddətinə tərtib olunur
- ☐ Uzun müddətli olub 5-8 il müddətinə tərtib olunur
- ☒ Qısa müddətli olub 1-2 il müddətinə tərtib olunur
- ☐ Orta müddətli olub 10 il müddətinə tərtib olunur
- ☐ Qısa müddətli olub 3-5 il müddətinə tərtib olunur

190 Adi proqramlar

- ☐ Qısa müddətli olub 3-5 il müddətinə tərtib olunur
- ☐ Uzun müddətli olub 5-8 il müddətinə tərtib olunur
- ☐ Qısa müddətli olub 1-2 il müddətinə tərtib olunur
- ☐ Orta müddətli olub 10 il müddətinə tərtib olunur
- ☒ Orta müddətli olub 3-5 il müddətinə tərtib olunur

191 Dövlətin məqsədli proqramları işləyib hazırlamasında başlıca məqsədi nədir

- ☐ vergilərin vaxtında verilməsinin təmini
- ☐ maliyyə vəziyyətinin qayadaya salınması
- ☐ əhalinin həyat səviyyəsini yüksətmək
- ☒ regional tənzimləmə və idarəetmənin səmərəliliyini artırma
- ☐ proqnoz və indikativ planların tamamlanması

192 Dövlətin qarşılıqlı təsir formaları hansılardır?

- ☒ regionların maliyyə müstəqilliyinin artması ilə investisiya resurslarının region bazarlarının formalaşması baş verir
- ☐ ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən obyektlər
- ☐ Hamısı
- ☐ Hec biri
- ☐ iqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti

193 Müəssisə kapitilində dövlətin payının idarə olunması üçün hansı forma tətbiq olunur?

- ☒ Hamısı
- ☐ Konsensiya edilməsi (imtiyaz)
- ☐ Dövlət və bələdiyyə əmlakının müəssisənin əmək kollektivinə, fiziki və hüquqi şəxslərə icarəyə verilməsi
- ☐ Dövlət və bələdiyyə müəssisələrinin əmlakının əmək kollektivlərinin təsərrüfatına tamamilə və operativ idarə olunmasına verilməsi
- ☐ Start

194 ərazi inkişafının tənzimlənməsi necə həyata keçirilir?

- ☐ hec biri
- ☐ dövlətin maddi ehtiyatlarının yaradılması və saxlanması;
- ☐ ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi;
- ☐ İqtisadiyyatın inkişafını məqsədlərinin təyin edilməsi
- ☒ obyektiv səbəblər üzündən inkişaf rejimində fəaliyyət göstərə bilməyən ərazilərin inkişafına stimül vermək;

195 ərazi inkişafın tənzimlənməsi necə həyata keçirilir? 1.Lokal 2.Regional 3.Ümumdövlət

- ☐ 2,3
- ☐ 1,2
- ☒ Hamısı
- ☐ Hec biri
- ☐ 1,3

196 ərazi inkişafın tənzimlənməsi nə deməkdir?

- ☐ əmək məhsuldarlığının artımına nisbətən əhalinin həyat səviyyəsinin geri qalması ilə xarakterizə olunur
- ☒ əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, regional sistemlərin dayanaqlı və tarazlı fəaliyyətini təmin etməyə yönəldilmiş, xüsusi təşkil edilmiş sistemli hərəkət başa düşülür.

- ☐ hamısı
- ☐ vergiyə cəlb etmə və dövlət xərcləri, və kreditlərin bölüşdürülməsi və s. qərarlar vasitəsilə iqtisadi aktivlik səviyyəsinə köməkçi təsir göstərir;
- ☐ institusional mühiti formalaşdırmaqla iqtisadi «oyun qaydaları»nı müəyyənləşdirir

197 Regionların vəziyyətinin özünəməxsus qiymətini almaq üçün nə tələb olunur?

- ☐ Onun təbii resurs potensialı
- ☐ Ərazinin iqtisadi potensialının bütün tərkib elementləri
- ☐ Ərazinin maliyyə vəziyyəti, böhran, fəvqəladə və başqa oxşar vəziyyətlər
- ☐ Bütün əhali qruplarının həyat səviyyəsi və onun keyfiyyəti
- ☒ Hamısı

198 Bazar iqtisadiyyatı şəraitində regionun inkişafı üçün nədən istifadə olunur?

- ☐ hec biri
- ☐ ictimai mühitin və hüquqi bazanın təmin edilməsi
- ☐ rəqabətin qorunub saxlanması;
- ☐ gəlir və sərvətlərin yenidən bölgüsü;
- ☒ regional «bərabərləşdirmə

199 Balanslılıq regionun inkişafında mahiyyəti?

- ☐ səhiyyə, təhsil, mənzil tikintisi, nəqliyyat və rabitənin inkişafı üçün maliyyə vəsaitlərinin ayrılmasını
- ☐ ictimai xidmətlərin göstərilməsi; sosial baxımdan zəif əhali təbəqəsinin müdafiəsi və təminatı; təbiətin qorunması və ekoloji təhlükəsizliyin təmini
- ☒ hər bir regionun potensialının tərkib elementlərinin müəyyən nisbətində saxlanmasıdır;
- ☐ bazar mexanizmləri vasitəsilə fundamental elm və texnika sahəsində kəskin irəliləyişlərin qeyri-mümkünlüyü:
- ☐ istiqamətləndirici, koordinasiyaedici, stimullaşdırıcı, nəzarətedici, sosial və s. kimi funksiyaları nəzərdə tutulur:

200 Dayanaqlılıq regionun inkişafında mahiyyəti?

- ☐ səhiyyə, təhsil, mənzil tikintisi, nəqliyyat və rabitənin inkişafı üçün maliyyə vəsaitlərinin ayrılmasını
- ☒ tarazlıq və sosial meyl rejimində ərazi potensialının təkrar istehsalı şərtlərinin uzun müddət saxlanmasıdır;
- ☐ bazar mexanizmləri vasitəsilə fundamental elm və texnika sahəsində kəskin irəliləyişlərin qeyri-mümkünlüyü
- ☐ istiqamətləndirici, koordinasiyaedici, stimullaşdırıcı, nəzarətedici, sosial və s. kimi funksiyaları nəzərdə tutulur:
- ☐ ictimai xidmətlərin göstərilməsi; sosial baxımdan zəif əhali təbəqəsinin müdafiəsi və təminatı; təbiətin qorunması və ekoloji təhlükəsizliyin təmini:

201 Təşkil olunma xüsusiyyətlərinə görə təşkilati-inzibati metod formaları hansılardır

- ☐ Məcburi tabelilik, razılaşdırma, təklif, arzu
- ☐ Məcburi tabelilik, passiv, əsaslandırılmış
- ☐ əsaslandırılmış, məcburetmə, razılaşdırma
- ☒ məcburetmə, razılaşdırma, təklif, arzu
- ☐ passiv, məcburetmə, tabelilik

202 Mühüm siyasi və geosiyasi ərazilərdə xüsusi təşkilati-hüquqi rejimi yaratmaq. Bura hansı rayonlar aid edilir?

- ☐ Dəvəçi, Masallı
- ☐ Yevlax, Səlyan
- ☐ Şamaxı, İsmayilli
- ☐ hec biri
- ☒ Gədəbəy, Naxçıvan MR

203 Dövlətin qarşılıqlı təsir formaları hansılardır?

- ☐ Hamısı

- ☒ region və dövlət ehtiyaclarını təmin etmək məqsədilə məhsulun tədarükünə dair müəssisələrlə müqavilələrin bağlanması
- ☐ ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən obyektlər
- ☐ iqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti
- ☐ Hec biri

204 Konsensiya edilməsi (imtiyaz):

- ☐ hec biri
- ☐ iqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi təfəkkür səviyyəsi
- ☐ ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən obyektlər
- ☒ bazarda rəqabətin mümkün olmadığı şəraitdə bazar xaricində (arxasında) rəqabətin təşkil olunması;
- ☐ hamısı

205 Müəssisə iştirakçıları səlahiyyətinə aşağıdakılar aiddir:

- ☐ məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır.
- ☒ təsis edilmiş səhmdar cəmiyyətlərinin direktorlar Şurasında özünün nümayəndəliyinə malik olmaq;
- ☐ siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır
- ☐ fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır
- ☐ iqtisadi artımın maksimum olmasına nail olmaqdır.

206 Müəssisənin təşkilati-hüquqi modelin məzmununu hansı blok əhatə edir?

- ☐ Müəssisənin ixtisaslaşmasını, onun strukturunu və istehsalın investisiyalaşdırılmasını özündə birləşdirən təşkilat-istehsalat bloku
- ☐ Kəmiyyəti kumulyativ sosial-iqtisadi səmərə ilə müəyyən edilən göstəricilər bloku
- ☐ Əmlakın idarə edilməsi formasını özündə birləşdirən təşkilati-hüquqi blok
- ☐ Hec biri
- ☒ Hamısı

207 İdarəetmə təcrübəsində inzibati təsir metodları bir qayda olaraq tabeliyyin hansı tipləri ilə əlaqədardır

- ☐ əsaslandırılmış, məcburetmə, razılaşdırma
- ☒ Məcburi tabelilik, passiv, əsaslandırılmış
- ☐ Məcburi tabelilik, razılaşdırma, təklif, arzu
- ☐ passiv, məcburetmə, tabelilik
- ☐ məcburetmə, razılaşdırma, təklif, arzu

208 İdarəetmə təcrübəsində inzibati təsir metodları bir qayda olaraq tabeliyyin neçə tipi ilə əlaqədardır

- ☐ 6
- ☒ 3
- ☐ 4
- ☐ 2
- ☐ 5

209 Hansı məsələlər ərazi inkişafın dövlət tənzimlənməsinə şərait yaradar? 1.Region statusunu müəyyən etmək lazımdır 2.Qurumlar da öz təşkilati-hüquqi modelini eynilə Azərbaycan Respublikası ilə onun subyektlərinin münasibətləri şəklində qurmalıdır 3.Ölkə daxilində siyasi, sosial, maliyyə-kredit, büdcə, vergi, milli, və başqa münasibətlər sistemi miqyasında həyata keçirilməlidir

- ☐ Hec biri
- ☐ 1,2
- ☒ Hamısı
- ☐ 1,3
- ☐ 2,3

210 əhali və büdcə bərabərləşdirilməsi necə həyata keçirilir? 1.sosial xidmətlərin ödənilməsi müəyyən qədər əhalinin üzərinə qoyulur; 2.əhalinin gəlirlərinin müəyyən hissəsini büdcə hesabına həyata keçirilir; 3.ictimai mühitin və hüquqi bazanın təmin edilməsi;

- ☐ hamısı
- ☒ 1,2
- ☐ 1,3
- ☐ 2,3
- ☐ hec biri

211 Yerli icra hakimiyyəti orqanları hansı alt orqanları yaradır:

- ☐ qanunverici
- ☐ qanunverici,məhkəmə
- ☒ icraedici,sərəncamverici
- ☐ qanunverici,icraedici
- ☐ düzgün cavab yoxdur

212 Bələdiyyələrin ölkə iqtisadiyyatında önəmli rol oynaması zəruri edir:

- ☐ cərimələrin həyata keçirilməsini
- ☐ qanunların yaradılmasını
- ☒ qanunları
- ☐ orqanların yaradılmasını
- ☐ mövcud qanunlara riayət edilməsini

213 Milli Məclis hər il iki sessiya yığılır,bunlar hansı fəsillərdə təsadüf edir?

- ☐ yaz,yay
- ☐ yay,qış
- ☐ payız,qış
- ☒ yaz,payız
- ☐ yay,payız

214 Regional siyaasətin həyata keçirilməsinin instutisional mexanizmini təşkil edir. 1.qanunverici 2.məhkəmə 3.cari planlaşdırılmış 4.icraedici 5.indikativ 6.strateji

- ☐ 3,6
- ☐ 5,6
- ☐ 3,5,6
- ☐ 1,2,4
- ☒ 1,4

215 Dövlət regional siyasəti işləyib hazırlayarkən neşə prinsipi nəzərə almalıdır?

- ☐ 5
- ☒ 7
- ☐ 6
- ☐ 3
- ☐ 2

216 ARDNŞ bugünkü və gələcək fəaliyyətində neçə prinsipi rəhbər tutur?

- ☐ 7
- ☒ 11
- ☐ 3
- ☐ 9
- ☐ 5

217 Ekoloji monitorinq ətraf mühitə dair: 1.proqramlaşdırma 2.qiymətləndirmə 3.proqnozlaşdırma 4.təkmilləşdirmə

- ☐ 1,2
☒ 3,4
☐ 1,3
☐ 1,3,4
☐ 2,3

218 Ekoloji məqsədlərə çatmaq üçün ARDNŞ hansı tədbirlərin görülməsini vacib sayır? 1.təşkilati 2.mərkəzi 3.texniki 4.texnoloji 5.mərkəzləşmiş

- ☐ 3,4,5
☐ 2,4,5
☒ 1,3,4
☐ 1,3,5
☐ 2,3,4

219 Geoplanlaşdırmanın nəzəri hissəsi adlanan ekistika hansı amilləri nəzərə alır? 1.təbii 2.iqtisadi 3.mühəndis 4.sosial 5.texniki

- ☐ 1,2,3,4
☒ 1,2,3,5
☐ 1,3,5
☐ 1,2,3,4,5
☐ 2,4

220 Dövlətin regional siyasətinin neçə məqsəd üzrə fəaliyyət göstərir?

- ☐ 2
☐ 4
☐ 5
☐ 6
☒ 3

221 Ümumi-strateji baxımdan regional siyasətdə ölkə regionlarının inkişafında nəyi təmin etmək məqsəd kimi qarşıya qoyulur

- ☐ Yüksəliş və səmərəlilik
☐ Ədalətlik və sabitlik
☐ Səmərəlilik və konkretlik
☒ Səmərəlilik və ədalətlik
☐ Konkretlik və Sabitlik

222 Regional siyasətin məqsədlərinə daxildir

- ☐ Ümumi-strateji və praktiki məqsədlər
☒ Ümumi-strateji və konkret-praktiki məqsədlər
☐ Xüsusi-strateji və konkret məqsədlər
☐ Xüsusi-strateji və praktiki məqsədlər
☐ Xüsusi-strateji və konkret-praktiki məqsədlər

223 Bazar iqtisadiyyatlı ölkələrdə regional siyasətin ən çox təsadüf olunan obyektı hansıdır

- ☐ Bazarların inhisarlaşması, rəqabətin yüksəldilməsi
☐ Bazarların inhisarlaşması, həyat səviyyəsini yüksəldilməsi
☐ İşsizliyin azaldılması, infilyasiyanın sabitliyi
☐ Rəqabətin yüksəldilməsi, infilyasiyanın sabitliyi
☒ İşsizliyin azaldılması, həyat səviyyəsində mövcud fərqlərin aradan qaldırılması

224 Regional siyasətin məqsəd və vəzifələrini fərqləndirilməsinin səbəbi nədir

- ☐ Regionların datəhsil səviyyəsi
- ☒ Müxtəlif regionların müxtəlif vəzifələri
- ☐ Regionların Siyasi vəziyyəti
- ☐ Regionların İnkişaf səviyyəsi
- ☐ Məqsəd və vəzifələr standart qəbul edilmişdir

225 Sosial siyasət neçə yolla reallaşır?

- ☐ 6
- ☐ 3
- ☒ 2
- ☐ 4
- ☐ 5

226 Dövlətin sosial siyasəti necə reallaşır? 1.sosial-iqtisadi inkişafın sürətlənməsinin güclü vasitəsi
2.əhalinin əmək fəallığının yüksəldilməsi 3.məşğulluğun yüksəldilməsi 4.əmək fəallığının yüksəldilməsi

- ☐ 1,2,3
- ☒ 1,2,4
- ☐ 1,2,3,4
- ☐ 1,2,3
- ☐ 2,3,4

227 Regional inkişaf məsələlərində Azərbaycan daha çox hansı metodlara üstünlük verməlidir?

- ☐ tənzimləyici
- ☐ qeyri-sabit
- ☒ dolayı
- ☐ sabit
- ☐ birbaşa

228 İqtisadi siyasət üçün xarakterikdir: 1.regional iqtisadi disproporsiyaların uyğunlaşdırılması 2.ölkənin iqtisadi inkişafının ön planda tutulması 3.dövlət maliyyə yardımlarının təsis olunması 4.investorlara ödəmə müddətinin verilməsi

- ☐ 3,4
- ☒ 1
- ☐ 2,3
- ☐ 1,2,3,4
- ☐ 4

229 Regional siyasətin istiqamətləndirilməsi və nəzərdə tutulan sturukturlaşma neçə yerə bölünür?

- ☐ 3
- ☐ 5
- ☒ 6
- ☐ 4
- ☐ 2

230 İndikativ planlaşdırmanın necə ümumi prinsipi var?

- ☐ 5
- ☐ 8
- ☐ 12
- ☐ 6
- ☒ 4

231 İndikativ planlaşdırma neçə xüsusi prinsipi var?

- ☐ 6
☐ 8
☐ 7
☐ 5
☒ 3

232 Regionun sosial-iqtisadi inkişafına dair indikativ plan neçə bölməsi var?

- ☐ 13
☐ 9
☐ 15
☒ 8
☐ 12

233 İndikativ planlaşdırmanın hansı prinsipi var?

- ☐ fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır
☐ məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır
☒ idarəetmə qərarlarının yerinə yetirilməsində şəxsi və kollektiv maraqlarının stimullaşdırılması;
☐ tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır;
☐ iqtisadi artımın maksimum olmasına nail olmaqdır;

234 İndikativ planlaşdırmanın necə ümumi prinsipi var?

- ☐ 5
☐ 8
☐ 12
☐ 6
☒ 4

235 Regionun sosial-iqtisadi inkişafının strateji planının mühüm xarakteristikalarına daxildir:

- ☐ Hec biri
☐ Plan bütün regional qüvvələrin birgə səyi nəticəsində, qarşılıqlı partnyorluq fəaliyyəti nəticəsində yaranır
☐ Plan bu günlük və uzun müddətli dövrə qabağı görmə kombinasiyasıdır
☒ Hamısı
☐ Plan regionun güclü və zəif tərəflərini ayırır və insanların həyat şəraitini yaxşılaşdırmaq

236 Regional kompleks proqramların necə mərhələsi var?

- ☐ 8
☒ 4
☐ 7
☐ 5
☐ 6

237 Qarşıda qoyulan vəzifələrdən asılı olaraq ərazi proqramları neçə səviyyədə olur:

- ☐ 7
☐ 5
☒ 3
☐ 4
☐ 6

238 Dolaylı metodlara aiddir:

- ☒ Hamısı

- ☐ Sosial siyasət istiqamətli göstəriciləri
- ☐ Büdcənin formalaşması
- ☐ Planlaşdırma
- ☐ Büdcənin istifadə edilməsi

239 Birbaşa metodlara aiddir

- ☐ Maliyyə yardımı
- ☐ Sanksiyaların tətbiqi
- ☐ Dövlət investisiyaları
- ☐ Dövlət sektoru müəssisələrinin idarə edilməsi
- ☒ Hamısı

240 İqtisadiyyatın dövlət tənzimlənməsinin metodları hansıdır?

- ☐ delta və birbaşa
- ☒ birbaşa və dolay
- ☐ birbaşa bə normativ
- ☐ delta və normativ
- ☐ normativ və dolay

241 əhalinin iqtisadi fəaliyyətinin nəticələri hansı sahədə reallaşır?

- ☐ sənayedə
- ☐ sosial-iqtisadi
- ☒ sosial
- ☐ iqtisadi
- ☐ kənd təsərrüfatında

242 Sosial siyasət sosial sahədə nə vasitəsilə həyata keçirilir?

- ☐ indikativ planlar
- ☐ müzakirələr
- ☐ təkliflər
- ☐ proqnozlar
- ☒ proqramlar

243 Sosial siyasət problemləri hansı prinsipə görə həll etməyə çalışır?

- ☐ sosial mühit prinsiplərinə
- ☐ sosial siyasət prinsipləri
- ☐ sosial birlik
- ☐ sosial bərabərlik
- ☒ sosial ədalət

244 Sosial siyasət müasir mənada hansı problemləri həll etməyə istiqamətlənmişdir? 1.müdafiə 2.sosial bərabərlik 3.sosial birlik 4.səhləmlıq 5.məşğulluq

- ☐ 2,3,4,5
- ☐ 2,3
- ☒ 1,4,5
- ☐ 1,2,3,4,5
- ☐ 4,5

245 İnvestisiyalar elə sahələrə yönləndirilməlidir ki,həmin sahələr regionun ... rolunu oynamalıdır:

- ☐ göstəricisi
- ☐ müqayisə
- ☒ lokomotiv

- ☐ prioritet
☐ siması

246 İnvestisiya qoyuluşlarında hansı prinsiplər gözlənilmədir? 1.doğruluq 2.ardıcılıq 3.sistəmlilik 4.rentabellik 5.multiplikativlik 6.tamamlama 7.gəlirlilik

- ☐ 1,2,5
☐ 1,2,4
☐ 3,5,6,7
☐ 1,2,3,4
☒ 2,5,6

247 Regional inkişafın ikinci mərhələsində hansı təhlildən istifadə edilir?

- ☐ FCS
☒ SWOT
☐ FAS
☐ FOB
☐ FCD

248 Regional inkişafın birinci mərhələsində:

- ☐ regionla əlaqədar dövlət təşkilatları öz iradlarını bildirməyi əsas hesab etməlidirlər
☐ həmin regionun mövcud vəziyyətini özündə kompleks təhlil edən təkliflər hazırlanır
☒ regional inkişafı ilə bağlı bütün irad və təkliflər nəzərə alınır
☐ qeyri-hökumət təşkilatları öz tövsiyyələrini verir
☐ regionla bağlı metod və yanaşmalardan istifadə olunur

249 Mövcud şəraitdə həyata keçirilən iqtisadi siyasət neçə istiqamətlidir?

- ☒ 2
☐ 5
☐ 4
☐ 3
☐ 6

250 Regionların sosial-iqtisadi inkişafının səmərəli idarə edilməsinin əsas məqsədinin təcəssüm etdirir: 1.dövlət maliyyə yardımlarının verilməsi 2.əhəlinin həyat səviyyəsinin yüksəldilməsi 3.kənd təsərrüfatının regionlarda nəzərə cərpacaq şəkildə inkişafı 4.maliyyə resurslarının minimumlaşdırılması

- ☐ 1,3
☐ 2,3,4
☐ 1,2
☐ 1,3,4
☒ 2,4

251 Demografik siyasəti şərti oraq neçə qrupa ayrılır?

- ☐ 5
☐ 6
☒ 3
☐ 4
☐ 2

252 Regional siyasətin müasir mərhələsinin əsas üstün cəhətini göstərin

- ☐ Yalnız iqtisadi təsir metodundan istifadə
☐ Yalnız sosial təsir metodlarından istifadə
☒ Regional problemlərin makro səviyyədə həlli

- ☐ Regional siyasətdə maliyyə bazarının rolunun artması
- ☐ Regional problemlərin mikro səviyyədə həlli

253 Dövlətin regional siyasəti hansı məqsəd üzrə fəaliyyət göstərir?

- ☐ Fəaliyyət göstərmir
- ☒ regionların xarici bazara çıxış imkanlarının genişlənməsi; d)antitsiklik tənzimləmə, iqtisadi artımla gəlirlərin, məşğulluğun və xarici-iqtisadi tarazlığın təmin edilməsinə istiqamətlənmiş təkrar istehsalın tarazlı inkişaf konsepsiyası
- ☐ ölkənin iqtisadiyyatının idxalından daha çox asılı olduğu, milli iqtisadiyyatın zəif rəqabət qabiliyyətinə malik olduğu ölkələrdə idxalı əvəzləyən tənzimləmə konsepsiyası
- ☐ rəqabət mühiti şəraiti, tələb və təklif arasında dinamik tarazlıq, bazarda idxalçı və ixracının nisbi davranış azadlığından
- ☐ inkişaf etmiş ölkələrdə geniş tətbiq olunan ixracın stimullaşdırılması hesabına iqtisadi artımın yüksəldilməsi konsepsiyası

254 İqtisadi İnkişafın Gedişinə Regional İdarənin İşgüzar Aktivliyi tənzimləmək metoduna aiddir:

- ☐ Hamısı
- ☐ Beynəlxalq Əlaqələr Nə Qədər İntensiv Olarsa, Bir Qayda Olaraq Region İqtisadiyyatının İnkişafına Da Bir O Qədər Çox Təkan Olacaqdır
- ☐ Şəhərin İnkişafının İri Layihələrini Reallaşdıran Zamanı Dərə İlə Xüsusi Təşkilatların Məqsədyönlü Əməkdaşlığı Məqsəduyğundur
- ☒ İdarə Həmin Regionun İnkişafına Dair Qərarların Qəbul Edilməsində Sahibkarlarda Həvəsləndirici Dəlilləri Formalaşdırır
- ☐ Hec Biri

255 Regionun sosial-iqtisadi inkişafının strateji planın hansı istiqamətləri müəyyən edilir?

- ☐ bank faizləri və vergi dərəcələri
- ☐ dövlət sifarişləri və kontrakt sistemləri
- ☐ dövlət sahibkarlığının inkişaf etdirilməsi və tətbiqi
- ☐ dövlət proqnozlarının, proqramlarının və planlarının işlənilib hazırlanması və tətbiqi.
- ☒ regiona yeni istehsalın cəlb edilməsi

256 Regionun sosial-iqtisadi inkişafının strateji planın hansı istiqamətləri müəyyən edilir?

- ☐ bank faizləri və vergi dərəcələri
- ☐ dövlət sifarişləri və kontrakt sistemləri
- ☐ dövlət sahibkarlığının inkişaf etdirilməsi və tətbiqi.
- ☐ dövlət proqnozlarının, proqramlarının və planlarının işlənilib hazırlanması və tətbiqi
- ☒ yeni yüksək maaşlı iş yerlərinin yaradılması;

257 Məqsəd bölməsinin tədbirləri hansı göstəriciləri əhatə edir?

- ☐ keyfiyyət
- ☒ kəmiyyət və keyfiyyət
- ☐ müəyyən və qeyri müəyyən
- ☐ məqsədli
- ☐ hec biri

258 Regional problemlərin həllinə yönəldilən ərazi kompleks proqramlarının hansı bölməsi var?

- ☐ hamısı
- ☐ təsadüfi bölmə;
- ☐ ümumi bölmə
- ☒ icmal bölməsi
- ☐ xüsusi bölmə

259 Regional problemlərin həllinə yönəldilən ərazi kompleks proqramlarının hansı bölməsi var?

- ☐ hamısı
- ☐ təsadüfi bölmə
- ☐ ümumi bölmə
- ☒ məqsəd bölməsi
- ☐ xüsusi bölmə

260 Yerli əhəmiyyətli proqramlara aiddir:

- ☒ inzibati rayonların daxili və xarici, yəni qonşu rayonlarla qarşılıqlı istehsal-istehlak, sosial və ekoloji məsələlər əks olunur
- ☐ hec biri
- ☐ proqramlar inzibati və ərazi bölgələr üzrə – Naxçıvan MR və iqtisadi rayonları üzrə işlənib hazırlanır
- ☐ ümumdövlət əhəmiyyətinə malik ən mühüm problemləri həll etmək üçün işlənib hazırlanır.
- ☐ hamısı

261 Regional proqramlara aiddir:

- ☐ inzibati rayonların daxili və xarici, yəni qonşu rayonlarla qarşılıqlı istehsal-istehlak, sosial və ekoloji məsələlər əks olunur
- ☐ hec biri
- ☒ proqramlar inzibati və ərazi bölgələr üzrə – Naxçıvan MR və iqtisadi rayonları üzrə işlənib hazırlanır
- ☐ ümumdövlət əhəmiyyətinə malik ən mühüm problemləri həll etmək üçün işlənib hazırlanır.
- ☐ hamısı

262 Qarşıda qoyulan vəzifələrdən asılı olaraq ərazi proqramları hansı səviyyədə olur: 1.Xalq təsərrüfatı 2.Region 3.Yerli.

- ☐ Hec biri
- ☐ 1,3
- ☒ Hamısı
- ☐ 1,2,
- ☐ 2,3

263 Dolayı metodlar büdcənin formalaşdırılması və istifadə edilməsinə aiddir:

- ☐ Minimum əmək haqqının müəyyən edilməsi,
- ☒ Hamısı
- ☐ Amortizasiya siyasətinin formalaşması
- ☐ Vergi siyasətinin formalaşması
- ☐ Bank ehtiyatı normalarının müəyyən edilməsi

264 Dolayı metodlar planlaşdırma dedikdə nə nəzərdə tutulur?

- ☐ Xarici kapitalın cəlb edilməsi;
- ☐ Vergi sisteminin tənzimlənməsi
- ☒ Hamısı
- ☐ Məqsədli proqramlaşdırma
- ☐ İndikativ planlaşdırma

265 əsas demoqrafik proseslərdir: 1.təbii artım 2.yaşayış yeri 3.ölüm 4.mexaniki artım 5.əhali sıxlığı 6.doğum

- ☐ 1,2
- ☐ 2,4,6
- ☒ 1,4
- ☐ 1,2,3,4
- ☐ 1,3,6

266 Çoxuşaqlı analara müavinət,mənzil kirayəsinin azaldılması hansı siyasət növüdür?

- ☐ sosial-iqtisadi
- ☐ inzibati hüquqi
- ☐ təbliat
- ☐ sosial
- ☒ iqtisadi

267 Birbaşa tənzimləmə metodu deyil:

- ☒ açıq bazarda əməliyyatlar
- ☐ lisenziyaların verilməsi
- ☐ sanksiya və qadağaların tətbiqi
- ☐ qanunvericilik aktlarının qəbulu
- ☐ sifariş və kontraktların tətbiqi

268 Ölkənin İqtisadi İnkişaf meyarlarını aşağıdakı məqsədləri var?

- ☐ Müəyyən Və Qeyri-Müəyyən Məqsədlər
- ☐ Düzgün Cavab Yoxdur
- ☐ İqtisadi Və Sosial Məqsədlər
- ☐ Ortamüddətli Və Uzunmüddətli Məqsədlər
- ☒ Qısamüddətli Və Uzunmüddətli Məqsədlər

269 Dövlətin regional siyasəti hansı məqsəd üzrə fəaliyyət göstərir?

- ☐ ölkənin iqtisadiyyatının idxalından daha çox asılı olduğu, milli iqtisadiyyatın zəif rəqabət qabiliyyətinə malik olduğu ölkələrdə idxalı əvəzləyən tənzimləmə konsepsiyası
- ☐ rəqabət mühiti şəraiti, tələb və təklif arasında dinamik tarazlıq, bazarda idxalçı və ixracının nisbi davranış azadlığından
- ☐ inkişaf etmiş ölkələrdə geniş tətbiq olunan ixracın stimullaşdırılması hesabına iqtisadi artımın yüksəldilməsi konsepsiyası
- ☐ antitsiklik tənzimləmə, iqtisadi artımla gəlirlərin, məşğulluğun və xarici-iqtisadi tarazlığın təmin edilməsinə istiqamətlənmiş təkrar istehsalın tarazlı inkişaf konsepsiyası
- ☒ regionlararası və regiondaxili təsərrüfatlararası ziddiyyətlərin, uyğunsuzluqların aradan qaldırılması;

270 Regional siyasətin ən mühüm vasitəsi hansıdır

- ☒ Maliyyə
- ☐ Aqrar siyasət
- ☐ Sosial siyasət
- ☐ Vergi siyasəti
- ☐ Ekoloji siyasət

271 İqtisadi İnkişafın Gedişinə Regional İdarənin İşgüzar Aktivliyi İnkişaf etdirmək metoduna aiddir:

- ☐ Hamısı
- ☐ İdarə Həmin Regionun İnkişafına Dair Qərarların Qəbul Edilməsində Sahibkarlarda Həvəsləndirici Dəlilləri Formalaşdırır
- ☐ Şəhərin İnkişafının İri Layihələrini Reallaşdıran Zamani Dərəcə Xüsusi Təşkilatların Məqsədyönlü Əməkdaşlığı Məqsədəuyğundur
- ☒ Beynəlxalq Əlaqələr Nə Qədər Intensiv Olarsa, Bir Qayda Olaraq Region İqtisadiyyatının İnkişafına Da Bir O Qədər Çox Təkan Olacaqdır.
- ☐ Hec Biri

272 Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?

- ☒ Ətraf Mühitin Vəziyyəti;
- ☐ Cari Qiymətlərdə Səmərəliliyi
- ☐ Xalis Diskontlaşdırılmış Gəlir
- ☐ Faktiki Qiymətlərdə Səmərəlilik
- ☐ Daxili Gəlir Norması

273 Aktiv regional siyasət yeridən əksər İEÖ-in region miqyaslı konkret vəzifələri hansılardır 1. Problemlə ərazilərin mənimsənilməsi 2. Regionlar arasında kəskin fərqlərin yaranması 3. Urbanizasiya səviyyəsinin nizamlanması 4. Yeni sənaye müəssisələrinin səmərəli yerləşməsi 5. Urbanizasiya səviyyəsinin artırılması

- ☒ 1,3,4
☐ 1,4,5
☐ 2,3,4
☐ 2,4,5
☐ 1,2,3

274 Ölkənin sosial və iqtisadi tərəqqisini təmin edən kəmiyyətdə və keyfiyyətdə əmək resurslarının məhdudlaşdırılmasıdır:

- ☐ demoqrafik siyasətin əsas şərti
☐ demoqrafik siyasətin amili
☐ demoqrafik siyasətin mühiti
☒ demoqrafik siyasətin məqsədi
☐ demoqrafik siyasətin ilkin şərti

275 Hansı siyasət müstəqil siyasət formasına aid təmək olar?

- ☐ tənziçlər
☐ iqtisadi
☐ regional
☒ demoqrafik siyasət
☐ miqrasiya

276 Demoqrafik siyasət daha çox hansı siyasətlə bağlıdır?

- ☒ sosial-iqtisadi
☐ iqtisadi
☐ daxili
☐ regional
☐ xarici siyasətlə

277 Regional siyasətin mahiyyətində nə durur? 1.müxtəlif ərazi birliklərinin əlaqəsi 2.məskənlərin tipləri və müxtəlif regionlar arasında həyat səviyyəsinin bərabərləşdirilməsi yollarının axtarılıb tapılması 3.sosial mühitdə dövlət dəstəyinin göstərilməsi

- ☐ 1,2,3
☒ 1,2
☐ 3
☐ 2
☐ 1

278 Azərbaycan respublikasının siyasəti.....

- ☐ indikativ planlarla proqnozlar əsasında həyata keçirilir
☐ iqtisadi asılıdır
☒ sosialyönlüdür
☐ ixracyönlüdür
☐ idxalyönlüdür

279 Keyfiyyət göstəricisi kimi sosial infrastruktura obyektləri yaradılması üçün nəzərdə tutulur:

- ☐ sürətli quruculuq işlərinin aparılması
☒ yaşayış sistemiin əlverişliliyi
☐ sahə yaşayış sisteminin əlverişliliyi
☐ əhalinin sıxlığını tənzimlənməsi

- ☐ kəmiyyət göstəricilərinin qarşılıqlı əlaqəsi

280 Məskunluğun öyrənilməsində nisbətən mürəkkəb olan nədir?

- ☒ sahə yaşayış sisteminin öyrənilməsi
☐ əhalinin sıxlığının tənzimlənməsi
☐ keyfiyyət və kəmiyyət göstəricilərinin qarşılıqlı əlaqələndirilməsi
☐ sürətli quruculuq işlərinin aparılması
☐ yaşayış sisteminin əlverişliliyi

281 Məskunluğun xarakteri göstəriciləri içində ən ilkin göstərici hesab olunur:

- ☐ ərazinin mənimsənilməsi
☐ əhali məskunluğu
☐ əhali cəmlənməsi əmsalı
☐ yaxın qonşuluğun təhlili əmsalı
☒ əhali sıxlığı

282 Regional siyasətin sosial yönümlülüyünü müəyyənləşdirmək üçün son dərəcə mühüm faktorlar hesab olunur?

- ☐ regional faktorlar
☐ iqtisadi faktorlar
☐ sosial faktorlar
☐ əhalinin sıxlığı
☒ məskunluğun xarakteri

283 Sosial siyasətin reallaşma yolları hansılardır? 1.əhalinin həyat səviyyəsinin daim yüksəldilməsi 2.rifah halının yaxşılaşdırılması 3.ictimai münasibətlərin təkmilləşdirilməsi 4.cəmiyyətin sosial problemlərinin həll edilməsi

- ☐ 1,2,4
☐ 1,2,3,4
☐ 2,4
☐ 1,2,3
☒ 1,3,4

284 İndikativ planlaşdırma neçə xüsusi prinsipləri hansılardır?

- ☐ Proqramların və planların işlənilib hazırlanması
☐ Aparıcı halqaları ayırmaq əsasında optimal proporsionallığı təmin etmək]
☐ Hec biri
☒ Hamısı
☐ Proqnozların, indikativ proqramların və planların vəhdəti və kompleksliliyi prinsipi

285 Regionun sosial-iqtisadi inkişafına dair indikativ plan hansı bölməsi var?

- ☒ Hamısı
☐ Xarici iqtisadi əlaqələr»
☐ «İstehlak bazası»
☐ «İnvestisiyalar»
☐ «Əmək ehtiyatları»

286 Regionun sosial-iqtisadi inkişafına dair indikativ plan hansı bölməsi var?

- ☐ «Elm və elmi xidmət»
☐ «Ümumiləşdirilmiş makroiqtisadi göstəricilər».
☐ «Sosial inkişaf»
☐ «İstehlak bazası»

☒ Hamısı

287 İndikativ planlaşdırmanın hansı prinsipi var?

- ☐ fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır
- ☐ iqtisadi artımın maksimum olmasına nail olmaqdır
- ☐ tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır
- ☒ idarəetmə qərarlarının elmi əsaslandırılması və səmərəliliyi
- ☐ məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır

288 İndikativ planlaşdırmanın hansı prinsipi var?

- ☐ fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır;
- ☐ tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır
- ☒ mərkəzləşmənin və müstəqilliyin vəhdəti
- ☐ məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır;
- ☐ iqtisadi artımın maksimum olmasına nail olmaqdır

289 İndikativ planlaşdırmada tərkibinə daxil olan indikatorlar şəxsi və qarışıq müəssisələr üçün aşağıdakı xarakter daşıyır:

- ☒ stimullaşdırıcı və səmtləndirici
- ☐ mütləq və səmtləndirici
- ☐ məcburi
- ☐ səmtləndirici
- ☐ stimullaşdırıcı

290 Yerli icra hakimiyyəti orqanları hansı alt orqanları yaradır:

- ☐ düzgün cavab yoxdur
- ☒ icraedici, sərəncamverici
- ☐ qanunverici, icraedici
- ☐ qanunverici
- ☐ qanunverici, məhkəmə

291 İqtisadi rayon əmələgəlmənin amilləri hansıdır?

- ☒ İctimai Əməyin Ərazi Təşkilini Əks Etdirən Amillər
- ☐ İş Yerinin Keyfiyyətinin Yaxşılaşdırılan Amillər
- ☐ İqtisadiyyatın Strukturunu Təkmilləşdirən Amillər
- ☐ Proqnoz İnformasiyanın Əldə Edilməsi Üsulu
- ☐ Sənayeni İnkişaf Etdirən Amillər

292 İqtisadi-coğrafi tədqiqat metodunun neçə tərkib hissəsi var?

- ☐ 7
- ☒ 3
- ☐ 6
- ☐ 5
- ☐ 4

293 Regionun Məhsuldar Qüvvələrinin variantlı yerləşdirməsi metoduna aiddir:

- ☒ Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə tutur
- ☐ Yerləşmənin Xüsusiyyətlərini Əyani Surətdə Təsəvvür Etməyə İmkan Verir
- ☐ Sahəvi Və Regional Balansların Təşəkkül Tapması ilə Xarakterizə Olunur
- ☐ Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Göre Ümumiləşdirilir
- ☐ Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Təbə Edilmiş Taksonlara Bölüşdürülməsi Prosesidir

294 Kartoqrafik metoda aiddir:

- ☐ Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə Tutur
- ☒ Yerləşmənin Xüsusiyyətlərini Əyani Surətdə Təsəvvür Etməyə İmkan Verir
- ☐ Sahəvi Və Regional Balansların Təşəkkül Tapması ilə Xarakterizə Olunur.
- ☐ Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Göre Ümumiləşdirilir
- ☐ Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Tabe Edilmiş Taksonlara Bölüşdürülməsi Prosesidir

295 Balans metoduna aiddir:

- ☐ Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə Tutur
- ☐ Yerləşmənin Xüsusiyyətlərini Əyani Surətdə Təsəvvür Etməyə İmkan Verir
- ☒ Sahəvi Və Regional Balansların Təşəkkül Tapması ilə Xarakterizə Olunur
- ☐ Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Göre Ümumiləşdirilir
- ☐ Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Tabe Edilmiş Taksonlara Bölüşdürülməsi Prosesidir

296 İqtisadi İnkişafın Gedişinə Regional İdarənin İşgüzar Aktivliyi tənzimləmək metoduna aiddir:

- ☐ Hamısı
- ☐ Beynəlxalq Əlaqələr Nə Qədər Intensiv Olarsa, Bir Qayda Olaraq Region İqtisadiyyatının İnkişafına Da Bir O Qədər Çox Təkan Olacaqdır
- ☐ Şəhərin İnkişafının İri Layihələrini Reallaşdıran Zamani Darə ilə Xüsusi Təşkilatların Məqsədyönlü Əməkdaşlığı Məqsəduyğundur.
- ☒ İdarə Həmin Regionun İnkişafına Dair Qərarların Qəbul Edilməsində Sahibkarlarda Həvəsləndirici Dəlilləri Formalaşdırır
- ☐ Hec Biri

297 İqtisadi İnkişafın Gedişinə Regional İdarənin İşgüzar Aktivliyi İnkişaf etdirmək metoduna aiddir:

- ☐ Hamısı
- ☒ Beynəlxalq Əlaqələr Nə Qədər Intensiv Olarsa, Bir Qayda Olaraq Region İqtisadiyyatının İnkişafına Da Bir O Qədər Çox Təkan Olacaqdır.
- ☐ Şəhərin İnkişafının İri Layihələrini Reallaşdıran Zamani Darə ilə Xüsusi Təşkilatların Məqsədyönlü Əməkdaşlığı Məqsəduyğundur
- ☐ İdarə Həmin Regionun İnkişafına Dair Qərarların Qəbul Edilməsində Sahibkarlarda Həvəsləndirici Dəlilləri Formalaşdırır
- ☐ Hec Biri

298 Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?

- ☒ Ətraf Mühitin Vəziyyəti
- ☐ Xalis Diskontlaşdırılmış Gəlir
- ☐ Faktiki Qiymətlərdə Səmərəlilik
- ☐ Cari Qiymətlərdə Səmərəliliyi
- ☐ Daxili Gəlir Norması

299 Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?

- ☒ Təhsil Səviyyəsi
- ☐ Xalis Diskontlaşdırılmış Gəlir
- ☐ Faktiki Qiymətlərdə Səmərəlilik
- ☐ Cari Qiymətlərdə Səmərəliliyi
- ☐ Daxili Gəlir Norması

300 Bələdiyyələrin ölkə iqtisadiyyatında önəmli rol oynaması zəruri edir:

- ☐ cərimələrin həyata keçirilməsini
- ☐ qanunların yaradılmasını
- ☒ qanunları

- ☐ orqanların yaradılmasını
- ☐ mövcud qanunlara riayət edilməsini

301 İndiqativ planlaşdırmanın göstərici və normativləri, yəni indikatorları sosial-iqtisadi inkişafın əsas parametrlərini xarakterizə edir: 1. mərkəzi səviyyədə 2. regional səviyyədə 3. bələdiyyə səviyyədə

- ☐ 1
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 3

302 Regional maliyyə dedikdə nə nəzərdə tutulur

- ☐ Heç biri
- ☒ Ayrı-ayrı regionların inkişafı istifadə olunan pul vəsaitlərinin məmusu
- ☐ Regionda baş verən kredit münasibətləri sistemi
- ☐ Ayrı-ayrı regionların inkişafı üçün yığılan verginin məmusu
- ☐ Ayrı-ayrı regionların inkişafı üçün əhaliyə verilən kreditlərin məcmusu

303 Milli Məclis hər il iki sessiya yığılır, bunlar hansı fəsillərdə təsadüf edir?

- ☐ yay, payız
- ☐ payız, qış
- ☐ yay, qış
- ☐ yaz, yay
- ☒ yaz, payız

304 Regional siyaasətin həyata keçirilməsinin instutisional mexanizmini təşkil edir. 1.qanunverici 2.məhkəmə 3.cari planlaşdırılmış 4.icraedici 5.indikativ 6.strateji

- ☐ 3,6
- ☐ 5,6
- ☐ 3,5,6
- ☐ 1,2,4
- ☒ 1,4

305 Dövlət regional siyasəti işləyib hazırlayarkən neçə prinsipi nəzərə almalıdır?

- ☐ 5
- ☒ 7
- ☐ 6
- ☐ 3
- ☐ 2

306 ARDNŞ bugünkü və gələcək fəaliyyətində neçə prinsipi rəhbər tutur?

- ☐ 7
- ☒ 11
- ☐ 3
- ☐ 9
- ☐ 5

307 Ekoloji monitoring ətraf mühitə dair: 1.proqramlaşdırma 2.qiymətləndirmə 3.proqnozlaşdırma 4.təkmilləşdirmə

- ☐ 1,2
- ☒ 3,4
- ☐ 1,3

- ☐ 1,3,4
☐ 2,3

308 İndiqativ planlaşdırmanın funksiyası: 1.ümumiləşmiş göstəricilər və normativlər sistemini təyin etməyə imkan verir 2.indikatorların mərkəzi, regional və yerli büdcələrlə bağlılığını həyata keçirir 3.planlaşdırma indikator planları ilə müvafiq iqtisadi vasitələri hərəkətə gətirir

- ☐ 1
☐ 2,3
☐ 1,2
☒ 1,2,3
☐ 3

309 Bazar iqtisadiyyatının strateji planlaşdırılmasının funksiyasını fərqləndirirlər. 1.ölkənin sosial-iqtisadi inkişafının perspektiv məqsədlərinin təyin edilməsi 2.ölkənin sosial-iqtisadi, elmi-texniki, innovasiya və ekoloji inkişaf məqsədlərinə nail olunmasında prioritetlərin seçilməsi 3.seçilmiş prioritetlər sistemlərinin realizəsinə sosial-iqtisadi mexanizmlərin işlənib hazırlanması

- ☐ 1
☐ 2,3
☐ 1,2
☒ 1,2,3
☐ 3

310 İndikativ planın konsepsiyasına aşağıdakı mövqelər daxildir: 1.iqtisadi, siyasi və inzibati tədbirlərin hazırlanması və idarələrin (investisiyaların) yaradılması, 2.planların fasiləsiz (permanent) tərtibi və onların həyata keçirilməsi mexanizminin modifikasiyası. 3.uzun, orta və ya yaxın perspektivə mühüm proseslərin proqnozlaşdırılması;

- ☐ 1,3
☐ 2,3
☐ 1,2
☒ 1,2,3
☐ 2

311 Region iqtisadiyyatının inkişafının strateji planlaşdırılması prosesinin hansı mərhələləri var? 1.regionun inkişafının xarici mühitini təhlil etmək; 2.regionun (potensialının) güclü və zəif tərəflərini müəyyən etmək; 3.inkişaf konsepsiyasını və strategiyasını işlənib hazırlamaq; 4.konkret fəaliyyət və strategiyanın həyata keçirilməsi planını işləyib hazırlamaq; 5. yeni yüksək maaşlı iş yerlərinin yaradılması;

- ☐ 3,4,5
☐ 1,4,5
☐ 1,2,5
☐ 2,3,5
☒ 1,2,3,4

312 ərazi kompleks proqramların sahə bölməsində:

- ☐ hamısı
☒ proqramın reallaşmasında iştirak edən sahə nazirlikləri və idarələr, komitələr, şirkətlər və s. üzrə tapşırıqlar konkretləşdirilir;
☐ mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi
☐ mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı
☐ mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi;

313 ərazi kompleks proqramların icmal bölməsinə aiddir:

- ☐ hamısı
☐ mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı

- ☐ mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi
- ☒ məqsəd bölməsində müəyyən edilmiş icmal son göstəricilər burada genişlənilir
- ☐ mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi

314 ərazi kompleks proqramların məqsəd bölməsinin tədbirləri aiddir

- ☐ İstehsalçıları və istehlakçıları əlaqələndirməklə mühüm yüklərin daşınması həcmi
- ☐ Mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi
- ☐ Mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı
- ☐ Mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi
- ☒ Hamısı

315 Proqramlar yerinə yetirdiyi vəzifələrdən asılı olaraq aşağıdakı növü var:

- ☒ sosial regional proqramlar
- ☐ dövlət dəstəyinin motivləşdirilmiş istiqaməti
- ☐ elastiki differensial yanaşma
- ☐ proqram-məqsədli tənzimləmə
- ☐ hamısı

316 Ekoloji məqsədlərə çatmaq üçün ARDNŞ hansı tədbirlərin görülməsini vacib sayır? 1.təşkilati 2.mərkəzi 3.texniki 4.texnoloji 5.mərkəzləşmiş

- ☒ 1,3,4
- ☐ 3,4,5
- ☐ 2,3,4
- ☐ 2,4,5
- ☐ 1,3,5

317 Geoplanlaşdırmanın nəzəri hissəsi adlanan ekistika hansı amilləri nəzərə alır? 1.təbii 2.iqtisadi 3.mühəndis 4.sosial 5.texniki

- ☐ 1,2,3,4
- ☒ 1,2,3,5
- ☐ 1,3,5
- ☐ 1,2,3,4,5
- ☐ 2,4

318 Regionun sosial-iqtisadi inkişafına dair indikativ planın İnvestisiyalar bölməsində:

- ☐ hamısı
- ☐ məcmu ictimai məhsul, ümumi milli məhsul, ümumi daxili məhsul, xalis məhsul və bir sıra başqa göstəricilər nəzərdə tutulur
- ☐ ölkənin elmi potensialı, onun inkişafı, ondan istifadə dərəcəsi və səmərəliliyi öz əksini tapır
- ☐ həyat səviyyəsinin yüksəldilməsi, səhiyyənin, təhsilin, mədəniyyətin və başqa sosial sferası sahələrinin inkişafı göstəricilərini birləşdirir.
- ☒ həm dövlət, həm də qeyri-dövlət bölmələrində ictimai istehsalın inkişafına çəkilən bütün xərclər

319 Regionun sosial-iqtisadi inkişafına dair indikativ planın İstehlak bazası bölməsində:

- ☐ hamısı
- ☐ məcmu ictimai məhsul, ümumi milli məhsul, ümumi daxili məhsul, xalis məhsul və bir sıra başqa göstəricilər nəzərdə tutulur
- ☐ ölkənin elmi potensialı, onun inkişafı, ondan istifadə dərəcəsi və səmərəliliyi öz əksini tapır
- ☐ həyat səviyyəsinin yüksəldilməsi, səhiyyənin, təhsilin, mədəniyyətin və başqa sosial sferası sahələrinin inkişafı göstəricilərini birləşdirir
- ☒ xidmətlərin istehsalı və əhaliyə satışını əks etdirən göstəricilər öz əksini tapır.

320 Regionun sosial-iqtisadi inkişafına dair indikativ planın Ümumiləşdirilmiş makroiqtisadi göstəricilər bölməsində:

- ☐ hamısı
- ☒ məcmu ictimai məhsul, ümumi milli məhsul, ümumi daxili məhsul, xalis məhsul və bir sıra başqa göstəricilər nəzərdə tutulur
- ☐ ölkənin elmi potensialı, onun inkişafı, ondan istifadə dərəcəsi və səmərəliliyi öz əksini tapır
- ☐ həyat səviyyəsinin yüksəldilməsi, səhiyyənin, təhsilin, mədəniyyətin və başqa sosial sferası sahələrinin inkişafı göstəricilərini birləşdirir.
- ☐ xidmətlərin istehsalı və əhaliyə satışını əks etdirən göstəricilər öz əksini tapır

321 Regionun sosial-iqtisadi inkişafına dair indikativ planın Elm və elmi xidmət bölməsində

- ☐ hamısı
- ☐ məcmu ictimai məhsul, ümumi milli məhsul, ümumi daxili məhsul, xalis məhsul və bir sıra başqa göstəricilər nəzərdə tutulur
- ☒ ölkənin elmi potensialı, onun inkişafı, ondan istifadə dərəcəsi və səmərəliliyi öz əksini tapır
- ☐ həyat səviyyəsinin yüksəldilməsi, səhiyyənin, təhsilin, mədəniyyətin və başqa sosial sferası sahələrinin inkişafı göstəricilərini birləşdirir.
- ☐ xidmətlərin istehsalı və əhaliyə satışını əks etdirən göstəricilər öz əksini tapır.

322 Region iqtisadiyyatının inkişafının strateji planlaşdırılması prosesinin hansı mərhələləri var? 1.mövcud üstünlüklərdən istifadə etmək və yeni yerli üstünlükləri yaratmaq; 2.inkişaf konsepsiyasını və strategiyasını işləyib hazırlamaq; 3.konkret fəaliyyət və strategiyanın həyata keçirilməsi planını işləyib hazırlamaq; 4.səmərəliliyi və nəticəliliyi təhlil etmək, onların məqsədlərini və həmin məqsədlərə nail olma metodlarını araşdırmaq 5. yeni yüksək maaşlı iş yerlərinin yaradılması;

- ☐ 1,4,5
- ☒ 1,2,3,4
- ☐ 2,3,5
- ☐ 1,2,5
- ☐ 3,4,5

323 Region iqtisadiyyatının inkişafının strateji planlaşdırılması prosesinin hansı mərhələləri var? 1)inkişafın məqsədlərini müəyyən etmək; 2) regionun inkişafının xarici mühitini təhlil etmək; 3) regionun (potensialının) güclü və zəif tərəflərini müəyyən etmək; 4) mövcud üstünlüklərdən istifadə etmək və yeni yerli üstünlükləri yaratmaq; 5)yeni yüksək maaşlı iş yerlərinin yaradılması;

- ☐ 1,4,5
- ☒ 1,2,3,4
- ☐ 2,3,5
- ☐ 1,2,5
- ☐ 3,4,5

324 İqtisadi rayon əmələgəlmənin amilləri hansıdır?

- ☒ İctimai Əməyin Ərazi Təşkilini Əks Etdirən Amillər
- ☐ İş Yerinin Keyfiyyətinin Yaxşılaşdırılan Amillər
- ☐ İqtisadiyyatın Strukturunu Təkmilləşdirən Amillər
- ☐ Proqnoz İnformasiyanın Əldə Edilməsi Üsulu
- ☐ Sənayeni İnkişaf Etdirən Amillər

325 İqtisadi-coğrafi tədqiqat metodunun neçə tərkib hissəsi var?

- ☐ 7
- ☒ 3
- ☐ 6
- ☐ 5
- ☐ 4

326 Regionun Məhsuldar Qüvvələrinin variantlı yerləşdirməsi metoduna aiddir

- ☒ Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə tutur

- ☐ Yerləşmənin Xüsusiyyətlərini Əyani Surətdə Təsəvvür Etməyə İmkan Verir
- ☐ Sahəvi Və Regional Balansların Təşəkkül Tapması ilə Xarakterizə Olunur.
- ☐ Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Göre Ümumiləşdirilir
- ☐ Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Tabe Edilmiş Taksonlara Bölushdürülməsi Prosesidir

327 Kartoqrafik metoda aiddir:

- ☐ Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə Tutur
- ☒ Yerləşmənin Xüsusiyyətlərini Əyani Surətdə Təsəvvür Etməyə İmkan Verir
- ☐ Sahəvi Və Regional Balansların Təşəkkül Tapması ilə Xarakterizə Olunur
- ☐ Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Göre Ümumiləşdirilir
- ☐ Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Tabe Edilmiş Taksonlara Bölushdürülməsi Prosesidir

328 Balans metoduna aiddir:

- ☐ Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə Tutur
- ☐ Yerləşmənin Xüsusiyyətlərini Əyani Surətdə Təsəvvür Etməyə İmkan Verir
- ☒ Sahəvi Və Regional Balansların Təşəkkül Tapması ilə Xarakterizə Olunur
- ☐ Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Göre Ümumiləşdirilir
- ☐ Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Tabe Edilmiş Taksonlara Bölushdürülməsi Prosesidir

329 Yaponiya dövləti tərəfindən Ölkənin ərazisinin kompleks inkişafının üçüncü planı neçənci ildə qəbul olunub

- ☐ 1993
- ☐ 2000
- ☒ 1997
- ☐ 1990
- ☐ 2005

330 İndikativ planda öz əksini tapır

- ☐ sahə inkişaf proqnozları, sahə dəyişiklikləri, plan vəzifələri
- ☐ Struktur dəyişiklikləri, plan vəzifələri, uzun müddətli məqsədlər
- ☐ Uzun müddətli məqsədlər, sahə dəyişiklikləri, plan vəzifələri
- ☒ Struktur dəyişiklikləri, strateji vəzifələr, sahə inkişaf proqnozları
- ☐ strateji vəzifələr, uzun müddətli məqsədlər, sahə dəyişikliklər

331 Fransada 1947-ci ildən başlayaraq 1998-ci ilə qədər neçə plan müəyyən dəyişikliklər aparılaraq tətbiq olunmuşdur

- ☐ 15
- ☐ 11
- ☐ 9
- ☐ 10
- ☒ 12

332 Regional maliyyəyə daxil olanları seçin 1. sahibkarların vəsaiti 2. dövlət büdcə vəsaiti 3. əhalinin gəlirləri 4. qanunvericiliklə qadağan olunan mənbələrdən vəsaitlər 5. bank olmayan kredit təşkilatlarının vəsaitləri

- ☐ 1,3,5
- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☒ 1,2,5
- ☐ 2,3,4

333 Regionun sosial-iqtisadi inkişafına dair indikativ planın Sosial inkişaf bölməsində:

- ☐ hamısı
- ☐ məcmu ictimai məhsul, ümumi milli məhsul, ümumi daxili məhsul, xalis məhsul və bir sıra başqa göstəricilər nəzərdə tutulur
- ☐ ölkənin elmi potensialı, onun inkişafı, ondan istifadə dərəcəsi və səmərəliliyi öz əksini tapır
- ☒ həyat səviyyəsinin yüksəldilməsi, səhiyyənin, təhsilin, mədəniyyətin və başqa sosial sferası sahələrinin inkişafı göstəricilərini birləşdirir.
- ☐ xidmətlərin istehsalı və əhaliyə satışını əks etdirən göstəricilər öz əksini tapır.

334 Regionun inkişafının strateji planı əhatə edir:

- ☐ dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə;
- ☐ dövlət tənzimlənməsinin birbaşa metodlarına
- ☐ ilkin informasiyanın alınması və təhlili metodların;
- ☒ resurslardan istifadə üsulları
- ☐ normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı

335 Regionun inkişafının strateji planı əhatə edir:

- ☐ dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə;
- ☒ dövlət tənzimlənməsinin birbaşa metodlarına;
- ☐ ilkin informasiyanın alınması və təhlili metodların;
- ☐ qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün zəruri resurslar
- ☐ normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı;

336 Regionun inkişafının strateji planı əhatə edir:

- ☐ dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə
- ☐ dövlət tənzimlənməsinin birbaşa metodlarına;
- ☐ ilkin informasiyanın alınması və təhlili metodların;
- ☒ reallaşdırılması yüksək nailiyyətlərə imkan verən potensial ehtiyatlar;
- ☐ normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı;

337 Regionun inkişafının strateji planı əhatə edir:

- ☒ qarşıya qoyulan məqsədlərə çatma yolları
- ☐ normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı
- ☐ dövlət tənzimlənməsinin birbaşa metodlarına;
- ☐ ilkin informasiyanın alınması və təhlili metodların
- ☐ dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə;

338 Regionun inkişafının strateji planı əhatə edir

- ☒ regionun inkişafının məqsədləri
- ☐ normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı
- ☐ dövlət tənzimlənməsinin birbaşa metodlarına;
- ☐ ilkin informasiyanın alınması və təhlili metodların
- ☐ dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə;

339 Regional kompleks proqramların dördüncü mərələsinə aiddir:

- ☐ hamısı
- ☐ proqramın layihəsinin işlənilib hazırlanması
- ☐ proqramların işlənilib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması;
- ☐ proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi;
- ☒ proqramların təsdiqi və icraçılara çatdırılması

340 Regional kompleks proqramların üçüncü mərələsinə aiddir:

- ☐ hamısı
- ☒ proqramın layihəsinin işlənilib hazırlanması.
- ☐ proqramların işlənilib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması
- ☐ proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi
- ☐ proqramların təsdiqi və icraçılara çatdırılması

341 Regional kompleks proqramların ikinci mərhələsinə aiddir

- ☐ hamısı
- ☐ proqramın layihəsinin işlənilib hazırlanması. Bu işə bilavasitə iş icraçıları rəhbərlik edir və əlaqələndirir;
- ☒ proqramların işlənilib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması;
- ☐ proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi;
- ☐ proqramların təsdiqi və icraçılara çatdırılması

342 Regional kompleks proqramların birinci mərhələsinə aiddir:

- ☐ hamısı
- ☒ proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi
- ☐ proqramların işlənilib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması
- ☐ proqramın layihəsinin işlənilib hazırlanması. Bu işə bilavasitə iş icraçıları rəhbərlik edir və əlaqələndirir;
- ☐ proqramların təsdiqi və icraçılara çatdırılması;

343 ərazi proqramların təşkilat bölməsinə aiddir:

- ☐ hamısı
- ☐ mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi
- ☐ mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı;
- ☐ mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi;
- ☒ proqramın reallaşdırılması prosesinin təşkili formaları, metodları və qaydaları əks olunur

344 ərazi kompleks proqramların ərazi bölməsində

- ☐ hamısı
- ☐ mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi;
- ☐ mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı
- ☐ mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi
- ☒ kompleks proqrama daxil olan ərazilər üzrə tapşırıq və göstəricilər müəyyən edilir

345 Proqramlar yerinə yetirdiyi vəzifələrdən asılı olaraq aşağıdakı növü var:

- ☒ ərazi istehsal komplekslərinin formalaşması və inkişafı proqramları
- ☐ proqram-məqsədli tənzimləmə
- ☐ elastiki differensial yanaşma
- ☐ dövlət dəstəyinin motivləşdirilmiş istiqaməti
- ☐ hamısı

346 Bazar iqtisadiyyatı şəraitində mühüm və vacib məsələlərdən biri hansıdır?

- ☐ hec biri
- ☐ iqtisadi siyasət
- ☒ sosial siyasət
- ☐ indiqativ
- ☐ normativ

347 Xalq təsərrüfatı proqramına aiddir:

- ☐ proqramlar inzibati və ərazi bölgələr üzrə – Naxçıvan MR və iqtisadi rayonları üzrə işlənilib hazırlanır
- ☒ ümumdövlət əhəmiyyətinə malik ən mühüm problemləri həll etmək üçün işlənilib hazırlanır

- ☐ inzibati rayonların daxili və xarici, yəni qonşu rayonlarla qarşılıqlı istehsal-istehlak, sosial və ekoloji məsələlər əks olunur.
- ☐ hamısı
- ☐ hec biri

348 Proqramlar yerinə yetirdiyi vəzifələrdən asılı olaraq aşağıdakı növü var:

- ☐ hamısı
- ☐ proqram-məqsədli tənzimləmə;
- ☐ elastiki differensial yanaşma
- ☐ dövlət dəstəyinin motivləşdirilmiş istiqaməti
- ☒ yeni ərazilərin mənimsənilməsi proqramları

349 Proqramlar yerinə yetirdiyi vəzifələrdən asılı olaraq aşağıdakı növü var:

- ☐ hamısı
- ☐ dövlət dəstəyinin motivləşdirilmiş istiqaməti
- ☒ mövcud rayonların iqtisadiyyatının yenidən qurulması proqramları;
- ☐ proqram-məqsədli tənzimləmə
- ☐ elastiki differensial yanaşma

350 Sosial siyasət əhatə edir: 1.əhalinin sosial müdafiəsi 2.Gəlirlərin tənzimlənməsi 3.əhalinin məşğulluğunun təmin edilməsi 4.Xarici-iqtisadi təsir formaları 5.Mədəniyyət sferasında fəaliyyət, 6.Valyuta tənzimlənmələri, 7.milli valyutanın devalvasiyası

- ☐ 1,6,5,4,7
- ☐ 1,2,3,4,7
- ☐ 3,4,5,6,7
- ☒ 1,2,3,4,5,6
- ☐ 6,4,5,7,1

351 Təşkilati-hüquqi vahidliyə aiddir

- ☒ Hec biri
- ☐ Vahid konstitusiya və qanunvericilik aktları;
- ☐ Vahid sosial təyinat sistemi
- ☐ Vahid sosial müdafiə sistemi
- ☐ Vahid sosial siyasət

352 Təşkilati-hüquqi vahidliyə aiddir:

- ☒ Vahid ərazi
- ☐ Vahid sosial siyasət
- ☐ Vahid sosial təyinat sistemi
- ☐ Vahid sosial müdafiə sistemi
- ☐ Hec biri

353 Təşkilati-hüquqi vahidliyə aiddir:

- ☒ Vahid vətəndaşlıq;
- ☐ Vahid sosial siyasət
- ☐ Vahid sosial təyinat sistemi
- ☐ Vahid sosial müdafiə sistemi
- ☐ Hec biri

354 Mühüm sosial – iqtisadi şərt deyil?

- ☐ Sosial müdafiə sistemi
- ☐ Sosial infrastruktur

- ☐ Demokrafiya
- ☒ İstehsal infrastrukturunu
- ☐ Ekologiya

355 Təşkilati – iqtisadi şərt deyil?

- ☐ Kompleksin mülkiyyəti
- ☐ Bütçə maliyyə siyasəti
- ☐ Xarici və daxili siyasət
- ☐ İqtisadi mühit
- ☒ İctimai mülkiyyət

356 Sosial – iqtisadi vahidliyi təmin etmir?

- ☐ Vahid regional normativlər
- ☐ Vahid sosial təminat
- ☒ Vahid xarici siyasət
- ☐ Vahid sosial müdafiə sistemi
- ☐ Vahid sosial siyasət

357 Təşkilati – iqtisadi vahidliyi təşkil etmir?

- ☒ Mülkiyyətin çox növlülüyü
- ☐ Vahid pul – kredit
- ☐ Vahid dövlət mülkiyyəti
- ☐ Vahid iqtisadi mühit
- ☐ Vahid pul – kredit, Vergi – bütçə sistemi

358 Təşkilati – hüquqi vahidliyi təmin etmir?

- ☐ vahid ictimai təşkilatlar
- ☐ Vahid ərazi
- ☐ Vahid vətəndaşlıq
- ☒ Vahid pul vahidi
- ☐ Konstitusiya

359 Regionun iqtisadi müstəqilliyini təmin etmir?

- ☐ Təşkilati – iqtisadi
- ☐ Sosial vahidlik
- ☐ Hüquqi vahidlik
- ☐ Təşkilati vahidlik
- ☒ mədəni vahidlik

360 Vətəndaşların mülkiyyətinə aid deyil:

- ☒ ibadət əşyaları
- ☐ hamısı
- ☐ mənzillər
- ☐ yaşayış evləri
- ☐ bağ evləri

361 İctimai birliklərin mülkiyyətinə aid deyil

- ☐ hamısı
- ☒ ibadət əşyaları,
- ☐ qurğular
- ☐ binalar
- ☐ mənzil fondları

362 Mülkiyyət hüququnun obyektləri hansılardır?

- ☐ Əmtəə nişanları
- ☐ Ticarət sirləri
- ☐ Ekspert sistemləri
- ☐ Səmərələşdirici proqramlar məlumat bazaları
- ☒ Həmsisi

363 Mülkiyyət növlərinin subyektləri kimlərdir?

- ☐ Xarici dövlətlər və beynəlxalq təşkilatlar
- ☐ Müştərək müəssisələr
- ☐ Yerli özünüidarə
- ☐ Dini təşkilatlar
- ☒ Hamısı

364 Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən mülkiyyət formaları hansılardır?

- ☐ Bələdiyyə mülkiyyəti
- ☐ Dövlət mülkiyyəti
- ☐ İctimai birliklər
- ☐ Xüsusi mülkiyyət
- ☒ Hamısı

365 İqtisadi-hüquqi bloka aşağıdakı qanunlar aiddir

- ☒ Hamısı
- ☐ Hec biri
- ☐ Məşğulluq haqqında»
- ☐ Antiinhisar fəaliyyəti haqqında»
- ☐ «Kollektiv müqavilələr və sazişlər haqqında»

366 Təşkilati-hüquqi bloka aşağıdakı qanunlar aiddir:

- ☐ «Yerin tənisi haqqında»
- ☐ «Torpaq haqqında»
- ☐ «Banklar və bank fəaliyyəti haqqında»
- ☐ «Müəssisələr haqqında»
- ☒ Hamısı

367 Azərbaycan Respublikasında özündə necə blok qanunvericilik sistemi formalaşmışdır?

- ☐ 5
- ☒ 2
- ☐ 4
- ☐ 6
- ☐ 3

368 Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan:

- ☐ hamısı
- ☒ hüquqi dövlətdir
- ☐ sosial dövlətdir
- ☐ iqtisadi dövlətdir
- ☐ hec bir variant düz deyil

369 Təşkilati-hüquqi vahidliyə aiddir:

- ☐ Vahid sosial siyasət;

- ☐ Hec biri
- ☐ Vahid sosial müdafiə sistemi
- ☒ Vahid dövlət hakimiyyəti orqanları
- ☐ Vahid sosial təyinat sistemi;

370 Təşkilati-hüquqi vahidliyə aiddir

- ☐ Hec biri
- ☒ Vahid ictimai təşkilatlar və vahid informasiya vasitələri;
- ☐ Vahid sosial təyinat sistemi
- ☐ Vahid sosial müdafiə sistemi
- ☐ Vahid sosial siyasət;

371 Təşkilati-iqtisadi vahidlik aşağıdakılardan ibarətdir

- ☐ Hec biri
- ☐ Vahid sosial siyasət;
- ☐ Vahid sosial təyinat sistemi
- ☒ Vahid pul vahidi;
- ☐ Vahid sosial müdafiə sistemi

372 Regionun iqtisadi və sosial müstəqilliyinin məzmunu necə müəyyən edilməsinə aiddir?

- ☐ disproporsiyaları aradan qaldırmaq
- ☐ inzibati-amirlik;
- ☒ Sosial-iqtisadi vahidlik
- ☐ sahibkarlığı inkişaf etdirmək;
- ☐ xarici investorlara üstünlük vermək

373 Regionun iqtisadi və sosial müstəqilliyinin məzmunu necə müəyyən edilməsinə aiddir:

- ☒ təşkilati-iqtisadi vahidlik;
- ☐ disproporsiyaları aradan qaldırmaq
- ☐ xarici investorlara üstünlük vermək
- ☐ sahibkarlığı inkişaf etdirmək
- ☐ inzibati-amirlik;

374 . Regionun iqtisadi və sosial müstəqilliyinin məzmunu müəyyən edilməsinə daxildir:

- ☐ sahibkarlığı inkişaf etdirmək;
- ☒ təşkilati-hüquqi vahidlik
- ☐ inzibati-amirlik;
- ☐ disproporsiyaları aradan qaldırmaq
- ☐ xarici investorlara üstünlük vermək

375 Dövlət aşağıdakı işləri həyata keçirməlidir

- ☒ rəqabət mühitinin qorunmasını təmin edir;
- ☐ xarici investorların mənafeyinə xidmət etmək
- ☐ xarici ticarəti tənzimləmək;
- ☐ hec biri
- ☐ xarici investorlara üstünlük vermək;

376 Dövlət aşağıdakı işləri həyata keçirməlidir:

- ☐ hec biri
- ☒ ictimai və şəxsi mənafeləri əlaqələndirir
- ☐ xarici ticarəti tənzimləmək
- ☐ xarici investorların mənafeyinə xidmət etmək;

- ☐ xarici investorlara üstünlük vermək

377 Dövlət aşağıdakı işləri həyata keçirməlidir

- ☒ iqtisadi prosesləri əlaqələndirir;
☐ xarici investorlara üstünlük vermək;
☐ hec biri
☐ xarici ticarəti tənzimləmək
☐ xarici investorların mənafeyinə xidmət etmək

378 Dövlət aşağıdakı işləri həyata keçirməlidir

- ☐ xarici investorlara üstünlük vermək;
☒ sabitliyi təmin edir
☐ xarici ticarəti tənzimləmək;
☐ xarici investorların mənafeyinə xidmət etmək;
☐ hec biri

379 Dövlətin ən mühüm funksiyası hansıdır?

- ☐ hamısı
☒ ictimai inkişafın məqsədlərini müəyyən etməkdir
☐ sosial ədalət və sosial təminatı;
☐ sahibkarlıq fəaliyyətinin hər tərəfli stimullaşdırılmasını
☐ qiymətin, gömrük ödənişlərinin, texniki normativlərin səviyyəsini

380 Təşkilati-iqtisadi vahidlik aşağıdakılardan ibarətdir:

- ☐ Hec biri
☐ Vahid sosial siyasət
☐ Vahid sosial təyinat sistemi
☐ Vahid sosial müdafiə sistemi
☒ Vahid xarici və daxili siyasəti

381 Xeyriyyə fondlarının mülkiyyətində olmaz?

- ☒ Əsas fondlar
☐ Bağışlanan əmlak
☐ Satın alınmış əmlak
☐ təsisçilərin əmlakı
☐ Əldə edilən gəlir

382 İctimai birliklərin mülkiyyətində olmaz?

- ☐ Mədəni maarif təyinatlı mülkiyyət
☐ Mənzil fondları
☒ Nəqliyyat vasitələri
☐ Binalar
☐ Qiymətli kağızlar

383 Vətəndaşın mülkiyyətində nə ola bilməz?

- ☐ Pul vəsaitləri
☐ Kütləvi informasiya vasitələri
☐ Torpaq sahələri
☒ Yerin təki
☐ Qiymətli kağızlar

384 Hansı amil iqtisadi sistemin yeniləşməsini göstərmir?

- ☐ İctimai istehsalın təşkili
- ☐ Mülkiyyətin üstün forması
- ☒ Müxtəlif təsərrüfatçılıq formaları
- ☐ İctimai istehsalın inkişafı
- ☐ Kapitalın təmərküzləşməsi

385 İqtisadi hüquqi bloka aid deyil?

- ☒ Torpaq haqqında
- ☐ Kollektiv müdaxilələr
- ☐ Məşğulluq haqqında
- ☐ Antiinhisar fəaliyyəti
- ☐ Sazişlər haqqında

386 Təşkilati qanunvericilik blokuna aid deyil?

- ☐ Yerin təki haqqında
- ☐ Torpaq haqqında
- ☐ Sahibkarlıq fəaliyyəti haqqında
- ☐ müəssisələr haqqında qanun
- ☒ Kollektiv mülkiyyət haqqında

387 Dövlətlə subyektlər arasında hansı funksiyalar bölüşdürülmür?

- ☐ Qanunvericilik, idarəetmə, məhkəmə
- ☐ İcraedicilik
- ☒ İdarəetmə
- ☐ Qanunvericilik
- ☐ Məhkəmə

388 Regionların təşkilati-iqtisadi müstəqilliyinin iqtisadi əsasları hansı amillərlə müəyyən edilir?

- ☐ bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin zəruriliyinə;
- ☐ iqtisadiyyatın tam liberallaşdırılmasına
- ☐ bazar təsərrüfatçılıq sisteminin qarışıq iqtisadiyyatın üzərindəki üstünlüyünə;
- ☐ bütün sosial-iqtisadi problemlərin azad rəqabət yolu ilə həll edilməsinə
- ☒ təsərrüfatçılıq formalarının inkişaf səviyyəsi ilə;

389 Regionların təşkilati-iqtisadi müstəqilliyinin iqtisadi əsasları hansı amillərlə müəyyən edilir?

- ☐ bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin zəruriliyinə;
- ☐ bazar təsərrüfatçılıq sisteminin qarışıq iqtisadiyyatın üzərindəki üstünlüyünə
- ☒ mülkiyyətin üstün forması və ictimailəşməsi səviyyəsi ilə
- ☐ bütün sosial-iqtisadi problemlərin azad rəqabət yolu ilə həll edilməsinə;
- ☐ iqtisadiyyatın tam liberallaşdırılmasına;

390 Regionların təşkilati-iqtisadi müstəqilliyinin iqtisadi əsasları hansı amillərlə müəyyən edilir?

- ☐ bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin zəruriliyinə;
- ☐ bazar təsərrüfatçılıq sisteminin qarışıq iqtisadiyyatın üzərindəki üstünlüyünə
- ☐ bütün sosial-iqtisadi problemlərin azad rəqabət yolu ilə həll edilməsinə;
- ☒ ictimai istehsalın inkişaf səviyyəsi və onun təşkili formaları ilə;
- ☐ iqtisadiyyatın tam liberallaşdırılmasına;

391 Azərbaycan Respublikasında özündə hansı blok qanunvericilik sistemi formalaşmışdır?

- ☐ hec biri
- ☐ təşkilati-hüquqi və sosial-hüquqi
- ☐ sosial-hüquqi

- ☒ təşkilati-hüquqi və iqtisadi-hüquqi
☐ iqtisadi-hüquqi və sosial-hüquqi

392 Regionların mühüm sosial-iqtisadi şərtlərinə aşağıdakılardan hansı aiddir?

- ☒ Əhalinin sosial müdafiə sisteminin və sosial təminatının inkişaf səviyyəsi.
☐ Regionun büdcə-maliyyə və vergi siyasəti
☐ Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti;
☐ Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi;
☐ Regionun büdcəsi, büdcədənəknar fondları

393 Regionların mühüm sosial-iqtisadi şərtlərinə aşağıdakılardan hansı aiddir?

- ☐ Regionun büdcə-maliyyə və vergi siyasəti
☐ Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti
☐ Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi
☐ Regionun büdcəsi, büdcədənəknar fondları
☒ Sosial infrastruktur inkişaf səviyyəsi;

394 Regionların mühüm sosial-iqtisadi şərtlərinə aşağıdakılardan hansı aiddir?

- ☐ Regionun büdcəsi, büdcədənəknar fondları
☒ Demografiya, məşğulluq və kadr hazırlığı
☐ Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti
☐ Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi
☐ Regionun büdcə-maliyyə və vergi siyasəti;

395 Təşkilati-iqtisadi vahidlik aşağıdakılardan ibarətdir

- ☐ Hec biri
☐ Vahid sosial siyasət
☐ Vahid sosial təyinat sistemi;
☐ Vahid sosial müdafiə sistemi
☒ Əmtəələrin və xidmətlərin sərbəst hərəkətini təmin edən vahid iqtisadi mühit;

396 Təşkilati-iqtisadi vahidlik aşağıdakılardan ibarətdir:

- ☐ Hec biri
☐ Vahid sosial siyasət
☐ Vahid sosial təyinat sistemi;
☐ Vahid sosial müdafiə sistemi
☒ Vahid pul-kredit, vergi, büdcə-maliyyə sistemi

397 Azərbaycan Respublikasının mülkiyyətində olmaz?

- ☐ Ehtiyat fondları
☐ Dövlət büdcə vəsaiti
☒ Xeyriyyə fondlarının mülkiyyəti
☐ Valyuta fondu
☐ Pensiya fondu

398 Din təşkilatların mülkiyyətində olmaz?

- ☐ pul vasitələri
☐ Binalar
☐ İbadət əşyaları
☒ Banklar
☐ İlanələr

399 Mülkiyyət hüququnun obyektləri hansılardır? 1.müəssisələr 2.əmlak kompleksləri 3.torpaq sahələri 4.binalar, qurğular

- ☐ 3,4
- ☐ 1,2
- ☐ hec biri
- ☐ 3,4,5
- ☒ 1,2,3,4,

400 Mülkiyyət növlərinin subyektləri kimlərdir? 1.vətəndaşlar 2.hüquqi və fiziki şəxslər, 3.sahibkar birlikləri, 4.ictimai birlikləri, 5.xeyriyyə fondları,

- ☐ 3,4
- ☐ 1,2
- ☐ hec biri
- ☐ 3,4,5
- ☒ 1,2,3,4,5

401 Təşkilati-iqtisadi şərtlər aşağıdakıları tələb edir:

- ☐ Xarici siyasəti müəyyən edən vahid daxili siyasət;
- ☐ Regional iqtisadi mühit
- ☐ Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi
- ☐ Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti
- ☒ Hamısı

402 Təşkilati-hüquqi şərtlər aşağıdakıları tələb edir:

- ☐ Regionun büdcə-maliyyə və vergi siyasəti;
- ☒ Vahid regional dövlət hakimiyyəti orqanları sistemi
- ☐ Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi
- ☐ Regional iqtisadi mühit;
- ☐ Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti

403 Təşkilati-hüquqi şərtlər aşağıdakıları tələb edir:

- ☒ Vahid regional normativ hüquqi aktlar
- ☐ Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti;
- ☐ Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi;
- ☐ Regional iqtisadi mühit
- ☐ Regionun büdcə-maliyyə və vergi siyasəti;

404 Regional siyasətin reallaşma mexanizminə daxil deyil?

- ☐ Regional siyasətin aşkarlığı
- ☒ Kompleksləri əlaqələndirmək
- ☐ Sabitliyə əməl edilməsi
- ☐ Qanunvericiliyin təmin edilməsi
- ☐ Proqramlar tərtib etmək

405 Mülkiyyət hüququna daxil deyil?

- ☐ Varislik
- ☐ Təhlükəsizlik
- ☐ İdarə etmək
- ☐ Sahib olma
- ☒ Sərbət müdaxilə

406 İnzibati rayonların mülkiyyətində yoxdur?

- ☐ xalq təhsili
- ☐ Bütçə vəsaitləri
- ☐ Dövlət orqanlarının əmlakı
- ☒ İlan əmlakı
- ☐ Ticarət obyektləri

407 Sosial-iqtisadi vahidlik aşağıdakılarla təmin edilir: 1.Vahid sosial müdafiə sistemi; 2.Vahid sosial təyinat sistemi; 3.Vahid sosial siyasət. 4.Vahid pul-kredit, vergi, büdcə-maliyyə sistemi;

- ☐ hec biri
- ☐ 3,4
- ☐ 2,3,4
- ☐ 1,2,4
- ☒ 1,2,3

408 Azərbaycanın yerli özünüidarəetmə sahəsində dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri hansıdır?

- ☒ yerli özünüidarəetmənin hüquqlarının məhkəmə müdafiəsi qaydalarını və məhkəmə müdafiəsini təmin etmək;
- ☐ müharibə, böhran şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi maksimal həddə çatır.
- ☐ qanunverici bazanın yaradılması nəticəsində dövlətin iqtisadiyyata təsiri zərurətə çevrilir.
- ☐ dövlət qurulduğu dövrdən hakimedici orqanlar iqtisadiyyata təsir göstərməyə başlayır
- ☐ bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin təlimlərindən istifadə edilir

409 Azərbaycanın yerli özünüidarəetmə sahəsində dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri hansıdır?

- ☒ yerli özünüidarəetmənin maliyyə müstəqilliyinə dövlət zəmanətini təmin etmək;
- ☐ müharibə, böhran şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi maksimal həddə çatır.
- ☐ qanunverici bazanın yaradılması nəticəsində dövlətin iqtisadiyyata təsiri zərurətə çevrilir
- ☐ dövlət qurulduğu dövrdən hakimedici orqanlar iqtisadiyyata təsir göstərməyə başlayır.
- ☐ bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin təlimlərindən istifadə edilir

410 Azərbaycanın yerli özünüidarəetmə sahəsində dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri hansıdır?

- ☒ yerli özünüidarəetmə sahəsində dövlətin öhdəliklərinin həyata keçirilməsinə təminat yaratmaq
- ☐ müharibə, böhran şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi maksimal həddə çatır.
- ☐ qanunverici bazanın yaradılması nəticəsində dövlətin iqtisadiyyata təsiri zərurətə çevrilir.
- ☐ dövlət qurulduğu dövrdən hakimedici orqanlar iqtisadiyyata təsir göstərməyə başlayır.
- ☐ bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin təlimlərindən istifadə edilir

411 Azərbaycanın yerli özünüidarəetmə sahəsində dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri hansıdır?

- ☐ bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin təlimlərindən istifadə edilir
- ☐ müharibə, böhran şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi maksimal həddə çatır.
- ☐ qanunverici bazanın yaradılması nəticəsində dövlətin iqtisadiyyata təsiri zərurətə çevrilir.
- ☐ dövlət qurulduğu dövrdən hakimedici orqanlar iqtisadiyyata təsir göstərməyə başlayır
- ☒ yerli özünüidarəetmənin inkişafına dair qanunları qəbul etmək;

412 Təşkilati-hüquqi şərtlər aşağıdakıları tələb edir

- ☐ Regionun büdcə-maliyyə və vergi siyasəti;
- ☐ Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi
- ☐ Regional iqtisadi mühit
- ☒ Respublika Konstitusiyasının, region və rayonların nizamnamələrinin mövcudluğu
- ☐ Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti

413 Azərbaycanın yerli özünüidarəetmə sahəsində dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri hansıdır?

- ☐ Dövlət hakimiyyəti orqanlarının qərarları əsasında yerli özünüidarəetmədə yaranan əlavə xərcləri ödəmək;
- ☐ Minimal dövlət sosial standartlarını müəyyənləşdirmək və onların həyata keçirilməsini təmin etmək;

- ☐ Ayrı-ayrı dövlət səlahiyyətlərini həyata keçirmək üçün zəruri qurumlarını vermək
- ☐ Dövlət mülkiyyəti obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını qanunla tənzimləmək
- ☒ Hamısı

414 Azərbaycan Respublikasında dövlət hakimiyyətini kimlər həyata keçirir? 1.Azərbaycan Respublikası Prezidenti 2.Milli Məclis, Azərbaycan Respublikası hökuməti 3.Azərbaycan Respublikası məhkəmələri 4.İcra hakimiyyəti

- ☐ hec biri
- ☒ 1,2,3
- ☐ 2,3,4
- ☐ 1,2,4
- ☐ 1,3,4

415 Naxçıvan Muxtar Respublikasının mülkiyyətində yoxdur?

- ☐ Bütçə vəsaitləri
- ☐ Tarixi varlıqlar
- ☐ Mədəniyyət varlıqları
- ☐ İdarə orqanlarının əmlakı
- ☒ Yer in təki

416 Regional siyasətin əsas hədəfi kimi götürülür:

- ☐ regiondaxili iqtisadi əlaqələrin tənzimlənməsi
- ☐ regionlararası və regiondaxili əlaqələrin tənzimlənməsi
- ☐ regionların proporsional inkişafı
- ☐ regionlarda məşğulluğun təmin edilməsi
- ☒ əhali aktivliyinin stimullaşdırılması

417 Regional siyasətin əsas hədəfi kimi götürülür:

- ☐ regionların proporsional inkişafı
- ☐ Hamısı düzdür
- ☐ regionlararası və regiondaxili əlaqələrin tənzimlənməsi
- ☒ regionda ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması
- ☐ regionlarda məşğulluğun təmin edilməsi

418 İqtisadi obyektlərin fəaliyyətinin müəyyən edilməsində bir neçə göstəricidən istifadə edilir,nəyin təsərrüfat fəaliyyəti üçün bu göstəricilərin müəyyən edilməsinin böyük əhəmiyyəti var?

- ☐ dövlət müəssisələrinin
- ☐ müəssisələrin
- ☐ transmilli korporasiyaların
- ☒ azad iqtisadi zonaların
- ☐ sənayenin

419 Xarici ticarət zonasının ən çox yayıldığı ölkəni göstərin

- ☐ Almaniya
- ☐ Yaponiya
- ☐ Çin
- ☒ ABŞ
- ☐ Fransa

420 Alternativ variantın təmin edilməsi üçün azad iqtisadi zona iqtisadi səmərəliliyin əsaslandırılması neçə mərhələyə bölünmüşdür?

- ☐ 6

- ☐ 7
☒ 3
☐ 4
☐ 5

421 Azad iqtisadi zonaların dörd əsas formalarını seçin 1. Azad ticarət zonaları 2. Azad işgüzarlıq zonaları 3. Azad sənaye zonası 4. İqtisadi və elmi-texniki inkişaf zonası 5. İstehsal-ixrac zonası 6. Bank üzrə frank zonası

- ☒ 2,3,4,6
☐ 3,4,5,6
☐ 2,3,4,5
☐ 1,4,5,6
☐ 1,2,3,4

422 Azad iqtisadi zonaların sayı haqqında verilən düzgün variantı seçin

- ☐ Ümumi sayı 800-dən çox, formaları 20-dən çox
☐ Ümumi sayı 100-dən çox, formaları 20-dən az
☐ Ümumi sayı 700-dən çox, formaları 50-dən çox
☐ Ümumi sayı 300-dən çox, formaları 10-dən az
☒ Ümumi sayı 500-dən çox, formaları 30-dən çox

423 Mövcud layihələr neçə əsas keyfiyyətə malikdir?

- ☒ 3
☐ 6
☐ 2
☐ 5
☐ 4

424 Mövcud layihələr göstərilən hansı keyfiyyətlərə malik deyil?

- ☐ xarici kapitalın cəlb edilməsi
☒ ərazidə iqtisadi resurslardan səmərəli istifadə edilməsi
☐ bərtəlimlə əlaqələrinin genişləndirilməsi
☐ zonada idxalı əvəzedici istehsalın inkişafı
☐ ərazinin öz iqtisadi imkanları bazasında yaranması

425 Fəaliyyətin səmərəliliyinin müəyyən edilməsi zamanı əsas metodoloji vasitə yaxınlaşma kimi alternativ variantların müəyyən edilməsidirsə bu, layihənin

- ☐ çoxprofililiyidir
☒ cəxəhətliyi
☐ çoxnövlülyü
☐ çoxşaxəliyi
☐ çoxtərəfliyi

426 Güzəştli təsərrüfat fəaliyyəti zonalarını göstərin

- ☐ Ümumi və problemlı iqtisadi zonaları
☒ Azad və xüsusi iqtisadi zonaları
☐ Azad və ümumi iqtisadi zonaları
☐ Azad və problemlı iqtisadi zonaları
☐ Xüsusi və problemlı iqtisadi zonaları

427 Dünya praktikasında regionların və regional problemlərin həllinin ilk klassik nümunəsi hansıdır

- ☐ Almaniya "Rur"

- ☐ Niderlandda “Cənubi Limburq”
- ☒ ABŞ-da “Tenessi
- ☐ Avstralyada “Pilbara”
- ☐ ABŞ-da “Appalaçi”

428 Regionun zəif inkişafı neçə qrup səbələrlə şərtlənir?

- ☒ 2
- ☐ 3
- ☐ 7
- ☐ 4
- ☐ 5

429 İriləşdirilmiş şəkildə problem rayonlar neçə kateqoriyaya bölünür?

- ☐ 9
- ☐ 3
- ☒ 2
- ☐ 6
- ☐ 4

430 Dövlətin regional siyasəti obyektlərinin formalaşması neçə meyarə əsaslanır?

- ☐ 11
- ☒ 5
- ☐ 7
- ☐ 9
- ☐ 8

431 İnkişaf etməkdə olan ölkələrdə regional siyasət hansı problemləri əhatə edir?

- ☒ Sənaye obyektlərinin düzgün yerləşdirilməsi
- ☐ Təbii və insan resurslarının mümkün qədər tam mənimsənilməsi
- ☐ Regional uyğunsuzluğun aradan qaldırılması
- ☐ Urbanizasiya prosesinin tənzimlənməsi;
- ☐ Hamısı

432 İnkişaf etməkdə olan ölkələrdə regional siyasət hansı problemləri əhatə edir?

- ☐ Regional uyğunsuzluğun aradan qaldırılması
- ☐ Ölkənin bütün rayonlarının vahid milli bazara inteqrasiyası
- ☐ Güclü aqrar rayonlarının iqtisadiyyatının yüksəldilməsi
- ☐ Şəhərlə kənd arasındakı ziddiyyətlərin aradan qaldırılması
- ☒ Hamısı

433 İnkişaf etməkdə olan ölkələrdə regional siyasət neçə problemi əhatə edir?

- ☒ 5
- ☐ 7
- ☐ 11
- ☐ 8
- ☐ 9

434 Regionların siyasətin reallaşma mexanizmi üçün neçə prinsipi nəzərə almaq lazımdır?

- ☐ 9
- ☐ 8
- ☐ 10
- ☐ 13

435 Regional siyasətin istiqamətləndiriləsi nöqteyi-nəzərindən hansıların strukturlaşması müəyyən dərəcədə şərti xarakter daşıyır?

- ☐ Ekoloji siyasət
- ☐ İqtisadi siyasət
- ☒ Hamısı
- ☐ Elmi-texniki siyasət
- ☐ Ekistik (məskunlaşma) siyasət

436 Regional siyasətin istiqamətləndiriləsi nöqteyi-nəzərindən hansıların strukturlaşması müəyyən dərəcədə şərti xarakter daşıyır?

- ☐ Demoqrafik siyasət.
- ☐ İqtisadi siyasət
- ☐ Ekistik (məskunlaşma) siyasət
- ☒ Hamısı
- ☐ Sosial siyasət

437 Amerika konqresini fəaliyyət prosesində hansı regional məsələ öz həllini tapmışdır?

- ☐ işsizliyin azaldılması
- ☐ xalq təsəttüfatının çoxprofilli inkişafı
- ☒ federal hakimiyyət orqanlarına nəzarət
- ☐ regionlararası balansın təmin edilməsi
- ☐ investisiya cəlbediciliyinə diqqət

438 Amerika konqresini fəaliyyət prosesində hansı regional məsələ öz həllini tapmışdır?

- ☐ investisiya cəlbediciliyinə diqqət
- ☐ işsizliyin azaldılması
- ☐ regionlararası balansın təmin edilməsi
- ☐ xalq təsəttüfatının çoxprofilli inkişafı
- ☒ daxili və xarici ticarətin tənzimlənməsi

439 Müasir dövrdə dünyanın iqtisadi və siyasi gücünü göstərməyə qadir olan ölkələri ərazi etibarilə neçə regiona bölmək olar?

- ☐ 5
- ☐ 6
- ☐ 4
- ☒ 3
- ☐ 2

440 Regional siyasətin əsas hədəfi kimi götürülür:

- ☐ regionların proporsional inkişafı
- ☐ regiondaxili iqtisadi əlaqələrin tənzimlənməsi
- ☐ regionlararası və regiondaxili əlaqələrin tənzimlənməsi
- ☐ regionlarda işsizliyin azaldılması
- ☒ regionlarda məşğulluğun təmin edilməsi

441 Regional siyasətin əsas hədəfi kimi götürülür:

- ☐ regionların proporsional inkişafı
- ☐ regiondaxili iqtisadi əlaqələrin tənzimlənməsi
- ☐ regionlararası və regiondaxili əlaqələrin tənzimlənməsi
- ☒ xidmət sferasının inkişafı

- ☐ regionlarda məşğulluğun təmin edilməsi

442 Azad iqtisadi zonaların səmərəliliyin əsaslandırılmasının 2-ci mərhələsinə aiddir:

- ☐ xarici kapitalın cəlb edilməməsi şərti
☐ investorların qarşılıqlı təkliflərini nəzərə almaq
☒ zona qarşısında qoyulmuş iqtisadi inkişaf tapşırıqlarının yerinə yetirilməsi
☐ layihənin formalaşması
☐ birgə sahibkarlıq vasitəsilə xarici sərmayədarların cəlb olunması

443 Azad iqtisadi zonaların səmərəliliyinin əsaslandırılmasının 3-cü mərhələsinə aiddir:

- ☐ investisiyalara dair yekun qərarın çıxarılması
☐ yekun göstəricinin çıxarılması
☐ tapşırıqların yerinə yetirilməsi
☐ Xərclərin mənfəətə nisbəti kimi
☒ investorların qarşılıqlı təkliflərinin nəzərə alınması

444 AİZ-nın yaradılmasının xalq təsərrüfatı səmərəliliyi zonanın yaradılmasından alınacaq səmərə və regional yaxud sahə mənsubiyyətindən asılı olmayaraq onun yaranmasında necə xarakterizə olunur?

- ☒ xərclərin cəminin nisbəti kimi
☐ xalq təsərrüfatında gəlirlərin cəminin nisbəti kimi
☐ xərclər və mənfəətin cəminin nisbəti kimi
☐ xərclər və gəlirlərin fərqlərinin nisbəti kimi
☐ mənfəət və xərclərin nisbəti kimi

445 ərazinin təsərrüfatının tam istifadəsi ilə ayrı-ayrı məsələlərin yerinə yetirilməsi aparıla bilər:

- ☐ yalnız qısa mərhələdə
☐ həm qısa həm də uzun mərhələdə
☒ qısa mərhələdə
☐ yalnız uzun mərhələdə
☐ cari mərhələdə

446 Təcrübədə xarici investisiyanın strukturu və miqyası fərqlənir:

- ☐ proqnozlardan
☐ son təkliflərdən
☒ ilkin təkliflərdən
☐ zonanın fəaliyyətindən
☐ proqramlardan

447 azad iqtisadi zonaların səmərəliliyinin əsaslandırılmasının 1-ci mərhələsinə aiddir:

- ☐ nəticələrin zonanın yaradılmasına çəkilən nisbətin hesablanması
☒ xarici kapitalın cəlb edilməməsi şərti ilə zona qarşısında qoyulmuş iqtisadi inkişaf tapşırıqlarının yerinə yetirilməsi
☐ düzəlişlərin edilməsi
☐ korrektələri nəzərdən keçirilməsi
☐ xarici sərmayədarların cəlb edilməsi

448 Çində müvafiq olaraq neçə gömrüksüz iqtisadi və texniki-iqtisadi məhimsəmə zonaları yaradılıb

- ☐ 19, 32
☐ 32, 52
☐ 52, 13
☐ 19, 52
☒ 13, 32

449 Sahibkarların iqtisadi fəaliyyətini artırmaq üçün güzəştli inzibati, vergi, kredit rejimi hansı zonalarda tətbiq olunur

- ☐ Azad ticarət zonası
- ☐ İnkişaf mərkəzi
- ☐ Artım zonası
- ☒ Sahibkarlıq zonası
- ☐ Azad istehsal-ixrac zonası

450 Artım zonası üçün hansı ərazilər seçilir

- ☐ Heç biri
- ☒ Resurs və coğrafi baxımdan əlverişli ərazilər
- ☐ Coğrafi mövqe baxımından əlverişsiz ərazilər
- ☐ Yararsız və əlverişsiz torpaqlar
- ☐ Resurs baxımından əlverişsiz ərazilər

451 Dünyanın böyük texnoparklarını seçin 1. Selikon vadisi 2. Sukuta elmi şəhərini 3. Rur torpağı 4. Pilbara 5. Kembriç elmi parkı

- ☐ 1,4,5
- ☐ 3,4,5
- ☒ 1,2,5
- ☐ 1,2,3
- ☐ 2,3,4

452 Xüsusi iqtisadi zonaların yaraması neçənci əsrə təsadüf edir

- ☐ 21-ci əsrə
- ☒ 20-ci əsrin 2-ci yarısı
- ☐ 18-ci əsrin 2-ci yarısı
- ☐ 19-cu əsrin 2-ci yarısı
- ☐ 19-cu əsrin 1-ci yarısı

453 Aşağıdakı hansı zona ölkənin maliyyə təminatıyla maraqlanır

- ☒ Azad bank-sığorta zonası
- ☐ Xarici ticarət zonası
- ☐ Xüsusi iqtisadi zonası
- ☐ Azad istehsal-ixrac zonası
- ☐ Elmi-texniki inkişaf zonası

454 Regional idarəetmənin subyekti

- ☒ Hamısı
- ☐ Ayrı-ayrı idarələr, təşkilatlar
- ☐ Regional hakimiyyətlərin konkret nümayəndələri (fiziki şəxslər),
- ☐ Dövlət
- ☐ Müəssisələr (hüquqi şəxslər)

455 Regional siyasətin əsas obyektləri

- ☒ Hamısı
- ☐ Sosial
- ☐ Pul-maliyyə
- ☐ İstehsal
- ☐ İnsan

456 Müqayisəli coğrafi metodu:

- ☐ Verilənlərin analiz edilməsi
- ☐ Prinsiplərin müəyyən olunması üsulu
- ☐ Məqsədlərin seçilməsi üsulu
- ☒ Öyrənilən obyektlərin oxşarlığının və fərqli cəhətlərinin müəyyən edilməsi
- ☐ Riyazi biliklərin analizi

457 azad iqtisadi zonaların səmərəliliyinin qiymətləndirilməsidir?

- ☐ xərclərin mənfəətə nisbəti kimi
- ☐ zonanın yaradılması və formalaşmasına cəkilən xərclərin mənfəətə nisbəti
- ☐ əldə olunan gəlirlərin xərclərə nisbəti kimi
- ☐ alınan mənfəətin cəkilən xərclərin nisbəti kimi müəyyən edilməsi
- ☒ alınan iqtisadi nəticələrin cəkilən xərclərə nisbəti kimi

458 Amerika konqresini fəaliyyət prosesində hansı regional məsələ öz həllini tapmışdır?

- ☐ xalq təsəttüfatının çoxprofilli inkişafı
- ☐ investisiya cəlbəediciliyinə diqqət
- ☐ regionlararası balansın təmin edilməsi
- ☐ işsizliyin azaldılması
- ☒ pul emissiyası

459 Amerika konqresini fəaliyyət prosesində hansı regional məsələ öz həllini tapmışdır?

- ☐ xalq təsəttüfatının çoxprofilli inkişafı
- ☐ investisiya cəlbəediciliyinə diqqət
- ☐ regionlararası balansın təmin edilməsi
- ☐ işsizliyin azaldılması
- ☒ kommunikasiya xidmətlərinin göstərilməsi

460 2007-2013 layihəsinə əsasən 313mlrd. Avroluq büdcə əsasən neçə məsələnin həlliə yönəldilmişdir?

- ☐ 7
- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5

461 Fond büdcəsinin təqribən 78%-i adambaşına ÜDM-i neçə faizdən aşağı olan regionlar üçün ayrılmışdır?

- ☐ 55
- ☒ 75
- ☐ 50
- ☐ 60
- ☐ 70

462 Amerika konqresini fəaliyyət prosesində hansı regional məsələ öz həllini tapmışdır?

- ☐ xalq təsəttüfatının çoxprofilli inkişafı
- ☐ investisiya cəlbəediciliyinə diqqət
- ☐ regionlararası balansın təmin edilməsi
- ☐ işsizliyin azaldılması
- ☒ hüquqi sanksiyaların tətbiq olunması

463 Amerika konqresini fəaliyyət prosesində hansı regional məsələ öz həllini tapmışdır?

- ☐ xalq təsəttüfatının çoxprofilli inkişafı
- ☐ investisiya cəlbəediciliyinə diqqət
- ☐ regionlararası balansın təmin edilməsi

- ☐ işsizliyin azaldılması
- ☒ gəlirdən və mənfəətdən vergilərin tutulması

464 Amerika konqresini fəaliyyət prosesində hansı regional məsələ öz həllini tapmışdır?

- ☐ xalq təsəttüfatının çoxprofilli inkişafı
- ☐ investisiya cəlb ediciliyinə diqqət
- ☐ regionlararası balansın təmin edilməsi
- ☐ işsizliyin azaldılması
- ☒ ərazi sahibliyinin idarə olunması

465 Amerika konqresini fəaliyyət prosesində hansı regional məsələ öz həllini tapmışdır?

- ☐ xalq təsəttüfatının çoxprofilli inkişafı
- ☐ investisiya cəlb ediciliyinə diqqət
- ☐ regionlararası balansın təmin edilməsi
- ☐ işsizliyin azaldılması
- ☒ maliyyə və müəllif hüquqlarını rəqləmləşdirilməsi

466 Amerika konqresini fəaliyyət prosesində hansı regional məsələ öz həllini tapmışdır?

- ☐ xalq təsəttüfatının çoxprofilli inkişafı
- ☐ investisiya cəlb ediciliyinə diqqət
- ☐ regionlararası balansın təmin edilməsi
- ☐ işsizliyin azaldılması
- ☒ hərbi dəniz donanmasının yığılması

467 Amerika konqresini fəaliyyət prosesində hansı regional məsələ öz həllini tapmışdır?

- ☒ ordunun yığılması
- ☐ xalq təsəttüfatının çoxprofilli inkişafı
- ☐ işsizliyin azaldılması
- ☐ regionlararası balansın təmin edilməsi
- ☐ investisiya cəlb ediciliyinə diqqət

468 Dərketmə metodu

- ☐ Məqsədlərin seçilməsi üsulu
- ☐ Prinsiplərin müəyyən olunması üsulu
- ☐ Riyazi biliklərin analizi
- ☒ Qoyulmuş məqsədə çatmaq üsuludur
- ☐ Verilənlərin analiz edilməsi

469 İriləşdirilmiş şəkildə problem rayonlar hansı kateqoriyaya bölünür?

- ☐ dağlıq rayonlar, inkişaf etmiş rayonlar
- ☒ zəif inkişaf edən rayonlar, depressvi rayonlar
- ☐ inkişaf etmiş rayonlar, depressvi rayonlar
- ☐ sərhəd boyu rayonlar, inkişaf etmiş rayonlar
- ☐ inkişaf etməkdə olan rayonlar, zəif inkişaf edən rayonlar

470 İqtisadiyyatın dövlət tənzimlənməsinin yeni alətləri arasında regional siyasət böyük əhəmiyyət kəsb etmə səbələri

- ☐ Heç biri
- ☒ Hamısı
- ☐ Elmi texniki-tərəqqinin inkişafı və iqtisadiyyatda struktur dəyişikliklərinin güclənməsi ayrı-ayrı regionların qeyri-bərabər inkişafına gətirib çıxarır
- ☐ Kəsibçilik və xroniki işsizliyə malik geniş rayonlar şəbəkəsinin meydana gəlməsi ilə əlaqədar sosial ziddiyyətlərin kəskinləşməsinə

- ☐ Məhsuldar qüvvələrin yerləşməsinin qeyri-bərabərliyi inkişaf etmiş ölkələrin iqtisadiyyatında varlı və yoxsulluq hallarının birgə inkişafın mövcudluğu

471 Regional siyasətin həyata keçirilməsinin institutsional mexanizmi hansılardır?

- ☐ vergi orqanları
☒ dövlətin qanunverici və icraedici orqanları
☐ məhkəmə orqanları
☐ maliyyə qurumları
☐ beynəlxalq təşkilatlar

472 Elmi-texniki siyasət

- ☐ İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması
☐ Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması
☒ ETLKİ təmərküzləşmə və məhsuldar qüvvələrin yerləşdirilməsi yerləri arasındakı qarşılıqlı əlaqələri, elmin və istehsalın birləşməsinin ərazi formaları
☐ İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi
☐ Şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur

473 Ekoloji siyasət

- ☐ İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması
☒ Əhali sıxlığının güclənməsi, sintetik materialların geniş tətbiq edilməsi ətraf mühitin gərginliyinin kəskin şəkildə artması
☐ Şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur
☐ Elmi kadrların regional yerləşdirilməsi
☐ İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi

474 Ekistik (məskunlaşma) siyasət:

- ☒ Təbii, iqtisadi, arxitektör-tikinti və mühəndis-texniki amilləri nəzərə almaqla istehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi
☐ Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması
☐ Elmi kadrların regional yerləşdirilməsi
☐ İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması
☐ Şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur

475 Sosial siyasət

- ☐ İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması.
☐ Elmin və istehsalın birləşməsinin ərazi formaları (texnopolislər və texnoparklar), elmi kadrların regional yerləşdirilməsi .
☐ Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması
☒ İnsanların əmək şəraiti, məişəti, istirahəti və ümumiyyətlə, şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur
☐ İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi

476 İqtisadi siyasət

- ☐ Elmin və istehsalın birləşməsinin ərazi formaları (texnopolislər və texnoparklar), elmi kadrların regional yerləşdirilməsi
☐ Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması
☒ Regional iqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması.
☐ İnsanların əmək şəraiti, məişəti, istirahəti və ümumiyyətlə, şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur
☐ İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi

477 Dövlətin regional siyasəti

- ☐ Regionların özlərinin işləyib hazırlayaraq həyata keçirdikləri tədbirlər kompleksidir.
- ☒ Dövlət və regionlar arasında, regionların öz aralarında qarşılıqlı münasibətləri əks etdirən və məkan, region nöqtəyi-nəzərindən ölkənin siyasi, iqtisadi, sosial və ekoloji inkişafının idarə olunması üzrə fəaliyyət sahəsi başa düşülür.
- ☐ Regionların öz aralarında qarşılıqlı münasibətləri əks etdirən və məkan, region nöqtəyi-nəzərindən ölkənin siyasi, iqtisadi, sosial inkişafının idarə olunması üzrə fəaliyyət sahəsi başa düşülür.
- ☐ Dövlətlər arasında qarşılıqlı münasibətləri əks etdirən siyasətdir.
- ☐ Ölkənin beynəlxalq arenada siyasi, iqtisadi, sosial və ekoloji inkişafının idarə olunmasıdır.

478 Dövlətin regional siyasəti:

- ☐ Dövlətin beynəlxalq arenada həyata keçirdiyi tədbirlər kompleksidir
- ☒ Həm dövlətin regional səviyyədə, həm də regionların özlərinin işləyib hazırlayaraq həyata keçirdikləri tədbirlər kompleksidir.
- ☐ Dövlətin regional səviyyədə həyata keçirdiyi tədbirlər kompleksidir
- ☐ Regionların özlərinin işləyib hazırlayaraq həyata keçirdikləri tədbirlər kompleksidir.
- ☐ Yalnız regionların maliyyə qurumlarının hazırladıqları planların icra olunmasıdır.

479 azad iqtisadi zonada cari xərcləri hesablayarkən bu göstərici nəzərə alınmamalıdır:

- ☐ istilik və enerji xərcləri
- ☐ amortizasiya ayırmaları və təmir xərcləri
- ☒ Azad iqtisadi zona əhalisinə xidmət
- ☐ müəssisə və təşkilatların işçilərinin əmək haqqısı
- ☐ normativ mənfəət

480 Azad iqtisadi zonalarda cari xərcləri hesablayarkən neçə göstərici nəzərə alınmalıdır?

- ☐ 6
- ☒ 5
- ☐ 3
- ☐ 4
- ☐ 2

481 Alınan səmərəlilik göstəriciləri:

- ☐ nisbi mənada müqayisəsi yolveriləndir
- ☐ mütləq mənada aparılmalıdır
- ☐ bəzən müqayisə edilə bilər
- ☐ müqayisə edilə bilməz
- ☒ müqayisə edilə bilər

482 Güzəştli zonalər

- ☐ Hamısı
- ☐ Sahibkarların özlərinin təyin etdiyi qaydalarla idarə olunur
- ☐ Aid olduğu ölkənin qanunları ilə idarə olunur
- ☒ Aid olduğu ölkənin qanunları ilə deyil, beynəlxalq hüquq tərəfindən idarə olunur
- ☐ Heç biri

483 Açıq azad iqtisadi zonalara xas olan xüsusiyyəti seçin

- ☐ Heç biri
- ☒ Aid olduğu ölkənin qanun və hüquqi sənədlər tətbiq olunmur
- ☐ Aid olduğu ölkənin qanun və hüquqi sənədlərin bir qismi tətbiq olunur
- ☐ Aid olduğu ölkənin qanun və hüquqi sənədlərin hamısı tətbiq olunur
- ☐ Aid olduğu ölkənin qanun və hüquqi sənədləri tətbiq olunur

484 Azad iqtisadi zonaları sərbəstlik dərəcəsinə görə qrupları hansılardır

- ☐ Heç biri
- ☐ Xüsusi və ümumi
- ☒ Açıq və qapalı
- ☐ Daxili və xarici
- ☐ Sadə və mürəkkəb

485 Dövlətin regional siyasəti obyektlərinin formalaşması hansı meyara əsaslanır?

- ☒ Hamısı
- ☐ Ən pis demoqrafik göstəricilər
- ☐ Ölkənin ərazisində və əhalinin sayında rayonun xüsusi çəkisinə nisbətən ölkənin milli gəlirində rayonun xüsusi çəkisinin az olması
- ☐ Ölkə üzrə orta göstərici ilə müqayisədə işsizliyin yüksək səviyyəsi
- ☐ Ətraf mühitin çirklənməsinin yüksək səviyyəsi

486 Dövlətin regional siyasəti obyektlərinin formalaşması hansı meyara əsaslanır?

- ☐ Müsbət demoqrafik göstəricilər
- ☐ Əhalinin sayında rayonun xüsusi çəkisinə nisbətən ölkənin milli gəlirində rayonun xüsusi çəkisinin çox olması
- ☐ Adambaşına düşən gəlirlərdə dövlətlərarası disproporsiyalar
- ☒ Adambaşına düşən gəlirlərdə rayonlararası fərqlər
- ☐ İşsizliyin minimum səviyyəsi

487 Regional siyasət niyə inkişaf etmiş ölkələrdə mühüm rol oynayır?

- ☐ əraziləri daha genişdir
- ☐ əhali daha azdı
- ☐ heç biri
- ☒ küllü miqdarda vəsait tələb olunur
- ☐ həmin dövlətlər çox təkilatlara üzvdür

488 Regional siyasət daha çox mühüm rol oynayır

- ☐ heç biri
- ☐ üçüncü dünya ölkələrində
- ☐ inkişafda olan ölkələrdə
- ☒ inkişaf etmiş ölkələrdə
- ☐ demoqrafik vəziyyəti ağır olan ölkələrdə

489 Regionların siyasətin reallaşma mexanizmi üçün aşağıdakı prinsipləri nəzərə almaq lazımdır

- ☒ Hamısı
- ☐ Bütün regionlara bərabər inkişaf şəraitini təmin etmək
- ☐ Ümumilli mənafeyə üstünlük vermək
- ☐ Mərkəzlə regionlar arasında hakimiyyət bölgüsünə qanuniliyi və sabitliyi təmin etmək
- ☐ Regionların xüsusiyyətlərini nəzərə almaqla onların sosial-iqtisadi inkişaf səviyyələrini bərabərləşdirmək

490 Çində təsərrüfatın kompleks inkişafı planının tərtibinə aiddir:

- ☐ sahəvi inkişafda proporsionallığın əldə edilməsi
- ☐ daha çox tənzimlənmənin həyata keçirilməsi
- ☐ sənayenin üstün inkişafı
- ☐ təsərrüfatın çoxproffilli inkişafı
- ☒ əhalinin həyat səviyyəsinin yüksəldilməsi

491 Azad iqtisadi zonaları sərbəstlik dərəcəsinə görə neçə qrupa bölürlər

- ☐ 4

- ☐ 5
☐ 6
☐ [3
☒ 2

492 Çində təsərrüfatın kompleks inkişafı planının tərtibinə aiddir:

- ☐ sahəvi inkişafda proporsionallığın əldə edilməsi
☐ daha çox tənzimlənmənin həyata keçirilməsi
☐ sənayenin üstün inkişafı
☐ təsərrüfatın çoxprofilli inkişafı
☒ təbii ehtiyatlardan istifadənin inkişafı

493 Çində təsərrüfatın kompleks inkişafı planının tərtibinə aiddir:

- ☐ sahəvi inkişafda proporsionallığın əldə edilməsi
☐ daha çox tənzimlənmənin həyata keçirilməsi
☐ sənayenin üstün inkişafı
☐ təsərrüfatın çoxprofilli inkişafı
☒ şəhərlərin inkişafı

494 Çində təsərrüfatın kompleks inkişafı planının tərtibinə aiddir:

- ☐ sahəvi inkişafda proporsionallığın əldə edilməsi
☐ daha çox tənzimlənmənin həyata keçirilməsi
☐ sənayenin üstün inkişafı
☐ təsərrüfatın çoxprofilli inkişafı
☒ əsaslı tikinti sahələrinin inkişafı

495 Çində təsərrüfatın kompleks inkişafı planının tərtibinə aiddir:

- ☐ sahəvi inkişafda proporsionallığın əldə edilməsi
☐ daha çox tənzimlənmənin həyata keçirilməsi
☐ sənayenin üstün inkişafı
☐ xalq təsərrüfatının çoxprofilli inkişafı
☒ kənd təsərrüfatı istehsalı

496 Çində təsərrüfatın kompleks inkişafı planının tərtibinə aiddir:

- ☐ təsərrüfatın çoxprofilli inkişafı
☐ sənayenin üstün inkişafı
☐ daha çox tənzimlənmənin həyata keçirilməsi
☒ sənayenin inkişafının xüsusiyyətləri
☐ sahəvi inkişafda proporsionallığın əldə edilməsi

497 Çində təsərrüfatın kompleks inkişafı planının tərtibinə aiddir:

- ☐ daha çox tənzimlənmənin həyata keçirilməsi
☐ təsərrüfatın çoxprofilli inkişafı
☐ sahəvi inkişafda proporsionallığın əldə edilməsi
☒ təsərrüfatı sahə quruluşunun dəyişilməsi
☐ sənayenin üstün inkişafı

498 AİZ-nin tikilməsində nəzərə alınan xərclərə aid deyil:

- ☐ kurort potensialının istifadə edilməsi
☒ tikinti-enerji xərclərinin verilməsi
☐ tarixi tikililərin bərpası
☐ təbiəti mühafizə tədbirlərinin

- ☐ sosial ifrastrukturun

499 kapital qoyuluşlarında AİZ-nın əsas sənaye obyektlərinin tikilməsinə qoyuluşlardan başqa neçə xərc nəzərə alınmalıdır?

- ☒ 9
☐ 7
☐ 3
☐ 8
☐ 5

500 Offşor zonalar ın əsas əlamətini göstərin

- ☐ Xarici zonların maneəylə qeydə alınması
☐ Xarici kompaniyaların xarici qanuna təbə olması
☒ Xarici zonaların azad qeydə olunması
☐ Heç biri
☐ Hamısı

501 Regional siyasətin hansı metodları var?

- ☒ Hamısı
☐ Səyyar tədqiqat metodu, modelləşdirmə metodu
☐ Statistik metodlar ,dərkətmə metodu
☐ Tədqiqat metodu
☐ Müqayisəli təhlil metodu

502 Modelləşdirmə metodu:

- ☐ Obyektlərin özünün konkret keyfiyyət xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir
☒ Təbii şərtlərdən fərqli şəraitdə meydana gələn obyektlərin, proseslərin və hadisələrin tədqiqatı
☐ Obyektlərin vəziyyətinə təsir edən faktorların miqdar xarakteristikasını müəyyən edir
☐ Obyektlərin oxşarlığının və fərqli cəhətlərinin müəyyən edilməsi
☐ Obyektlərin özünün konkret miqdar xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir

503 Müqayisəli təhlil metodu:

- ☒ Regional fərqlərin müəyyən edilməsi, inkişafın təbii və iqtisadi amillərinin müqayisəsi yolu ilə həyata keçirilir
☐ Obyektlərin oxşarlığının və fərqli cəhətlərinin müəyyən edilməsi
☐ Obyektlərin özünün konkret miqdar xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir
☐ Obyektlərin vəziyyətinə təsir edən faktorların miqdar xarakteristikasını müəyyən edir
☐ Obyektlərin özünün konkret keyfiyyət xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir

504 Statistik metoda aiddir

- ☐ Obyektlərin vəziyyətinə təsir edən faktorların miqdar xarakteristikasını müəyyən edir
☒ Hamısı
☐ Obyektlərin özünün konkret miqdar xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir
☐ Statistik məlumatlara əsaslanaraq toplanmış məlumatların sistemləşməsi
☐ Obyektlərin özünün konkret keyfiyyət xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir

505 Statistik metod:

- ☐ Prinsiplərin müəyyən olunması üsulu
☐ Regional fərqlərin müəyyən edilməsi, inkişafın təbii və iqtisadi amillərinin müqayisəsi
☐ Öyrənilən obyektlərin oxşarlığının və fərqli cəhətlərinin müəyyən edilməsi
☐ Təbii şərtlərdən fərqli şəraitdə meydana gələn obyektlərin tədqiqatı
☒ Statistik məlumatlara əsaslanaraq toplanmış məlumatların sistemləşməsi

506 Tədqiqatçı məcburi şəkildə bilavasitə yerlərdə - müəssisələrdə, firmalarda, tarlada, fermada və s. məlumat toplamalı olurlar

- ☐ Tədqiqat metodu
- ☒ Səyyar tədqiqat metodu
- ☐ Müqayisəli coğrafi metod
- ☐ Statistik metodlar
- ☐ Dərketmə metodu

507 Regionların siyasətin reallaşma mexanizmi üçün aşağıdakı prinsipləri nəzərə almaq lazımdır

- ☐ Regional idarəetmənin dövlət sistemini yaratmaq
- ☐ Dövlətin regional siyasətinin proqram təminatı və orada regionların siyasətini nəzərə almaq
- ☐ Bütün regionlara bərabər inkişaf şəraitini təmin etmək
- ☒ Hamısı
- ☐ Dövlətin regional siyasətinin aşkarlığı və açıqlılığını təmin etmək

508 Sahibkarlıq qərarları qəbul etmə üsuluna görə eçə yerə ayrılır?

- ☐ 4
- ☐ 6
- ☐ 5
- ☐ 3
- ☒ 2

509 Sahibkarlıq subyektinə görə neçə yerə bölünür?

- ☐ 6
- ☐ 3
- ☐ 5
- ☐ 2
- ☒ 4

510 Azərbaycanda səhiyyənin inkişafın təmin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti neçənci ildə sərəncam qəbul etmişdir?

- ☐ 2010
- ☐ 2005
- ☐ 1992
- ☐ 1999
- ☒ 1998

511 əhalinin sağlamlılığının qorunmasına, təhsil sahəsində müvafiq nəaliyyətlərin əldə ediməsinə dair tədbirlər neçənci illəri əhatə edir?

- ☐ 2009 -2013
- ☒ 2008-2012
- ☐ 2009 - 2014
- ☐ 2007- 2015
- ☐ 2004-2015

512 dövlət təhsil sahəsindəki məqsədlərinə nail olmaq üçün neçə tədbiri həyata keçirməlidir?

- ☐ 4
- ☐ 8
- ☐ 5
- ☐ 6
- ☒ 7

513 Qarşıdakı illərdə təhsil sahəsində həyata keçiriləcək işlər istiqamətlənəcəkdir?

- ☐ şərtlərin və məqsədlərin dəyişməsinə
- ☐ məqsəd və maraqların dəyişməsinə
- ☒ struktur və məzmunun dəyişməsinə
- ☐ faktorların qovuşmasına
- ☐ amil kimi çıxış edən elementlərin sintezinə

514 əhalinin sosial müdafiəsində neçə sosial tədbirin həyata keçirilməsi nəzərdə tutulur?

- ☐ 8
- ☐ 3
- ☐ 4
- ☒ 7
- ☐ 6

515 Sosial təminat sahəsində dövlət siyasətinin başlıca istiqamətlərindən biri :

- ☐ maaddi yardımın əhalinin yoxsul təbəqələrinə təminatı
- ☐ əhalinin həyat səviyyəsini yüksəldilməsi
- ☐ minimum istehlak səbətinin həcmi artırmaq
- ☒ sosial müavinətlərin ünvanlılığını təmin etmək
- ☐ rifah halının maksimuma çatdırılması

516 İqtisadi inkişafın təmin olunmasında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində başlıca amillərdir:
1.İnfrastruktur 2.sosial sahə 3.minimum istehlak səbəti 4.iqtisadi inkişaf indeksi 5.kommunal xidmətlər

- ☐ 2,3
- ☐ 1,3
- ☐ 2,4
- ☐ 1,4
- ☒ 1,5

517 Ölkədə inşa olunmuş yeni reabilitasiya mərkəzi neçə min uşağın sağlamlığının bərpasına hesablanıb?

- ☒ 20
- ☐ 10
- ☐ 15
- ☐ 9
- ☐ 5

518 Neçənci ildə Talasemiya Mərkəzi yaradılmışdır?

- ☐ 2001
- ☐ 2008
- ☐ 2000
- ☒ 2004
- ☐ 1997

519 əhalinin sosial müdafiəsində neçə sosial tədbirin həyata keçirilməsi nəzərdə tutulur?

- ☐ 4
- ☐ 6
- ☐ 8
- ☐ 3
- ☒ 7

520 Sosial təminat sahəsində dövlət siyasətinin başlıca istiqamətlərindən biri :

- ☐ maaddi yardımın əhalinin yoxsul təbəqələrinə təminatı
- ☒ sosial müavinətlərin ünvanlılığını təmin etmək
- ☐ minimum istehlak səbətinin həcmi artırmaq
- ☐ əhalinin həyat səviyyəsini yüksəldilməsi
- ☐ rifah halının maksimuma çatdırılması

521 İqtisadi inkişafın təmin olunmasında və əhalinin həyat səviyyəsini yüksəldilməsində başlıca amillərdir:
1. infrastruktur 2. sosial sahə 3. minimum istehlak səbəti 4. iqtisadi inkişaf indeksi 5. kommunal xidmətlər

- ☐ 2,3
- ☐ 1,4
- ☐ 2,4
- ☐ 1,3
- ☒ 1,5

522 Sahibkarlıq fəaliyyəti haqqında Qanununa əsasən sahibkarlıq fəaliyyətinin hər bir subyekti hansı hüquqlara malikdir?

- ☐ [Xarici iqtisadi fəaliyyəti həyata keçirmək
- ☒ Hamısı
- ☐ Müqavilə əsasında maliyyə vəsaitlərini almaq və istifadə etmək
- ☐ Müəssisələrin təsis edilməsi və ya yenidən təşkil edilməsi yolu ilə sahibkarlıq fəaliyyətini başlamaq və aparmaq
- ☐ İstehsal proqramını müstəqil formalaşdırmaq

523 Səhmdar jəmiyyətə aiddir

- ☐ kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirak etmək;
- ☐ cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;
- ☐ özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti
- ☐ vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;
- ☒ birgə təsərrüfat fəaliyyəti üçün vətəndaşların və hüquqi şəxslərin birliyi.

524 Qeyri-məhdud məsuliyyətli cəmiyyət və ya yoldaşlıq cəmiyyətinə aiddir:

- ☐ kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirak etmək;
- ☐ birgə təsərrüfat fəaliyyəti üçün vətəndaşların və hüquqi şəxslərin birliyi;
- ☐ özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti;;
- ☐ vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;
- ☒ cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyət daşıyırlar;

525 Yoldaşlıq və ya məhdud məsuliyyətli cəmiyyətə aiddir:

- ☐ kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirak etmək
- ☐ özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti;;
- ☐ özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti;;
- ☒ vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi deməkdir
- ☐ birgə təsərrüfat fəaliyyəti üçün vətəndaşların və hüquqi şəxslərin birliyi;

526 Fərdi və ya ailəvi müəssisəyə aiddir:

- ☐ kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirak etmək;
- ☐ cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti
- ☒ özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyət göstərirlər;
- ☐ vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;
- ☐ [birgə təsərrüfat fəaliyyəti üçün vətəndaşların və hüquqi şəxslərin birliyi

527 Sahibkarlıq fəaliyyəti hansı formalara malik ola bilər?

- ☐ Məhdud cəmiyyət

- ☐ Səhmdar
- ☐ Kooperativ
- ☐ Fərdi
- ☒ Hamısı

528 Respublikamızda Sahibkarlıq fəaliyyəti haqqında Qanunu nə vaxt yaranıb?

- ☐ 1986 ci-il
- ☐ 1988 ci-il
- ☒ 1992 ci-il
- ☐ 1989ci-il
- ☐ 1987 ci-il

529 Sahibkarlıq fəaliyyəti haqqında Qanununa əsasən sahibkarlıq fəaliyyətinin hər bir subyekti hansı hüquqlara malikdir?

- ☐ Sahibkarların ittifaqlarını, assosiasiyalarını və digər birliklərini yaratmaq;
- ☐ Qanunverijiliyə və müəssisənin nizamnaməsinə müvafiq olaraq müstəqil şəkildə işçiləri işə qəbul etmək
- ☒ Hamısı
- ☐ Müəssisənin idarə edilməsi üzrə inzibati-sərəncamveriji fəaliyyəti həyata keçirmək;
- ☐ Dövlət sosial-təminat, tibbi və sosial sıqorqa sisteminin xidmətindən istifadə etmək;

530 Sahibkar müstəqil təsərrüfatçılıq subyekti olaraq minimum xərcə maksimum gəlir etməyə can atır.Buna hansı yolla nail olur? 1.məhsulun qiymətinin yüksəldilməsi yolu 2. istehsala çəkilən xərjlərin aşağı salınması yolu 3. makroiqtisadi sabitliyin stimullaşdırılması,

- ☐ hec biri
- ☐ 2,3
- ☐ 1,3
- ☒ 1,2
- ☐ 1,2,3

531 Sahibkar kimdi?

- ☐ Dövlət tərəfindən qəbul edilən hüquqi normativ aktların fundamental iqtisadi prinsiplərə, qanunlara əsaslanması və ona zidd olmaması.
- ☒ kifayət səviyyədə azad fəaliyyətə malik olan müstəqil təsərrüfatçılıq subyekti olaraq minimum xərcə maksimum gəlir etməyə jan atır.
- ☐ Dövlət tərəfindən sosial institutların formalaşdırılması və əhaliyə sosial təyinatlı xidmətlərin göstərilməsi, sosial infrastrukturunun formalaşmasına (təhsil, səhiyyə və s.) və onların dövlətin himayəsində qalmasına gətirib çıxarır.
- ☐ Sosial problemlərin həlli bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçiriləcək sosial münasibətlərin tənzimlənməsində özünü əks etdirir
- ☐ Bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin

532 Sahibkarlıq fəaliyyəti haqqında Qanununa əsasən sahibkarlıq fəaliyyətinin hər bir subyekti hansı hüquqlara malikdir?

- ☐ sahibkarların ittifaqlarını, assosiasiyalarını və digər birliklərini yaratmaq;
- ☐ Azərbaycan Respublikası qanunverijiliylə nəzərdə-tutulmuş qaydada və ölçüdə vergiləri vaxtında ödəməyə
- ☒ Hamısı
- ☐ Dövlət idarəetmə orqanlarının hərəkətlərini qanunla müəyyən edilmiş qaydada məhkəmədə (iqtisad) iddia qaldırmaq
- ☐ kreditör qarşısında öhdəliklərin yerinə yetirilməsinin qeyri-mümkünlüyü haqqında, müəssisələrin müflisləşməsi haqqında xəbər verməyə

533 Azərbaycanda səhiyyənin inkişafın təmin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti neçənci ildə sərəncam qəbul etmişdir?

- ☐ 2010
- ☒ 1998

- ☐ 1999
- ☐ 1992
- ☐ 2005

534 əhalinin sağlamlığının qorunmasına,təhsil sahəsində müvafiq nəaliyyətlərin əldə edilməsinə dair tədbirlər neçənci illəri əhatə edir?

- ☐ 2009 -2013
- ☐ 2007- 2015
- ☐ 2009 - 2014
- ☒ 2008-2012
- ☐ 2004-2015

535 dövlət təhsil sahəsindəki məqsədlərinə nail olmaq üçün neçə tədbiri həyata keçirməlidir?

- ☐ 5
- ☒ 7
- ☐ 4
- ☐ 8
- ☐ 6

536 Qarşıdakı illərdə təhsil sahəsində həyata keçiriləcək işlər istiqamətlənəcəkdir?

- ☒ struktur və məzmunun dəyişməsinə
- ☐ əməl kimi çıxış edən elementlərin sintezinə
- ☐ şərtlərin və məqsədlərin dəyişmə
- ☐ məqsəd və maraqların dəyişməsinə
- ☐ faktorların qovuşmasına

537 Sahibkarlıq fəaliyyəti sahəsi seçilməsinə görə sahibkarlıq neçə yerə bölünür?

- ☐ 6
- ☐ 2
- ☐ 5
- ☒ 3
- ☐ 4

538 Sahibkarlıq xidmətinə yeni aspektdən yanaşmışlar:

- ☐ T.N.Fayol
- ☐ S.V.Vəlrəs
- ☒ F.A.Xayek
- ☐ M.A.Mizes
- ☐ K.Marks

539 Sahibkarlıqla neçə kateqoriyadan olan insanlar məşğul ola bilərlər?

- ☐ 5
- ☒ 4
- ☐ 2
- ☐ 7
- ☐ 3

540 Sahibkarlığın idarə edilməsinin çevik strukturu deyil?

- ☐ Konsersium
- ☐ Fondlar
- ☐ Assosiasiya
- ☐ Konsem

541 Xüsusi və kollektiv biznesin hansı forması yoxdur?

- ☐ Qeyri- məhdud məsuliyyətli
☒ Məsuliyyətsiz
☐ Fərdi və ailəvi
☐ Yoldaşlıq
☐ məhdudməsuliyyətli

542 Torpaq kadastrı:

- ☐ Torpaqların siyasi rejimi, torpaq istifadəçiləri və icarədarlara dair lazımi sənədlər toplusudur
☐ Torpaqların siyasi rejimi və onların torpaq sahibkarları, torpaq kateqoriyalarına dair lazımi sənədlər toplusudur.
☒ Torpaqların hüquq rejimi və onların torpaq sahibkarları, torpaq istifadəçiləri və icarədarlar, torpaq kateqoriyalarına dair lazımi sənədlər və məlumatlar sistemi kimi qüvvədə olan qanunvericiliklə müəyyən edilir.
☐ Torpaqların siyasi rejimi və onların torpaq sahibkarları, torpaq istifadəçiləri və icarədarlar, torpaq kateqoriyalarına dair lazımi sənədlər və məlumatlar sistemi kimi qüvvədə olan qanunvericiliklə müəyyən edilir.
☐ Torpaqların siyasi rejimi və onların torpaq sahibkarları, torpaq istifadəçiləri və icarədarlar, torpaq kateqoriyalarına dair lazımi sənədlər və məlumatlar sistemidir.

543 Torpaq siyasətinin həyata keçirilməsi və torpaq bazarının formalaşmasının hansı şərti var? 1. torpaq sahəsinin sahibinin statusu 2. mülkiyyət predmeti 3. mülkiyyət motivi

- ☒ 1;2
☐ 1;3
☐ hamısı
☐ heç biri
☐ 2;3

544 Torpaq mülkiyyətinin alınması və onun istiadəsinə sərənjam tələblərt, şərtləri və məhdudiyyətlərinə aid əlavə tələblər hansı səviyyədə formalaşır? 1. dövlət, 2. yerli hakimiyyət 3. idarəetmə 4. beynəlxalq

- ☐ 2;4
☐ 1;4
☒ 1;2;3
☐ 1;3
☐ 3;4

545 Regional torpaq siyasətinin hansı növləri xüsusilə ayrılır? 1. torpağın girovu, ijarəsi və satışı kimi vacib şərtləri formalaşdırmaqla ərazinin mənafeyi üçün torpaq münasibətlərini inzibati və nəzərdə tutulan tənzimləmə 2. iqtisadi tənzimləyicilər 3. sosial tənzimləyicilər 4. siyasi tənzimləyicilər

- ☐ 2;4
☒ 1;2
☐ 2;3
☐ 1;4
☐ 3;4

546 Torpaq vergisi necə xarakter daşıyır? 1. müxtəlif səviyyələrdə büdcələrin gəlirlərini artırır 2. torpaq sahiblərinin və torpaq istifadəçilərinin davranışlarına iqtisadi təsir göstərir 3. torpaq sahiblərinin və torpaq istifadəçilərinin davranışlarına siyasi təsir göstərir 4. torpaq sahiblərinin və torpaq istifadəçilərinin davranışlarına sosial təsir göstərir

- ☐ 3;4
☐ 1;4
☒ 1;2
☐ 2;3
☐ 2;4

547 Torpaq bazarı:

- ☐ Seçim sərbəstliyinin(iştirakçıların), torpağın sərbəst yaranan qiymətləri kimi tənzimləyicilərin istisna olduğu aqrar münasibətləri sisteminin bir hissəsidir.
- ☒ Mülkiyyət hüququ, bu hüquqların verilməsinin mümkünlüyü , rəqabət, qiymətqoyma və torpağın sərbəst yaranan qiymətləri kimi tənzimləyicilərə malik torpaq münasibətləri sisteminin bir hissəsidir.
- ☐ Sahibolma, istifadə, sərəncam vermə- bu hüquqların verilməsinin qeyri-mümkünlüyü kimi tənzimləyicilərə malik aqrar münasibətləri sisteminin bir hissəsidir.
- ☐ Satış, girov kimi qeyri- tənzimləyicilərə malik aqrar münasibətləri sisteminin bir hissəsidir
- ☐ Sahibolma, rəqabət ,qiymətqoyma kimi tənzimləyicilərin istisna olduğu aqrar münasibətləri sisteminin bir hissəsidir.

548 Torpaq bazarı hansı vacib şərtlərə əsaslanır? 1. hər bir sahənin özünün qiyməti var 2. istənilən torpaq sahəsinin gec və ya tez yeni mülkiyyətçisi (sahibi) olur 3. istənilən torpaq sahəsinin daim eyni mülkiyyətçisi (sahibi) olur 4.qiymətlər daim dəyişməz qalır

- ☒ 1;2
- ☐ 1;3
- ☐ 3;4
- ☐ 2;4
- ☐ 1;4

549 Rəqabətin qiymət metodu deyil?

- ☐ Reallaşdırma xərclərinin azaldılması
- ☐ Məhsula xərclərin azaldılması
- ☒ Çəşidin yaxşılaşdırılması
- ☐ Keyfiyyəti saxlamaqla qiymətin aşağı salınması
- ☐ Çəşidi saxlamaqla qiymətin aşağı salınması

550 Neçənci ildə Talasemiya Mərkəzi yaradılmışdır?

- ☒ 2004
- ☐ 1997
- ☐ 2008
- ☐ 2001
- ☐ 2000

551 Azərbaycanda iqtisadi inkişafda yoxsulluğun azaldılması və iqtisadi inkişaf dövlət proqramının həyata keçirilməsində sosial məsələlərlə yanaşı daha hansı məsələlər əhəmiyyətli yer tutur.

- ☐ sosial-iqtisadi
- ☐ iqtisadi
- ☐ sosial
- ☐ təhsil
- ☒ səhiyyə

552 Rəsmi məlumatlara görə hal-hazırda Azərbaycanda neçə həkim,neçə tibb müəssisəsi var?

- ☐ 28498,8
- ☒ 28489,6
- ☐ 28488,7
- ☐ 29848,7
- ☐ 28642,7

553 Azərbaycan respublikası ərazisində neçə adda tibbi dərman qeydiyyatdan keçmişdir?

- ☐ 200min
- ☐ 255
- ☒ 3min

- ☐ 6min
☐ min min

554 Neçənci ildən etibarən azərbaycanda tibb müəssisələrində tibbi xidmət pulsuzdur?

- ☐ 2002
☐ 2001
☐ 2000
☒ 2007
☐ 1998

555 2008-2015-ci illərdə Azərbaycanda reprudiktiv sağlamlığa dair həyata keçirilir:

- ☐ keysçi nəzəriyyənin tədqiqi
☐ milli taktika
☐ tənzimləmə tədbirləri
☒ milli strategiya
☐ konsepsiyaların yeniləşdirilməsi

556 Son dövrlərdə neçə tibb müəssisəsi tikilmişdir?

- ☐ 20-dən çox
☐ 25-dən çox
☐ 70-dən çox
☐ 50-dən çox
☒ 60-dan çox

557 Azərbaycan respublikası ərazisində dərman vasitələrinin keyfiyyətinin təmin olunmasına nəzarət edir:

- ☐ DVDME
☒ DVAEM
☐ DVEMA
☐ DEVEAM
☐ DMVDE

558 Fondlar nədir?

- ☐ hamısı
☐ özünü maliyyələşdirmə və özünü idarəetmə əsasında müştərək fəaliyyətin həyata keçirilməsi məqsədilə müəssisə və birliklərin könüllü birlikləri
☐ müəssisələrin təsərrüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müəssisələr
☐ konkret vəzifələrin yerinə yetirilməsi üçün müəssisələrin müvəqqəti könüllü birləşmələri
☒ təsərrüfat birliklərinin və konkret şəxslərin sərəncamında olan pul vəsaitlərinin məqsədli, xüsusi istifadə üçün birləşməsinin təşkilati formasıdır

559 Konsern nədir?

- ☐ hamısı
☐ özünü maliyyələşdirmə və özünü idarəetmə əsasında müştərək fəaliyyətin həyata keçirilməsi məqsədilə müəssisə və birliklərin könüllü birlikləri
☒ müəssisələrin təsərrüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müəssisələr birliyi;
☐ konkret vəzifələrin yerinə yetirilməsi üçün müəssisələrin müvəqqəti könüllü birləşmələri;
☐ təsərrüfat birliklərinin və konkret şəxslərin sərəncamında olan pul vəsaitlərinin məqsədli, xüsusi istifadə üçün birləşməsinin təşkilati forması;

560 Konsorsium nədir?

- ☐ hamısı
☐ özünü maliyyələşdirmə və özünü idarəetmə əsasında müştərək fəaliyyətin həyata keçirilməsi məqsədilə müəssisə və birliklərin könüllü birlikləri

- ☐ müəssisələrin təsərrüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müəssisələr
- ☒ konkret vəzifələrin yerinə yetirilməsi üçün müəssisələrin müvəqqəti könüllü birləşmələridir;
- ☐ təsərrüfat birliklərinin və konkret şəxslərin sərəncamında olan pul vəsaitlərinin məqsədli, xüsusi istifadə üçün birləşməsinin təşkilati forması;

561 Sahibkarlıq fəaliyyətinin təşkilati formalarına aiddir:

- ☐ Regional ittifaqlar
- ☐ Konsorsiumlar,
- ☐ Müəssisə və firmaların birliyi
- ☐ Assosiasiyalar,
- ☒ Hamısı

562 Sahibkarlıq fəaliyyətinin təşkilati formalarına aiddir:

- ☐ Sahəlararası
- ☐ Konsorsiumlar,
- ☐ Konsrenlər,
- ☐ Assosiasiyalar
- ☒ Hamısı

563 Qarışıq müəssisələr nədir?

- ☒ xarici kapital da daxil olmaqla bir neçə müəssisələrin və ya vətəndaşların qarışıq kapitalı əsasında yaradılan müştərək müəssisəni bildirir
- ☐ cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti
- ☐ özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti
- ☐ vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;
- ☐ kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirakı;

564 Açıq tipli səhmdar cəmiyyət nədir?

- ☒ kapitalın səhmlərin açıq şəkildə satılması ilə yanaşı firmadır;
- ☐ cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;
- ☐ özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti
- ☐ vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;
- ☐ kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirakı

565 Qapalı səhmdar cəmiyyəti nədir?

- ☒ kapitalı hissələrə bölünmüş və bəzi mülkiyyətçilər arasında xüsusiləşmiş firmadır həm də mülkiyyət hüququnu təsdiq edən səhmlər satıla bilməz;
- ☐ cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;
- ☐ özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti;
- ☐ vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;
- ☐ kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirakı;

566 . İstiqrazlar nədir?

- ☒ təyin edilmiş müddətdə sahibinə nominal dəyərini ödəmək öhdəliyini onu buraxan səhmdar cəmiyyətinin üzərinə qoyulduğunu təsdiqləyən qiymətli kağızdır
- ☐ cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti
- ☐ özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti;;
- ☐ vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi
- ☐ kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirakı

567 Səhm nədir?

- ☐ birgə təsərrüfat fəaliyyəti üçün vətəndaşların və hüquqi şəxslərin birliyi;
- ☐ cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;

- ☐ özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti;;
- ☐ vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüfat fəaliyyəti üçün birləşməsi;
- ☒ kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə-sində iştirak etmək;

568 Assosiasiya nədir?

- ☐ hamısı
- ☒ özünü maliyyələşdirmə və özünü idarəetmə əsasında müştərək fəaliyyətin həyata keçirilməsi məqsədilə müəssisə və birliklərin könüllü birlikləridir
- ☐ müəssisələrin təsərrüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müəssisələr
- ☐ konkret vəzifələrin yerinə yetirilməsi üçün müəssisələrin müvəqqəti könüllü birləşmələri
- ☐ təsərrüfat birliklərinin və konkret şəxslərin sərəncamında olan pul vəsaitlərinin məqsədli, xüsusi istifadə üçün birləşməsinin təşkilati forması

569 Neçənci ildən etibarən Azərbaycanda tibb müəssisələrində tibbi xidmət pulsuzdur?

- ☐ 1998
- ☒ 2007
- ☐ 2000
- ☐ 2001
- ☐ 2002

570 2008-2015-ci illərdə Azərbaycanda reprudiktiv sağlamlığa dair həyata keçirilir:

- ☐ keysçi nəzəriyyənin tədqiqi
- ☒ milli strategiya
- ☐ tənzimləmə tədbirləri
- ☐ milli taktika
- ☐ konsepsiyaların yeniləşdirilməsi

571 Son dövrlərdə neçə tibb müəssisəsi tikilmişdir?

- ☐ 20-dən çox
- ☐ 25-dən çox
- ☐ 70-dən çox
- ☐ 50-dən çox
- ☒ 60-dan çox

572 Azərbaycan respublikası ərazisində dərman vasitələrinin keyfiyyətinin təmin olunmasına nəzarət edir:

- ☐ DVDME
- ☒ DVAEM
- ☐ DVEMA
- ☐ DEVEAM
- ☐ DMVDE

573 Ölkədə inşa olunmuş yeni reabilitasiya mərkəzi neçə min uşağın sağlamlığının bərpasına hesablanıb?

- ☐ 15
- ☐ 5
- ☒ 20
- ☐ 10
- ☐ 9

574 Azərbaycanda iqtisadi inkişafda yoxsulluğun azaldılması və iqtisadi inkişaf dövlət proqramının həyata keçirilməsində sosial məsələlərlə yanaşı daha hansı məsələlər əhəmiyyətli yer tutur.

- ☐ iqtisadi
- ☐ sosial-iqtisadi
- ☐ sosial

- ☐ təhsil
- ☒ səhiyyə

575 Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün hansı rayonlarda infrastruktur təşkil olunmuşdur? 1.Quba 2. Şəki 3.Xaçmaz 4.Zaqatala 5.Lerik

- ☐ hamısı
- ☐ 1,4,5,
- ☒ 1,3,4,5
- ☐ 1,3,5
- ☐ 2,4,5,6

576 Ümumdünya turizm günü nə vaxt qeyd edilir?

- ☐ 22sentyabr
- ☐ 27noyabr
- ☐ 25oktyabr
- ☒ 27sentyabr
- ☐ 25sentyabr

577 Azərbaycan Respublikasında turizmin inkişafına dair dövlət proqramı neçənci illəri əhatə edir?

- ☐ 2004-2015
- ☐ 2005-2013
- ☒ 2002-2005
- ☐ 2005-2013
- ☐ 2002-2004

578 Turizm sahəsinin inkişaf istiqamətlərinə aid deyil?

- ☐ turizm sənayesinin yaradılması
- ☐ turizm üzrə standartların hazırlanması
- ☐ turizm xidməti üzrə müvəqqəti üsulların hazırlanması
- ☒ turizmin maliyyələşdirilməsi
- ☐ turizm-rekreasiya zonalarının hüquqi statusunun müəyyən edilməsi

579 Turizm sahəsinin neçə inkişaf istiqaməti vardır?

- ☐ 4
- ☐ 6
- ☒ 5
- ☐ 3
- ☐ 2

580 Azərbaycanda turizm sahəsində dövlət siyasətini həyata keçirir

- ☒ heç biri
- ☐ turizm naziri
- ☐ idman naziri
- ☐ mədəniyyət naziri
- ☐ hamısı

581 Rəsmi məlumatlara görə hal-hazırda Azərbaycanda neçə həkim,neçə tibb müəssisəsi var?

- ☐ 29848,7
- ☐ 28642,7
- ☐ 28498,8
- ☐ 28488,7

☒ 28489,6

582 Azərbaycan respublikası ərazisində neçə adda tibbi dərman qeydiyyatdan keçmişdir?

- ☒ 3min
☐ 255
☐ 200min
☐ min
☐ 6min

583 Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün hansı rayonlarda infrastruktur təşkil olunmuşdur? 1.Quba 2. Şəki 3.Xaçmaz 4.Zaqatala 5.Lerik

- ☒ 1,3,4,5
☐ hamısı
☐ 1,4,5,
☐ 2,4,5,6
☐ 1,3,5

584 Ümumdünya turizm günü nə vaxt qeyd edilir?

- ☐ 27noyabr
☐ 25oktyabr
☒ 27sentyabr
☐ 25sentyabr
☐ 22sentyabr

585 Azərbaycan Respublikasında turizmin inkişafına dair dövlət proqramı neçənci illəri əhatə edir?

- ☐ 2004-2015
☐ 2005-2013
☒ 2002-2005
☐ 2005-2013
☐ 2002-2004

586 Turizm sahəsinin inkişaf istiqamətlərinə aid deyil?

- ☐ turizm üzrə standartların hazırlanması
☐ turizm sənayesinin yaradılması
☐ turizm xidməti üzrə müvəqqəti üsulların hazırlanması
☒ turizmin maliyyələşdirilməsi
☐ turizm-rekreasiya zonalarının hüquqi statusunun müəyyən edilməsi

587 Bədən tərbiyyəsi və idman sahəsində neçə istiqamət diqqət mərkəzində tutulur?

- ☐ 4
☐ 2
☐ 5
☐ 6
☒ 3

588 Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səhiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətləri neçədir?

- ☐ 3
☒ 8
☐ 7
☐ 6

☐ 9

589 Turizm sahəsinin neçə inkişaf istiqaməti vardır?

- ☒ 5
☐ 4
☐ 2
☐ 6
☐ 3

590 Bədən tərbiyyəsi və idman sahəsində neçə istiqamət diqqət mərkəzində tutulur?

- ☐ 6
☐ 5
☒ 3
☐ 2
☐ 4

591 Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səhiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətləri neçədir?

- ☐ 3
☐ 6
☐ 9
☒ 8
☐ 7

592 Təmin edici rəqabət davranışı şəraitində:

- ☒ rəqabət davranışı, sahibkarın məhsulların keyfiyyətini yüksəltmək, məhsulun assorti-ment dəstəsinin şəklini dəyişdirməkdir;
☐ hamısı
☐ rəqiblərin fəaliyyəti rəqib üzərində üstünlüyü təmin edən hər bir yeni komponentlərinin yaradılmasına istiqamətlənmiş tədbirlər sistemi;
☐ rəqabət davranışı istehsalda yeni innovasiya dəyişmələrini nəzərə alınmasından rəqiblərin hərəkətlərini qabaqlamağa cəhd göstərməsi
☐ heç biri

593 Azərbaycanda turizm sahəsində dövlət siyasətini həyata keçirir:

- ☐ mədəniyyət naziri
☐ idman naziri
☐ turizm naziri
☒ heç biri
☐ hamısı

594 Uyğunlaşma rəqabəti şəraitində

- ☐ heç biri
☐ hamısı
☐ rəqabət davranışı, sahibkarın məhsulların keyfiyyətini yüksəltmək, məhsulun assorti-ment dəstəsinin şəklini dəyişdirmək
☒ rəqiblərin fəaliyyəti rəqib üzərində üstünlüyü təmin edən hər bir yeni komponentlərinin yaradılmasına istiqamətlənmiş tədbirlər sistemi;
☐ rəqabət davranışı istehsalda yeni innovasiya dəyişmələrini nəzərə alınmasından rəqiblərin hərəkətlərini qabaqlamağa cəhd göstərməsindən ibarətdir

595 Kreativ rəqabət şəraitinə aiddir

- ☐ rəqabət davranışı, sahibkarın məhsulların keyfiyyətini yüksəltmək, məhsulun assorti-ment dəstəsinin şəklini dəyişdirmək

- ☒ rəqiblərin fəaliyyəti rəqib üzərində üstünlüyü təmin edən hər bir yeni komponentlərinin yaradılmasına istiqamətlənmiş tədbirlər sistemindən ibarətdir
- ☐ rəqabət davranışı istehsalda yeni innovasiya dəyişmələrini nəzərə alınmasından rəqiblərin hərəkətlərini qabaqlamağa cəhd göstərməsi;
- ☐ hec biri
- ☐ hamısı

596 Bazar iqtisadiyyatı şəraitində rəqabət tipinə aiddir?

- ☐ regional,
- ☐ lokal
- ☐ qlobal,
- ☒ əminəedici
- ☐ hec biri

597 Bazar iqtisadiyyatı şəraitində rəqabət tipinə aiddir?

- ☐ regional
- ☐ lokal,
- ☒ uyğunlaşma
- ☐ qlobal,
- ☐ hec biri

598 Bazar iqtisadiyyatı şəraitində rəqabət tipinə aiddir?

- ☒ kreativ,
- ☐ lokal,
- ☐ regional,
- ☐ qlobal,
- ☐ hec biri

599 Bazar iqtisadiyyatı şəraitində necə rəqabət tipi var?

- ☐ 4
- ☐ 5
- ☐ 7
- ☐ 6
- ☒ 3

600 Bazar iqtisadiyyatının konstruksiyaalarının vacib elementi:

- ☒ rəqabət
- ☐ təklif
- ☐ hec biri
- ☐ hamısı
- ☐ tələb

601 Fondlara aiddir:

- ☐ Pensiya Fondu
- ☒ Hamısı
- ☐ BMT-nın Uşaq Fondu
- ☐ ABŞ İrs Fondu
- ☐ Soros Fondu

602 Fondların pul vəsaitləri harda toplanır?

- ☐ müəsisələrdə
- ☒ bankların xüsusi hesablarında
- ☐ hamısı

- ☐ hec biri
- ☐ təşkilatlarda

603 Dövlətin maliyyə siyasəti neçə prosesi əhatə edir?

- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 6
- ☐ 5

604 ərazi maliyyəsinin təkilb hissəsi:

- ☐ Bütçə hesabına formalaşan fondlar
- ☒ Regional bütçədənkənar fondlar
- ☐ Pensiya fondun
- ☐ Əhalinin dövlət məşğulluq fondu
- ☐ Sosial sığorta fondu

605 Regional bütçədənkənar fondlar formalaşır:

- ☐ dövlət bütçəsi hesabına formalaşır
- ☐ NATO tərəfindən formalaşır
- ☐ BVF tərəfindən formalaşır
- ☐ İslam İnkişaf Bankı tərəfindən formalaşır
- ☒ müəssisələrin və əhalinin könüllü ayırmaları və payları, xüsusi yığımlar və s. mənbələr hesabına formalaşır

606 Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalarına aiddir:

- ☐ Avtomobil müvəttişliyi tərəfindən yığılan rüsumlar
- ☐ Müəssisələrin, iqtimai təşkilatların, banklar və onların filiallarının qeydiyyatından yığılan rüsumlar;
- ☒ Hamısı
- ☐ İnzibati jərimə və sanksiyalardan daxilolmalar
- ☐ Heç biri

607 Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalarına aiddir

- ☒ Hamısı
- ☐ Əmtəə və birjalarda aparılan əməliyyatlardan və valyuta alqı-satqısı sövdələşmələrindən yığımlar
- ☐ Yaşayış məntəqələrinin ərazilərinin qaydaya salınması üçün alınan rüsumlar
- ☐ Müxtəlif fəaliyyət sahələrinin lisenziyalaşdırılmasından daxilolmalar
- ☐ Heç biri

608 Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalarına aiddir:

- ☒ Hamısı
- ☐ spirtli içkilər və pivə istehsalı və ticarəti hüququ üçün lisenziya rüsumları
- ☐ müxtəlif fəaliyyət sahələrinin lisenziyalaşdırılmasından daxilolmalar
- ☐ təhsil müəssisələrinin ehtiyaclarını ödəmək üçün hüquqi şəxslərdən alınan rüsumlar
- ☐ mənzil fondu və sosial sferası obyektlərini saxlamaq üçün vergilər

609 Özəlləşdirmədən gəlirlərə aiddir

- ☒ Hamısı
- ☐ Dövlət və bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsində gəlirlər
- ☐ Torpaq satışından gəlirlər
- ☐ Vətəndaşlara mənzil satışından gəlirlər
- ☐ Heç biri

610 Yeraltı sərvətlərdən və təbii resurslarından istifadəyə görə ödəmələrə aiddir:

- ☒ Hamısı
- ☐ Yeraltı sərvətlərdən istifadəyə görə ödəmələr
- ☐ Meşə vergiləri, icarə haqqı və meşə fondu torpaqları üçün ödəmələr
- ☐ Sənaye müəssisələri tərəfindən su təsərrüfatı sistemindən götürülən su üçün ödəmələr
- ☐ Heç biri

611 Torpaq vergisinə aiddir:

- ☐ Müəssisələrin əmlakına görə vergilər
- ☐ Yeraltı sərvətlərdən istifadəyə görə ödəmələr
- ☒ Kənd təsərrüfatı təyinatı olmayan torpaqlara torpaq vergisi və icarə haqqı
- ☐ Vətəndaşlara mənzil satışından gəlirlər
- ☐ Fiziki şəxslərin əmlakına vergilər

612 Torpaq vergisinə aiddir:

- ☐ Reklam vergisi
- ☐ Nəqliyyat vergisi
- ☐ Varislik və bağışlama qaydası ilə keçən əmlakdan alınan vergi
- ☒ Kənd təsərrüfatına yararlı torpaqların müsadirəsi ilə əlaqədar kənd təsərrüfatı istehsalında itkilərinin ödənilməsi
- ☐ Mənzil fondu və sosial sferası obyektlərini saxlamaq üçün vergilər

613 Yaşayış məntəqələrində büdcədən kənar bələdiyyə fondlarının yaradılması hansı məsələləri həll etməyə imkan verir?

- ☒ Hamısı
- ☐ Yerli orqanlarla onların tabeliyində olan ərazidəki müəssisələrin iqtisadi əlaqələrini gücləndirmək;
- ☐ Müəssisələri yerli təsərrüfatın inkişafında onlara xas olmayan funksiyalardan azad etmək;
- ☐ İstehsal və qeyri-istehsal sferaları arasındakı disproporsiyaları ləğv etmək üçün yerli orqanların maliyyə imkanlarını genişləndirmək
- ☐ Heç biri

614 Neçə cür vergi sistemi var?

- ☐ 10
- ☐ 9
- ☒ 4
- ☐ 6
- ☐ 5

615 Yerli büdcələrin vəsaiti hesabına maliyyələşir?

- ☒ Hamısı
- ☐ Ümumtəhsil, ali və orta ixtisas təhsil məktəbləri
- ☐ İri səhiyyə obyektləri
- ☐ Daxili təhlükəsizlik
- ☐ Ətraf mühitin qorunması sahəsindəki tədbirlər

616 Azərbaycan Respublikasının vergi sistemini neçə mərhələyə ayırmaq olar?

- ☐ 8
- ☒ 4
- ☐ 6
- ☐ 7
- ☐ 5

617 Murəkkəb istehsal kompleksi

- ☐ Bir-biri ilə əlaqədə olan, kombinəlaşmanın ayrılmış sahələrində fəaliyyət göstərir.
- ☐ Bir-biri ilə əlaqədə olan, kooperativləşmənin ayrılmış sahələrində fəaliyyət göstərir
- ☐ Bir-biri ilə əlaqədə olan, təmərküləşmənin ayrılmış sahələrində fəaliyyət göstərir
- ☐ İxtisaslaşmanın birləşmiş sahələrində fəaliyyət göstərir.
- ☒ Həm şaquli həm üfüqi olur

618 Sadə kompleks nədir?

- ☐ Bir-biri ilə əlaqədə olan, kooperativləşmənin ayrılmış sahələrində fəaliyyət göstərir.
- ☐ İxtisaslaşmanın birləşmiş sahələrində fəaliyyət göstərir
- ☐ Bir-biri ilə əlaqədə olan, təmərküləşmənin ayrılmış sahələrində fəaliyyət göstərir
- ☐ Bir-biri ilə əlaqədə olan, kombinəlaşmanın ayrılmış sahələrində fəaliyyət göstərir
- ☒ Bir-biri ilə əlaqədə olmayan, ixtisaslaşmanın ayrılmış sahələrində fəaliyyət göstərir

619 Sosial sahədə siyasətdə olmur?

- ☐ Kəndliləri dirçəltmək
- ☐ Miqrasiyanı məhdudlaşdırmaq
- ☒ Məşğulluq
- ☐ Minimal həyat şəraiti
- ☐ Yardım etmə

620 İqtisadi rayonun ərazi-istehsal kompleksləri neçə yerə bölünür?

- ☐ 5
- ☐ 4
- ☐ 9
- ☐ 6
- ☒ 2

621 Mikrorayonun ərazi-istehsal kompleksinə daxildir?

- ☒ Hamısı
- ☐ Metalurgiya kompleksi
- ☐ Yeyinti sənayesinin kompleksi
- ☐ Sənaye-nəqliyyat birləşmə kompleksi
- ☐ Nəqliyyat birləşmə kompleksi

622 Mikrorayonun ərazi-istehsal kompleksinə daxildir:

- ☐ Toxuculuq sənayesinin kompleksi
- ☐ Neft-qaz, yerli birləşmə kompleksi
- ☐ Neft-kimya kompleksi
- ☐ Elektrotexnika sənayesinin yerli birləşmə kompleksi
- ☒ Hamısı

623 Mikrorayonun ərazi-istehsal kompleksi neçə yarımqrupdan ibarətdir?

- ☒ 2
- ☐ 5
- ☐ 9
- ☐ 7
- ☐ 6

624 ərazi-istehsal kompleksinin birinci qrupu hansıdır?

- ☐ mezorayonun ərazi-istehsal kompleksi
- ☐ makrorayonun ərazi-istehsal kompleksi
- ☐ hiperrayonun ərazi-istehsal kompleksi

- ☐ meqarayonun ərazi-istehsal kompleksi
- ☒ mikrorayonun ərazi-istehsal kompleksi

625 ərazi-istehsal kompleksləri neçə qrupa bölünür?

- ☐ 7
- ☐ 5
- ☐ 9
- ☐ 4
- ☒ 2

626 İstehsal kompleksləri necə olur?

- ☐ milli və beynəlxalq
- ☒ sadə , mürəkkəb
- ☐ obyektiv və subyektiv
- ☐ daxili və xairci
- ☐ məqsədli və proqramlı

627 Milli münasibətlər sahəsində nəzərdə tutulmur?

- ☒ Obyektiv amilləri nəzərə almaq
- ☐ Xaricdə yaşayan Azərbaycanlılara kömək
- ☐ Azsayılı xalqları təmin etmək
- ☐ Etnik qruplara qayğı
- ☐ Ənənəvi təsərrüfatçılıq formalarını yaratmaq

628 Ekoloji sahədə nəzərdə tutulmur

- ☐ Su və hava hövzələrinin mühafizəsi
- ☐ Ekoloji fəlakəti aradan qaldırmaq
- ☐ Böhrandan çıxmaq
- ☒ Selin qarşısını almaq
- ☐ Ekoloji tarazlıq

629 Regional siyasətdə iqtisadi sahədə olmur

- ☐ Sənayenin strukturu
- ☐ İxtisaslaşdırma
- ☐ Xüsusi proqramlar
- ☒ Məhsuldar qüvvələrin yerləşdirilməsi
- ☐ Azad – iqtisadi zonalar yaradılması

630 ərazi hakimiyyət orqanlarının maliyyə bazası nədir?

- ☐ dövlət krediti
- ☐ səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiyon gəlir
- ☐ sığorta haqqları
- ☒ ərazilərin büdcələri
- ☐ borc vəsaitləri

631 Yerli özünüidarənin maliyyə ehtiyatlarının tərkibinə daxildir:

- ☒ Hamısı
- ☐ Kredit vəsaitləri
- ☐ Regional orqanların büdcədən kənar vəsaitləri
- ☐ Regional orqanların büdcə vəsaitləri
- ☐ Özünüidarənin valyuta vəsaitləri

632 Regional hakimiyyət orqanlarına yerli büdcələri formalaşdırmaq üçün vəsait ayırmaqla, dövlət bələdiyyədə hansı məsələləri maliyyələşir?

- ☒ Hamısı
- ☐ Tikinti
- ☐ Əhaliyə kommunal xidməti
- ☐ Təhsili, səhiyyəni
- ☐ Yolların saxlanması

633 Dövlət regionun maliyyəsi vasitəsilə

- ☐ natamam sosial siyasət həyata keçirir
- ☐ depresiv sosial siyasət həyata keçirir
- ☐ passiv sosial siyasət həyata keçirir
- ☒ aktiv sosial siyasət həyata keçirir
- ☐ proqresiv sosial siyasət həyata keçirir

634 ərazi maliyyəsi:

- ☐ Ölkənin istehsal və qeyri-istehsal bölmələrinin inkişafını təmin edən iqtisadi münasibətlər sistemidir.
- ☐ Ölkənin istehsal infrastrukturunun inkişafı məqsədi ilə amortizasiya ayırmalarını təmin edən iqtisadi münasibətlər sistemidir
- ☐ Ölkənin siyasi sabitliyi məqsədi ilə xalis milli məhsulun bölgüsü və yenidən bölgüsünü təmin edən iqtisadi münasibətlər sistemidir
- ☒ Ərazilərin iqtisadi və sosial inkişafı məqsədi ilə milli gəlirin bölgüsü və yenidən bölgüsünü təmin edən iqtisadi münasibətlər sistemidir
- ☐ Ölkənin sosial infrastrukturunun inkişafı məqsədi ilə ÜDM-nin bölgüsü və yenidən bölgüsünü təmin edən iqtisadi münasibətlər sistemidir

635 Hansı vergi sistemləri var?

- ☒ Hamısı
- ☐ Qarışıq vergi sistemi
- ☐ Reqressiv (qeyri-mütərəqqi) vergi sistemi
- ☐ Proqressiv (mütərəqqi) vergi sistemi
- ☐ Proporsional vergi sistemi

636 Dövlət vergi xidməti haqqında qanun nə vaxt qəbul olunub?

- ☐ 2005-ci il dekabr
- ☐ 1996-cı il fevral
- ☐ 1995 –ci il yanvar
- ☒ 1992-ci il iyul
- ☐ 2000-ci il mart

637 Dövlət yol fonduna vergilər haqqında qanun nə vaxt qəbul olunub?

- ☐ 2005
- ☐ 1997
- ☐ 1998
- ☒ 1995
- ☐ 2000

638 Mədən vergisi haqqında qanun nə vaxt qəbul olunub?

- ☐ 1999
- ☐ 1997
- ☐ 1996
- ☒ 1995
- ☐ 1998

639 əmlak vergisi haqqında qanun nə vaxt qəbul olunub?

- ☐ 1999
- ☐ 1997
- ☐ 1996
- ☒ 1995
- ☐ 1998

640 Torpaq vergisi haqqında qanun nə vaxt qəbul olunub?

- ☐ 1994
- ☐ 1997
- ☒ 1993
- ☐ 1995
- ☐ 1998

641 Yaşayış məntəqələrində büdcədən kənar bələdiyyə fondlarının yaradılması hansı məsələləri həll etməyə imkan verir?

- ☐ Heç biri
- ☐ İnfrastrukturun ayrı-ayrı sahələrinin inkişafına, aidiyyəti olan idarə və təşkilatların texniki səviyyəsinin yüksəldilməsi yerli hakimiyyət orqanlarının təsirini artırmağa
- ☐ Əhaliyə göstərilən xidmətləri təkmilləşdirmək və səviyyəsini yüksəltmək
- ☐ İnfrastrukturun daxili disproporsiyalarını ləğv etmək üçün yerli orqanların maliyyə imkanlarını genişləndirmək
- ☒ Hamısı

642 Yaşayış məntəqələrində büdcədən kənar bələdiyyə fondlarının yaradılması hansı məsələləri həll etməyə imkan verir?

- ☒ Hamısı
- ☐ Cəmiyyətin material və maliyyə resurslarından daha səmərəli istifadə etmək
- ☐ Öz təsərrüfat fəaliyyətlərinin nəticələrinə yerli orqanların maddi həvəsləndirilməsini gücləndirmək;
- ☐ Müəssisələrin və yerli orqanların vəsaitlərini sosial-məişət infrastrukturu obyektlərinin inkişafına cəmləşdirmək
- ☐ Heç biri

643 Büdcədən kənar bələdiyyə fondlarda səfərbər edilmiş vəsait aşağıdakı xərclərə yönəldilə bilər?

- ☒ Hamısı
- ☐ Müəyyən olunmuş smeta və normativlərdən artıq xərcləndikdə
- ☐ Büdcənin cari xərclərinin artdığı (limitləşdirilmiş xərclərdən başqa), gəlirlər üzrə planın yerinə yetirilmədiyi hallarda plan xərclərini maliyyələşdirməyə
- ☐ Kooperativ əsaslarla inşa ediləcək sosial-məişət obyektlərinin tikintisinə
- ☐ Heç biri

644 Büdcədən kənar bələdiyyə fondu hansı mənbələr hesabına formalaşa bilər?

- ☒ Hamısı
- ☐ Bələdiyyə mülkiyyətində olan tarixi və mədəni abidələrin korlanması və itirilməsinə görə ödənilən cərimələr
- ☐ Aukşionlardan gələn gəlirlər
- ☐ Hüquqi və fiziki şəxslərin könüllü ödəmələri
- ☐ Yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə müəyyən edilmiş inzibati və digər qanun pozuntularına görə müəyyən edilmiş cərimələrin ödənilməsi

645 Torpaq vergisinə aiddir

- ☒ Hamısı
- ☐ Kənd təsərrüfatı təyinatlı torpaqlara, şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarına qoyulan torpaq vergisi və icarə haqqının vəsaitlərinin mərkəzləşdirilməsindən gələn gəlirlər
- ☐ Kənd təsərrüfatı təyinatı olmayan torpaqlara torpaq vergisi və icarə haqqı;
- ☐ Kənd təsərrüfatı təyinatlı torpaq üçün torpaq vergisi və icarə haqqı;

- ☐ Kənd təsərrüfatına yararlı torpaqların müsadirəsi ilə əlaqədar kənd təsərrüfatı istehsalında itkilərinin ödənilməsi

646 Özəlləşdirmədən gəlirlərə aiddir

- ☐ Mənzil fondu və sosial sferası obyektlərini saxlamaq üçün vergilər
☐ Müəssisələrin əmlakına görə vergilər
☐ Fiziki şəxslərin əmlakına vergilər
☒ Dövlət və bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsində gəlirlər
☐ Ticarət hüququ üçün verilən yığımlar

647 əmlaka görə vergilərə aiddir :

- ☒ Həmişə
☐ Heç biri
☐ Varislik və bağışlama qaydası ilə keçən əmlakdan alınan vergi
☐ Müəssisələrin əmlakına görə vergilər
☐ Fiziki şəxslərin əmlakına vergilər

648 Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalarına aiddir:

- ☒ Hamısı
☐ Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən alınan qeydiyyat rüsumları
☐ Polisin saxlanması, abadlıq və digər məqsədlə üçün vətəndaşlardan və bütün təşkilati-hüquqi formalarda müəssisələrdən məqsədli rüsumlar
☐ Ticarət hüququ üçün verilən yığımlar
☐ Heç biri

649 Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalarına aiddir:

- ☐ Avtomobillərin, hesablama texnikasının və fərdi kompyuterlərin alqı-satqısı üçün verilən vergilər
☐ Heç biri
☒ Hamısı
☐ Nəqliyyat vergisi
☐ Reklam vergisi

650 ərazi büdcələrin xüsusi gəlirlərinə hansı vergi və rüsumlar daxildir?

- ☒ Hamısı
☐ Torpaq vergisi
☐ Yeraltı sərvətlərdən və təbii resurslarından istifadəyə görə ödəmələr
☐ Məcburi tibbi sığorta vəsaiti, büdcədən kənar və sahə fondlarının vəsaiti
☐ Heç biri

651 ərazi büdcələrin xüsusi gəlirlərinə hansı vergi və rüsumlar daxildir?

- ☒ Hamısı
☐ Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalar
☐ Əmlaka görə vergilər
☐ Özəlləşdirmədən gəlirlər
☐ Heç biri

652 ərazi büdcələrin xüsusi gəlirlərinə nə daxildir?

- ☐ transfert
☐ sığorta haqqları
☒ vergi və rüsumlar
☐ dotasiya
☐ ssuda

653 ərazi büdcələrin iqtisadi mahiyyəti nədə özünü büruzə verir?

- ☐ bölgüsündə
- ☒ təyinatında
- ☐ funksiyalarında
- ☐ vəzifələrində
- ☐ prinsiplərində

654 Regional büdcələr əhatə edir: 1. müvafiq ərazinin tələbatının ödənilməsi 2. regional büdcələri əhatə edir 3. əhaliyə sosial-mədəni xidmət ilə bağlı olan geniş tədbirlər dairəsinin maliyyələşdirilməsini təmin edir 4.dövlət büdcəsini əhatə edir

- ☐ heç biri
- ☐ 1;4
- ☐ 2;4
- ☐ 3;4
- ☒ 1;2;3

655 Hüquqi şəxslərin mənfəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər haqqında qanun nə vaxt qəbul olunub?

- ☐ 2003-cü il aprelində
- ☐ 2008-ci ilin mayında
- ☐ 2000-ci ilin dekabrında
- ☒ 1992-ci il iyun ayında
- ☐ 2010-cu ilin fevralında

656 ərazi büdcələrin funksiyaları hansılardır? 1. ərazi hakimiyyət orqanlarının fəaliyyətinin maliyyələşməsini təmin edən pul fondlarını formalaşdırmaq; 2. bu fondları xalq təsərrüfatı sahələri arasında bölüşdürmək və istifadə etmək; 3. ərazi hakimiyyət orqanlarının tabeliyində olan müəssisə, idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətləri üzərində nəzarət etmək 4.digər ərazi hakimiyyət orqanlarının tabeliyində olan müəssisə, idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətləri üzərində nəzarət etmək 5. ərazi hakimiyyət orqanlarının tabeliyində olan müəssisə, idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətlərinə nəzarətsiz sərbəstlik vermək

- ☐ 1;3;5
- ☐ 1;4;5
- ☐ 2;4;5
- ☐ 3;4;5
- ☒ 1;2;3

657 ərazi maliyyəsinin tərkib hissəsiləri: 1. bələdiyyə mülkiyyətində olan müəssisələrin maliyyə resursları 2. müəssisələrin, firmaların, təşkilatların sosial-mədəni və mənzil-kommunal obyektlərinin maliyyələşdirilməsinə yönəldilən maliyyə resursları 3.dövlət büdcəsi 4.Dövlətin iri holdinqlərinin maliyyə resursları

- ☐ heç biri
- ☒ 1;2
- ☐ 1;2;4
- ☐ 1;3;4
- ☐ 2;3;4

658 Dövlətin maliyyə siyasəti hansı prosesləri əhatə edir? 1. maliyyə resurslarının dövlət idarəetmə qurumunda toplanması 2. maliyyə resurslarının fiziki şəxslərin əlində toplanmasını 3. maliyyə vəsaitlərinin kommersiya bankları həyata keçirilən müxtəlif sosial-iqtisadi proqramlara və tədbirlərə sərf edilməsi 4. maliyyə vəsaitlərinin dövlət tərəfindən həyata keçirilən müxtəlif sosial-iqtisadi proqramlara və tədbirlərə sərf edilməsi 5. maliyyə resurslarının hüquqi şəxslərin əlində toplanmasını

- ☐ 1;4;5
- ☐ 2;3;5

- ☐ 1;3;5
☐ 1;2;3
☒ 1;4

659 Fiziki şəxslərdən gəlir vergisi haqqında qanun nə vaxt qəbul olunub?

- ☐ 2003-cü il aprelində
☒ 1992-ci il iyun ayında
☐ 2000-ci ilin dekabrında
☐ 2008-ci ilin mayında
☐ 2010-cu ilin fevralında

660 Azərbaycan Respublikasının vergi sisteminin üçüncü mərhələsi əhatə edir:

- ☐ 1993-1996 –cı illərdə qəbul olunmuş qanunları
☐ 1991 ci il dekabr 1992-ci illərdə qəbul olunmuş qanunları
☐ heç biri
☐ 2000-ci ildən bu günə qədər olan qanunları
☒ 2000-ci ildə qəbul olunmuş «Vergi məəcəlləsi»

661 Azərbaycan Respublikasının vergi sisteminin ikinci mərhələsi əhatə edir:

- ☐ 2000-ci ildən bu günə qədər olan qanunları
☒ 1993-1996 –cı illərdə qəbul olunmuş qanunları
☐ 1991 ci il dekabr 1992-ci illərdə qəbul olunmuş qanunları
☐ 2000-ci ildə qəbul olunmuş «Vergi məəcəlləsi»
☐ heç biri

662 Azərbaycan Respublikasının vergi sisteminin birinci mərhələsi əhatə edir

- ☐ 1993-1996 –cı illərdə qəbul olunmuş qanunları
☒ 1991 ci il dekabr 1992-ci illərdə qəbul olunmuş qanunları
☐ heç biri
☐ 2000-ci ildən bu günə qədər olan qanunları
☐ 2000-ci ildə qəbul olunmuş «Vergi məəcəlləsi»

663 Resurslarının yaradılması və hərəkəti sistemi hansı blokları özündə birləşdirir? 1. hüquqi-qanunvericilik əsasını yaranan blok 2. büdcə-maliyyə 3. vergi 4. sığorta

- ☐ heç biri
☐ 1;4
☐ 2;4
☐ 3;4
☒ 1;2;3

664 Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalara aiddir

- ☐ kənd təsərrüfatı təyinatı olmayan torpaqlara torpaq vergisi və icarə haqqı
☐ Dövlət və bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsində gəlirlər
☒ inzibati cərimə və sanksiyalardan daxilolmalar
☐ torpaq satışından gəlirlər
☐ vətəndaşlara mənzil satışından gəlirlər

665 Maliyyə sistemi və münasibətlərinin yaranmasının səbəbləri hansılardır? 1. mübadilə 2. dövlət aparatının yaranması; 3. əmtəə-pul münasibətlərinin inkişafı; 4. pul formasında müxtəlif vergi və ödəmələrin formalaşması. 5. qiymətli kağızlar

- ☒ 2;3;4
☐ 1;5

- ☐ 1;4
- ☐ 3;5
- ☐ 2;5

666 Ekologiyanın tənzimlənməsi istiqaməti deyil?

- ☐ Heyvanların ekologiyası
- ☒ Yerin təkinin ekologiyası
- ☐ Hava hövzəsinin ekologiyası
- ☐ Bitkilərin ekologiyası
- ☐ Su hövzəsinin ekologiyası

667 Ekoloji qanunlar hansı prinsiplərə əsaslanır?Səhv cavabı tapın

- ☐ İnsan həyatının və sağlamlığının mühafizəsi
- ☐ Ekoloji tarazlığın bərpası və mühafizəsi
- ☒ Ətraf mühitin mühafizəsinin yalnız dövlət tərəfindən həyata keçirilməsi
- ☐ «Çirkəndirən ödəyir» prinsipinin həyata keçirilməsi
- ☐ Ekoloji informasiyanın sərbəst şəkildə əldə edilməsi

668 Ekoloji qanunlar hansı prinsiplərə əsaslanır?

- ☐ Vətəndaşların ekoloji qanunların pozulması zamanı məsuliyyət daşması
- ☒ Hamısı
- ☐ Təbiətdən istifadənin ödənişli olması
- ☐ Ətraf təbii mühitə təsirin icazəli şəkildə həyata keçirilməsi
- ☐ «Çirkəndirən ödəyir» prinsipinin həyata keçirilməsi

669 Ekoloji qanunlar hansı prinsiplərə əsaslanır?

- ☐ Ekoloji informasiyanın sərbəst şəkildə əldə edilməsi
- ☐ Təbii ehtiyatlardan qənaətlə istifadə
- ☒ Hamısı
- ☐ Ekoloji cəhətdən əsaslandırılmış davamlı iqtisadi və sosial inkişaf
- ☐ Ekoloji tarazlığın bərpası və mühafizəsi

670 . Ekologiya sözü ilk dəfə kim tərəfindən işlənilmişdir?

- ☐ F.Ceyms
- ☐ K.Bolt
- ☐ C.Bor
- ☒ Q.Toro
- ☐ A.Blez

671 Ekologiya sözü kim tərəfindən inkişaf etdirilmişdir?

- ☒ E.Hekkel
- ☐ M.Frid
- ☐ A.Cek
- ☐ N.Tom
- ☐ F.Con

672 . Ekologiya sözü ilk dəfə nə vaxt işlənilmişdir?

- ☐ 1987
- ☒ 1858
- ☐ 1877
- ☐ 1865
- ☐ 1978

673 Ekoloji qanunlar neçə prinsiplərə əsaslanır?

- ☒ 12
- ☐ 15
- ☐ 17
- ☐ 16
- ☐ 13

674 Azərbaycan Respublikasının Konstitusiyasında ətraf mühit ilə bağlı neçə maddə mövcuddur?

- ☐ 11
- ☐ 5
- ☐ 6
- ☐ 7
- ☒ 4

675 1969-1982 -ci illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul olunmuş neçə qanun qəbul olundu?

- ☐ 17
- ☐ 10
- ☒ 8
- ☐ 9
- ☐ 11

676 Kənd təsərrüfatının intensivləşdirilməsi hansı ekoloji problemləri yaradır?

- ☐ Xəstəliklərin əməmlə gəlməsi
- ☒ Hamısı
- ☐ Zıyanvericilərlə birlikdə faydalı canlıların da tələf edilməsi
- ☐ Ekosistemin çirklənməsi
- ☐ İstifadə olunan kimyəvi preparatlara qarşı dözümlü zıyanvericilərin əmələ gəlməsi

677 Kənd təsərrüfatının intensivləşdirilməsi zamanı hansı proseslər ekoloji problemləri yaradır?

- ☐ Aqrokimyəvi maddələrdən istifadə
- ☐ Yüksək məhsuldar texniki vasitələrinin tətbiqi
- ☒ Hamısı
- ☐ Heç biri
- ☐ Zəhərli kimyəvi maddələrdən istifadə

678 Ekoloji qanunlar hansı prinsiplərə əsaslanır?

- ☐ Ətraf mühitin çirklənməsinin qarşısının alınması
- ☐ İnsan həyatının və sağlamlığının mühafizəsi
- ☒ Hamısı
- ☐ Humanizm;
- ☐ Ətraf mühitin mühafizəsi hər bir şəxsin borcu olması

679 Azərbaycan Respublikasında ətraf mühit ilə bağlı məsələlər hansı qanunlar ilə tənzimlənir?

- ☐ «Hidrometeorologiya fəaliyyəti haqqında»
- ☒ Hamısı
- ☐ «Pestisidlər və aqrokimyəvi maddələr haqqında»
- ☐ «Su təchizatı və tullantı suları haqqında»
- ☐ «İstehsalat və məişət tullantıları haqqında»

680 Azərbaycan Respublikasında ətraf mühit ilə bağlı məsələlər hansı qanunlar ilə tənzimlənir? Səhv cavabı tapın.

- ☐ «Torpaqların münbitliyi haqqında»
- ☐ «İcbari ekoloji sığorta haqqında»
- ☐ «Sanitariya və epidemioloji salamatlıq haqqında»
- ☒ “Dövlət rəmzlərinə hörmət”
- ☐ «İcbari ekoloji sığorta haqqında»

681 Azərbaycan Respublikasında ətraf mühit ilə bağlı məsələlər hansı qanunlar ilə tənzimlənir?

- ☒ Hamısı
- ☐ «İcbari ekoloji sığorta haqqında»
- ☐ «Atmosfer havasının mühafizəsi haqqında»
- ☐ «Ətraf mühitə dair informasiya almaq haqqında»
- ☐ «Əhalinin ekoloji təhsil və maarifləndirilməsi haqqında»

682 Azərbaycan Respublikasında ətraf mühit ilə bağlı məsələlər hansı qanunlar ilə tənzimlənir?

- ☒ Hamısı
- ☐ «Azərbaycan Respublikası Meşə məcəlləsinin təsdiq edilməsi haqqında»
- ☐ «Azərbaycan Respublikası Su məcəlləsinin təsdiq edilməsi haqqında»
- ☐ «Əhalinin radiasiya təhlükəsizliyi haqqında»
- ☐ «Torpaqların münbitliyi haqqında»

683 Azərbaycan Respublikasında ətraf mühit ilə bağlı məsələlər hansı qanunlar ilə tənzimlənir? Səhv cavabı tapın.

- ☐ «Yer təki haqqında»;
- ☐ «Su təchizatı və tullantı suları haqqında»
- ☒ “Siyasi sığınacaq hüququ”
- ☐ «Ətraf mühitin mühafizəsi haqqında»
- ☐ «Balıqçılıq haqqında»;

684 Azərbaycan Respublikasında ətraf mühit ilə bağlı məsələlər hansı qanunlar ilə tənzimlənir?

- ☐ «Heyvanlar aləmi haqqında»
- ☐ «Ətraf mühitin mühafizəsi haqqında»
- ☒ Hamısı
- ☐ «Balıqçılıq haqqında»
- ☐ «Yer təki haqqında»

685 Kənd təsərrüfatının intensivləşdirilməsi hansı ekoloji problemləri yaradır?

- ☐ Heyvandarlığın inkişafı ilə əlaqədar otlaq və biçənəklərin korlanması
- ☐ Yamaclarda torpaq eroziyasının güclənməsi
- ☒ Hamısı
- ☐ Heyvanlar üçün zərərli bitkilərin çoxalması
- ☐ Heyvanlar üçün zəruri bitkilərin azalması

686 Kənd təsərrüfatının intensivləşdirilməsi hansı ekoloji problemləri yaradır?

- ☒ Hamısı
- ☐ Konkret şəraitə səciyyəvi olmayan ziyanvericilərin gözlənilmədən kütləvi çoxalması
- ☐ Ekosistemdə maddələr mübadiləsinin pozulması
- ☐ Suvarılan torpaqlarda təkrar şoranlıqların yaranması
- ☐ Suvarılan torpaqlarda təkrar bataqlıqların yaranması

687 Hekkelə görə ekologiya

- ☐ mikroorqanizmləri süni yaradılmış sığınacaq yerində öyrənir
- ☒ orqanizmi təbii sığınacaq yerində, yəni öz «evində» öyrənir

- ☐ ağacları təbii sığıncaq yerində öyrənir.
- ☐ bitkiləri süni yaradılmış sığıncaq yerində öyrənir
- ☐ heyvanları süni yaradılmış sığıncaq yerində öyrənir

688 Ekologiya nəyə deyilir?

- ☒ Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elmə ekologiya deyilir.
- ☐ Yalnız canlı orqanizmlərin qarşılıqlı əlaqəsini öyrənir
- ☐ Mikroorqanizmləri öyrənən konsepsiyalar toplusudur
- ☐ Çirklənmə haqqında nəzəri fərziyyədir
- ☐ Yalnız cansız orqanizmlərin qarşılıqlı əlaqəsini öyrənir

689 Ekoloji qanunlar hansı prinsiplərə əsaslanır?Səhv cavabı tapın.

- ☒ ictimai təşkilatların ekoloji qanunların pozulması zamanı məsuliyyətdən azad edilməsi
- ☐ təbii ehtiyatlardan qənaətlə istifadə
- ☐ təbiətdən istifadənin ödənişli olması
- ☐ insan həyatının və sağlamlığının mühafizəsi
- ☐ ekoloji tarazlığın bərpası və mühafizəsi

690 Ekoloji qanunlar hansı prinsiplərə əsaslanır?Səhv cavabı tapın.

- ☐ humanizm
- ☐ ekoloji informasiyanın sərbəst şəkildə əldə edilməsi
- ☐ ekoloji cəhətdən əsaslandırılmış davamlı iqtisadi inkişaf
- ☒ təbiətdən istifadənin ödənişsiz olması
- ☐ vəzifəli şəxslərin ekoloji qanunların pozulması zamanı məsuliyyət daşması

691 Ekoloji qanunlar hansı prinsiplərə əsaslanır?Səhv cavabı tapın.

- ☒ Ekoloji informasiyanın gizli formada əldə edilməsi
- ☐ Ekoloji tarazlığın bərpası və mühafizəsi
- ☐ Humanizm
- ☐ ekoloji tarazlığın bərpası və mühafizəsi
- ☐ təbii ehtiyatlardan qənaətlə istifadə

692 Azərbaycan Respublikasında ətraf mühit ilə bağlı məsələlər hansı qanunlar ilə tənzimlənir?

- ☐ «Bitki mühafizəsi haqqında»
- ☒ Hamısı
- ☐ «Azərbaycan Respublikası Torpaq məəcəlləsinin təsdiq olunması haqqında»
- ☐ «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında»
- ☐ «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında»

693 Kənd təsərrüfatının intensivləşdirilməsi hansı ekoloji problemləri yaradır?Səhv cavabı tapın

- ☐ Heyvandarlığın inkişafı ilə əlaqədar quşların sayının sürətlə azalması
- ☐ Kimyəvi preparatlara qarşı dözümlü ziyanvericilərin əmələgəlməsi
- ☒ Ekoloji dəyişikliklərlə əlaqədar keyfiyyətli qida məhsullarının sürətlə artımı
- ☐ Otlaq və biçənəklərin korlanması
- ☐ Heyvandarlığın inkişafı ilə əlaqədar çöl heyvanlarının sürətlə azalması

694 Kənd təsərrüfatının intensivləşdirilməsi hansı ekoloji problemləri yaradır?Səhv cavabı tapın

- ☐ Ekosistemin çirklənməsi
- ☐ Yamaclarda torpaq eroziyasının güclənməsi
- ☒ Ziyanvericilərlə birlikdə faydalı canlıların da tələf edilməsi
- ☐ Xəstəliklərin azaldılması

- ☐ Ekosistemdə maddələr mübadiləsinin pozulması

695 Kənd təsərrüfatının intensivləşdirilməsi hansı ekoloji problemləri yaradır? Səhv cavabı tapın

- ☐ Suvarılan torpaqlarda təkrar bataqlıqların yaranması
☒ Faydalı canlıların çoxalması
☐ Heyvanlar üçün zəruri bitkilərin azalması
☐ Heyvanlar üçün zərərli bitkilərin çoxalması
☐ Suvarılan torpaqlarda təkrar şoranlıqların yaranması

696 Ekologiyanın tənzimlənməsi problemlərini tədqiq etmək üçün hansı sahələrin ekoloji problemlərini tədqiq etmək vacibdir? 1. Bitkilərin ekologiyası 2. Heyvanların ekologiyası 3. Çayların, göllərin, yeraltı suların ekologiyası 4. Dənizlərin ekologiyasını 5. Mikroorqanizmlərin ekologiyası

- ☐ 1;2;3
☐ 2;3;5
☒ Hamısı
☐ 1;4;5
☐ 2;3;4

697 Torpaq siyasətinin həyata keçirilməsi və torpaq bazarının formalaşmasının neçə şərti var?

- ☐ 5
☐ 6
☐ 4
☒ 2
☐ 3

698 2012-ci ildə Azərbaycan iqtisadiyyatında işsizlik neçə faiz olmuşdur?

- ☒ 5,2% ə enmişdir
☐ 3,4% qalxmış
☐ Dəyişməmiş
☐ 4,2% ə enmişdir
☐ 6,3% ə enmişdir

699 2012-ci ildə Azərbaycan iqtisadiyyatında yoxsulluq neçə faiz olmuşdur?

- ☐ 7% ə düşmüşdür
☒ 6%-ə düşmüşdür
☐ dəyişməmiş
☐ 6%-ə düşmüşdür
☐ 5% artmışdır

700 Torpaq bazarının inkişafı və torpaq siyasətinin ən mühüm üsullarına aiddir:

- ☐ Sahibolma
☐ Heç bir
☒ Hamısı
☐ istifadə
☐ Sərəncam vermə

701 Şəhərlərin torpaq siyasəti reallaşdırılır:

- ☐ Təbiət, mədəniyyət və tarixi irsin saxlanması
☒ Hamısı
☐ Torpaq alverinin neqativ nəticələrinin aradan qaldırılması
☐ Şəhərsalma planlarının reallaşmasında torpaq sahiblərinin və torpaq istifadəçilərinin iqtisadi ziyandan qorunması
☐ Torpaqdan natamam istifadə və tamamilə istifadə olunmaması hallarının aradan qaldırılması

702 Şəhərlərin torpaq siyasəti reallaşdırılır:

- ☐ Şəhərsalma və ayrı-ayrı ərazilərin planlı tikilməsi
- ☐ Mənzil tikintisi sahəsində yerli, regional, milli proqramların birgə həyata keçirilməsi
- ☒ Hamısı
- ☐ Şəhər ərazisinin əsassız genişləndirilməsinin qarşısının alınması
- ☐ «Səlahiyyətli tikinti aparının» torpağa sərənjam verməyə şərait yaradılması

703 Azərbaycan Respublikası büdcəsinin gəlir hissəsində torpağın icarə haqqından və torpaq vergisindən daxil olmaların payı:

- ☐ 60%
- ☒ çox cüzi
- ☐ 89%
- ☐ 95%
- ☐ 75%

704 Torpaq vergisi necə səviyyəli xarakter daşıyır ?

- ☐ 3
- ☐ 4
- ☐ 6
- ☐ 5
- ☒ 2

705 Torpaq bazarı neçə minimum vacib şərtlərə əsaslanır?

- ☐ 4
- ☐ 6
- ☐ 5
- ☒ 2
- ☐ 3